

YAQUB BAYRAMOV

**FİZİKA
PRAKTİKUMU**
(ELEKTROMAQNETİZM VƏ OPTİKA)

Ali məktəb tələbələri üçün dərs vəsaiti

II hissə

*Vəsait Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi
təsdiq edilmiş və onun çapına
17.12.2002-ci il tarixli 1143 sayılı
əmr ilə qrif verilmişdir.*

BAKİ- 2003

Tərtib edən: Gürcüstan Dövlət Aqro Universitinin
Kvemo-Kartli (Borçalı) Bölgə İnstitunun
dosenti Bayramov Yaqub Cəlil oğlu

Elmi redaktor: f.r.e.n., dos. Y.Q.Nurullayev,
Bakı Dövlət Universiteti

Rəy verən: f.r.e.d., prof. B.Ş. Barxalov

X 53
B 33

269095

Dərs vəsaiti Gürcüstan Dövlət Aqro Universitetinin Kvemo-Kartli (Borçalı) Bölgə İnstitunda Azərbaycan dilində təhsil alan tələbələrə kömək məqsədilə latin qrafikası ilə tərtib olunmuş ikinci kitabıdır. Vəsaitin ikinci hissəsinə fizikanın elektromaqnetizm və optika bölməsinə aid ümumi fizika kursunu kifayət qədər əhatə edən daha vacib laboratoriya işləri daxil edilmişdir.

Vəsaitdə laboratoriya işlərində istifadə olunan ölçü cihazlarının iş prinsipi, onlardan istifadə qaydaları haqqında məlumat verilmiş, hər bir laboratoriya işinin nəzəriyyəsi, təcrübənin aparılma qaydaları ətraflı və aydın şərh olunmuşdur.

Dərs vəsaiti Gürcüstan Dövlət Aqro Universiteti tələbələri üçün nəzərdə tutulsa da bu vəsait həmçinin Azərbacan ali məktəblərində təhsil alan tələbələr üçün də məqsədyönlüdür.

© Bayramov Y.C.,

2003.

LABORATORİYA İŞİ № 1


AMPERMETRİN DƏRƏCƏLƏNMƏSİ

İstifadə olunan ləvazimat:

Şkalası dərəcələnəcək ampermetr, voltmetr, sabit cərəyan mənbəyi, müqavimət maqazini, açar, birləşdirici naqillər.

NƏZƏRİ MƏLUMAT

1. Dövrədə cərəyan şiddətini *ampermetr* adlanan cihazla ölçürələr. Ampermetr cərəyan şiddətini ölçmək üçün uyğunlaşdırılmış *galvonometrdir*. - Ampermetrin şkalasında A – hərfi yazılır. Bir çox hallarda kiçik cərəyanları ölçmək üçün milliampermetr və mikroampermetrlərdən istifadə olunur. Belə cihazların şkalasında uyğun olaraq *mA* və *μA* yazılır. Elektrik dövrəsində ampermetr dairənin içərisində A – hərfi ilə işarə olunur. *Cərəyan şiddəti ölçərkən, ampermetr cərəyan şiddəti ölçüləcək cihazla ardıcıl olaraq dövrəyə qoşulur*. 1-ci şəkildə müxtəlif cur ampermetrlər göstərilib.




Şəkil 1.

Ampermetrin dərəcələnməsində məqsəd təcrübə nəticəsində əqrəbin meyllərinə uyğun tapılmış cərəyan şiddəti qiymətləri ilə həmin ampermetrin zavod şkalasındaki uyğun qiymətləri arasındaki münasibəti

yoxlamaqdır. Ölçmə xətası intervalında bu qiymətlərin uyğun gəlməsi dərəcələnmənin doğru aparıldığını göstərir. Adətən dərəcələnmənin düzgünlüyünü müəyyən etmək üçün qrafik asılılıqdan istifadə olunur. Bu məqsədlə təcrübədə ölçülüş cərəyan şiddətlərini qiymətləri ilə ampermetrin şkalası üzrə olan uyğun göstərişlər arasında qrafik asılılıq qurmaq məsləhətdir. Dərəcələnmə düzgün aparıldıqda düzbucaqlı koordinat sistemində qurulmuş bu qrafik koordinat başlanğıcından keçən və absis oxu ilə 45° -lik bucaq əmələ gətirən düz xətt verir.

Praktikada ampermetrii dərəcələmək üçün müxtəlif üsullardan istifadə olunur. Bu üsullardan ən çox istifadə olunanı müqayisə üsuludur. Bu üsulla ampermetri dərəcələyərkən dövrəyə ardıcıl olaraq etalon və dərəcələnəcək ampermetr, cərəyan mənbəyi və cərəyanı tənzim etmək üçün reostat daxil edilir. Bu halda dövrədən cərəyan keçərkən dərəcələnəcək və etalon ampermetrlərin göstərişləri qeyd edilərək müqayisə olunur. Digər dərəcələnmə üsulunun əsasını isə müqaviməti və e.h.q.-si mə'lum olan dövrəyə ampermetrin ardıcıl qoşulması təşkil edir. Bu metodla amperemetri dərəcələmək üçün istifadə olunan elektrik dövrəsinin sxemi 2-ci şəkildə göstərilib. İşdə ampermetri dərəcələnmək üçün verilmiş dövrəyə tədqiq oluna A ampermetri, mə'lum R müqaviməti və sabit cərəyan mənbəyi ardıcıl birləşdirilir. Təcrübə zamanı mənbəyinin elektrik hərəkət qüvvəsini ölçmək üçün ona paralel qoşulmuş V voltmetrindən istifadə olunur. Ampermetri dərəcələyərkən, müqavimət maqazinindən dövrəyə müəyyən məlum R müqaviməti daxil edib, k -açarını qapadiqda dövrədəki cərəyan şiddəti



Şəkil 2

$$I = \frac{\epsilon}{R + r} \quad (1)$$

ifadəsi ilə təyin olunur. Burada ϵ -mənbəyin elektrik hərəkət qüvvəsi (e.h.q.), R- müqavimətlər mağazinindən dövrəyə daxil edilmiş mə'lum müqavimət, r-ampermetrin şkalası üzərində yazılış daxili müqavimətidir. Mənbəyin daxili müqaviməti və birləşdirici naqillərin müqavimətləri çox kiçik olduqlarından onları nəzərə almamaq olar. Hesablamadan alınan qiymət ampermetrin göstərişinə uyğun gəlirsə, deməli dərəcələnmə düzgün aparılmışdır. Cihazın göstərişi ilə ondan axan cərəyan şiddəti arasındakı əlaqəni tapmaq üçün dövrəyə hər dəfə müxtəlif mə'lum müqavimətlər daxil etməklə, hər bir hal üçün ampermetrin göstərişini qeyd edib, hər bir hal üçün uyğun cərəyan şiddətini (1) ifadəsinə əsasən hesablamaq lazımdır.

İŞİN GEDİŞİ.

1. Prinsipial sxemi 2-ci şəkildə göstərilən dövrəni yiğmalı.
2. Müqavimət maqazinindən dövrəyə məlum R müqaviməti daxil edib dövrəni qapamalı, ampermetrin və voltmetrin göstərişlərini qeyd etməli. Ampermetrin daxili müqavimətini onun şkalası üzərindən götürməli.
3. Təcrübədən alınan qiymətləri (1) ifadəsində yerinə yazıb ampermetrdən axan cərəyan şiddətini hesablamalı. Alınan nəticələri cədvəl şəklində yazmalı.
4. Müqavimətin müxtəlif qiymətləri üçün təcrübəni 8-10 dəfə tekrar edib cərəyan şiddətini hesablamalı.
5. Düzbucaqlı koordinat sistemində millimetirlik kağızda cihazın göstərişi N ilə, hesablanmış cərəyan şiddətinin uyğun qiyməti I arasında qrafiki asılılıq qurmalo.

LABORATORİYA İŞİ № 2



VOLTMETRİN DƏRƏCƏLƏNMƏSİ

Istifadə olunan ləvazimat:

sabit cərəyan mənbəyi, yuvacıqlı müqavimət maqazini, açar, voltmetr, dövrə qurmaq üçün birləşdirici naqillər.

NƏZƏRİ MƏLUMAT

Cərəyan mənbəyinin qütblerində və ya dövrənin hər hansı hissəsində gərginliyi ölçmək üçün **voltmetr** adlanan cihazdan istifadə olunur. Bir çox voltmetrlər xarici görünüşünə görə amperietrə oxşayır. Voltmetri başqa elektrik ölçü cihazlarından fərqləndirmək onun şkalasında V-hərfi yazılır. Bəzən kiçik gərginlikləri ölçmək üçün millivoltmetrdən və mikrovoltmetrdən istifadə olunur. Onların şkalaları üzərində uyğun olaraq *mV* və *µV* hərfləri yazılır. Bu cihaz gərginlik ölçüdəcək hissəyə paralel qoşulur. Həm voltmetr və həm də ampermetrin iş prisipi çərçyanlı çərçivə ilə sabit maqnit sahəsi apasındakı qarşıqli təsmərə əsaslanıb. 1-ci şəkildə müxtəlif növ voltmetrlər göstərilib.



Şəkil 1.

Praktikada voltmetrin dərəcələnməsi, onu dövrəyə

qoşduqda əqrəbinin meyillərinə uyğun gərginliyi hesablayaraq onların ardıcılıqla yazılmasıdır. Dərəcələnmənin nəticəsini qrafiki şəkildə göstərməklə alınan asılılıqdan cihaz şkalasının hər bir bölgüsünün qiymətini tə'yin etmək mümkündür. Voltmetri dərəcələmək üçün prinsipial elektrik sxemi 2-ci şəkildə göstərilən elektrik dövrəsindən istifadə olunur.

Dövrə e.h.q. mə'lum olan sabit cərəyan mənbəyi, müqavimət maqazini və açardan ibarətdir. Kiçik gərginlikləri ölçmək üçün istifadə olunan voltmetrin daxili müqaviməti yüz omlarla, yüksək gərginlikləri ölçmək üçün istifadə olunan voltmetrin daxili müqaviməti min omlarla olduğu üçün dövrəyə qoşulmuş


voltmetrdən keçən cərəyanı nəzərə almamaq olar.. Odur ki, voltmetrin daxili müqavimətinin dövrənin müqavimətinə nisbətən çox böyük olduğunu nəzərə alsaq, onda nisbətən az xəta ilə cərəyanın budaqlanmadığını qəbul etmək olar.

Elektrik dövrəsindəki AB və ab hissələri arasındaki müqavimətləri tə'yin etmək üçün Om qanununa görə yaza bilərik:

$$I = \frac{\varepsilon}{R} \quad \text{və} \quad I = \frac{U}{r} \quad \text{Onda}$$

$$U = \frac{r}{R} \varepsilon \quad (1)$$

alariq. Burada U-müqaviməti r-olan naqilin uclarındaki gərginlik, R-müqavimət maqazinindən dövrəyə daxil edilmiş ümumi müqavimətdir. (1) ifadəsinə görə mənbəyin e.h.q. (ε) mə'lum olduqda R və r-in mə'lum qiymətlərinə görə voltmetrin şkalasını dərəcələmək olar.




Şəkil 2

Voltmetrin daxili müqaviməti ona paralel olaraq qoşulmuş r müqavimətinə yaxın olduqda "a" ilə "b" kontaktları arasındaki gərginlik düşküsünü hesablayarkən voltmetrin daxili müqavimətini nəzərə almaq lazımdır. Bu məqsədlə 3-cü şəkildəki ekvivalent sxemdən istifadə edib işçi düsturu çıxaraq. Mənbənin malik olduğu daxili müqavimətin kifayət qədər kiçik olduğunu nəzərə alsaq onda dövrənin ayrı-ayrı hissələri üçün yaza bilərik:

$$I = \frac{U}{\frac{\rho r}{\rho + r}} \quad (2)$$

$$I = \frac{\epsilon}{R - r + \frac{\rho r}{\rho + r}} \quad (3)$$



Şəkil 3

Yuxarıdakı ifadələri sadələşdirsək onda alıq:

$$U = \frac{\epsilon}{\frac{R - r}{\rho} + \frac{R}{r}} \quad (4)$$

Burada ρ voltmetrin daxili müqaviməti, R-müqavimətlər maqazinindən daxil edilmiş müqavimət, r-voltmetrin sıxaclarının qoşulduğu hissənin müqaviməti, ϵ -mənbənin elektrik hərəkət qüvvəsi, U-voltmetrin göstərişidir.

Təcrübə zamanı voltmetrin daxili müqaviməti onun şkalası üzərində yazılımış göstərişdən götürülür. r müqaviməti mümkün qədər voltmetrin daxili müqavimətinə nisbətən kiçik seçildikdə bu halda voltmetrin dərəcələnməsində (1) ifadəsindən istifadə etmək olar. Əgər seçilmiş müqavimət votmetrin daxili müqaviməti tərtibindədirse onda bu halda hesablama aparmaq üçün (4)

düsturundan istifadə etmək lazımdır.

İŞİN GEDIŞİ.

1. Elektrik sxeminə uyğun dövrəni yiğmali.
2. Müqavimət maqazinindən dövrəyə mə'lum R ($R=500 - 1000 \text{ Om}$) müqaviməti daxil edib, K açarı vasitəsi ilə dövrəni qapamalı.
3. Dövrəyə daxil edilən ümumi R müqavimətinin kiçik hissələrinə voltmetri növbə ilə paralel qoşmalı.
4. r -in hər bir qiymətinə uyğun voltmetrin zavod şkalası üzrə göstərinişini (N) qeyd etməli.
5. r -in müəyyən qiymətinə uyğun hal üçün R və ϵ -ni qeyd edərək, (1) ifadəsinə görə U - gərginliyini hesablamalı.
6. Sonra R və r -i dəyişdirməklə hər dəfə voltmetrin öz göstərinişini (N) və (1) ifadəsinə görə gərginliyin hesablanan qiymətini (U) müqayisə etməli.
7. Təcrübədə U və N -nin qiymətlərinin bir-birinə yaxın alınması dərəcələnmənin düzgün aparıldığını göstərir.
8. R və r -in 8-10 müxtəlif qiymətləri üçün təcrübəni təkrar etməli.
9. N və U -nun qiymətlərini cədvəl şəklində yazmali.
10. Qeyd edilən N və U -nun qiymətlərinə əsasən düzbucaqlı koordinat sistemində bu kəmiyyətlərin asılılıq qrafikini qurmalı. Dərəcələnmə düzgün aparıldığda bu qrafik koordinat başlangıcından keçən və absis oxu ilə 45° -lik bucaq əmələ gətirən düz xətt verər.

LABORATORİYA İŞİ № 3

SABİT CƏRƏYAN KÖRPÜSÜ VASİTƏSİ İLƏ MÜQAVİMƏTİN TƏ'YİNİ

İstifadə olunan ləvazimat:

*məchul müqavimətlər, galvanometr, müqavimət mağazini,
sabit cərəyan mənbəyi, açar, reoxord, dövrə qurmaq üçün
birləşdirici naqillər.*

QISA NƏZƏRİ MƏLUMAT

Sadə elektrik dövrələrində cərəyan şiddəti sabit qaldıqda bu dövrənin e.h.q.-si, gərginlik və cərəyan şiddəti arasındakı asılılıq Om qanununa tabe olur. Belə elektrik dövrələri sadə və ya budaqlanmamış elektrik dövrələri adlanır. Lakin təcrübədə daha mürəkkəb, budaqlanmış elektrik dövrələrinə rast gəlmək olur. Belə dövrələrin hər yerində cərəyan şiddəti eyni olmur. Belə elektrik dövrələrini Om qanununun köməyi ilə hesablamaq çətindir. Budaqlanmış dövrələrin hesablanması üçün Kirxhof düyun nöqtəsi və qapalı kontur üçün iki qayda təklif etmişdir.

Üç və daha çox cərəyanlı naqilin birləşmə nöqtəsi düyun nöqtəsi adlanır. Praktikada düyun nöqtəsinə daxil olan cərəyanlar şərti olaraq müsbət, çıxan cərəyanlar isə mənfi qəbul edilir (şəkil 1).

Kirxhofun 1 qaydası: *Düyun nöqtəsində cərəyanların cəbri cəmi sıfır bərabərdir*

$$\sum_k I_k = 0 \quad (1)$$


1-ci şəkildə göstərilən cərəyanlar üçün Kirxhofun 1-ci qaydasını tətbiq etsək, onda alarıq:

$$I_1 - I_2 + I_3 - I_4 - I_5 = 0 \quad (2)$$


Kirxhofun 1-ci qaydası elektrik yükünün saxlanması qanunundan alınır. Həqiqətən naqıldən sabit cərəyan

axdılqda naqilin heç bir nöqtəsində yük toplana bilməz. Əks halda cərəyanın sabitliyi pozuları.

Kirxhofun 2-ci qaydası budaqlılmış dövrə üçün ümumi-leşmiş Om qanunundan alınır. Mürəkkəb dövrənin 2-ci şəkildəki kimi qapalı konturunu nəzərdən keçirək. Şərti olaraq dolanma istiqaməti saat əqrəbi istiqaməti qəbul edək.



Şəkil 1



Şəkil 2.

Bu halda dolanma istiqamətində axan cərəyanlar müsbət, dolanma istiqamətinin əksinə axan cərəyanlar isə mənfi olar. Əgər mənbənin yaratdığı cərəyan dolanma istiqamətinə uyğun gəlirsə, onda mənbənin e.h.q.-nın işarəsi müsbət, əks halda isə mənfi qəbul olunur. Yuxarıda deyilənləri nəzərə alsaq və Om qanunundan istifadə edib, yaza bilərik:

$$\begin{aligned} I_1 R_1 &= \varphi_A - \varphi_B + \varepsilon_1 \\ -I_2 R_2 &= \varphi_B - \varphi_C - \varepsilon_2 \\ I_3 R_3 &= \varphi_C - \varphi_A + \varepsilon_3 \end{aligned} \quad (3)$$

Bu tənlikləri tərəf-tərəfə toplasaq:

$$I_1 R_1 - I_2 R_2 + I_3 R_3 = \varepsilon_1 - \varepsilon_2 + \varepsilon_3$$

Ümumi şəkildə

$$\sum_k I_k R_k = \sum \varepsilon_k \quad (4)$$

(4)-tənliyi Kirxhofun ikinci qaydasını ifadə edir.

Yəni qapalı konturda gərginlik düşgülərinin cəbri cəmi həmin konturda tə'sir göstərən e.h.q.-nın cəbri cəmnəi hərabərdir.

Kirxhofun qaydalarının tətbiqinə misal olaraq müqaviməti təyin etmək üçün istifadə olunan körpü üsulunun sxemini nəzərdən keçirək. Bu üsulun əsasını 3-cü şəkildə göstərildiyi kimi, ardıcıl birləşmiş dörd müqavimətin əmələ gətirdiyi qapalı dövrə təşkil edir. Bu qaplı dövrənin A və B nöqtələrinə elektrik hərəkət qüvvəsi ϵ və daxili müqaviməti r olan cərəyan mənbəyi, C və D nöqtələrinə isə müqaviməti R_g olan qalvonometr birləşir.

A, B və C düzün nöqtələrinə Kirxhofun I qaydasını tətbiq edərək alarıq

$$\begin{aligned} I - I_1 - I_4 &= 0 \\ I_2 + I_3 - I &= 0 \\ I_1 - I_2 - I_G &= 0 \end{aligned} \quad (5)$$

Burada I-ümumi, cərəyan I_1 və I_4 -isə uyğun olaraq R_1 və R_4 müqavimətlərindən axan cərəyandır.

ACBEA, ACDA və CBDC konturları üçün Kirxhofun II qaydasını tətbiq etsək onda

$$\begin{aligned} I\epsilon + I_1 R_1 + I_2 R_2 &= \epsilon \\ I_1 R_1 + I_G R_g - I_4 R_4 &= 0 \\ I_2 R_2 - I_3 R_3 - I_G R_g &= 0 \end{aligned} \quad (6)$$


Sxemdə R_2 , R_3 və R_4 müqavimətlərini elə dəyişmək olar ki, C və D nöqtələrinin potensialı eyni olsun və qalvonometrdən cərəyan axmasın ($I_g = 0$). Bu halda (5) ifadəsi sadələşər:

$$I_1 = I_2, \quad I_3 = I_4 \quad (7)$$

Əgər (7) ifadəsini (6)-da nəzərə alsaq onda

$I_1 R_1 = I_4 R_4$ və $I_2 R_2 = I_3 R_3$ olar. Bu halda alarıq:

$$\frac{R_1}{R_2} = \frac{R_3}{R_4} \quad \text{və ya} \quad R_1 = \frac{R_2 R_3}{R_4}$$



Şəkil 3

alınar.

Körpünün tarazlıq halında ($y=0$ ni $I_G=0$) mənbənin e.h.q.-i və qalvanometrin daxili müqaviməti rol oynamır. (8) ifadəsinə əsasən dörd müqavimətdən üçü mə'lum olduqda məchul müqaviməti hesablamaq olar.

Praktikada adətən məchul müqaviməti tə'yin etmək üçün reoxordlu Uitston körpüsündən istifadə olunur. Burada R_1 -əvəzinə məchul R_x -müqaviməti, R_2 müqaviməti əvəzinə isə sürüşkən kontaktlı R müqavimət mağazını, R_3 və R_4 müqavimətləri əvəzinə isə uyğun olaraq qollarının müqaviməti r_1 və r_2 olan reoxord bağlanmışdır.

Reoxord- millimetrik bölgüləri olan xətkeş (60-100 sm uzunluğunda) üzərinə bərkidilmiş xüsusi müqaviməti kifayət qədər böyük olan bircins məftildir. Şəkildən görüldüyü kimi G qalvonometri bərkidilmiş reoxord qolunu telin müqaviməti r_1 və r_2 olan müqavimətlərinə ayırır. Onda (8) ifadəsinə əsasən Uitston körpüsündəki R_x , R , r_1 və r_2 müqavimətləri arasında


$$\frac{R_x}{R} = \frac{r_1}{r_2} \quad (9)$$

asılılığını yazmaq olar. Burada r_1 və r_2 reoxordun telinin AC və BC hissələrinin müqavimətləri oduğundan

$$r_1 = \rho \frac{\lambda_1}{S}, \quad r_2 = \rho \frac{\lambda_2}{S}$$

yaza bilərik. Müəyyən sadələşmə aparsaq onda məchul R_x müqavimətini tapa bilərik.

$$R_x = R \frac{\lambda_1}{\lambda_2}$$



Şəkil 4

İŞİN GEDIŞİ.

1. Sxemi 4-cü şəkildə göstərilən dövrəni yiğmali və hərəkət edən kontaktı reoxordun üzərində müəyyən bölgü üzərində qoyub və müqavimət maqazinindən müəyyən müqavimət seçməli.
2. Dövrəni qapayıb, müqavimətlər maqazinində çevirici kontaktla müqaviməti elə dəyişməli ki, qalvonometrdən cərəyan axmasın.
3. Reoxord üzərində $AD=l_1$ və $DB=l_2$ məsafələrini və müqavimət maqazinindən seçilmiş R mə'lum müqavimətini qeyd etməli.
4. Sonra reoxordun l_1 və l_2 qollarının müxtəlif uzunluqları üçün (məs. $\lambda_1 = 40\text{ sm}$, $\lambda_2 = 60\text{ sm}$) təcrübəni bir neçə dəfə təkrar edib məchul müqaviməti hesablamalı.
5. Təcrübəni ikinci məchul müqavimət üçün də yuxarıda göstərilən qaydada təkrar edib, sonra o müqavimətləri ardıcıl və paralel qoşaraq bir neçə dəfə ölçmə aparmalı və alınan nəticələri nəzəri nəticələrlə tutuşturmalı.
6. Hər bir müqavimət üçün nəticələri cədvəl şəklində yazmali.
7. Təcrübənin nisbi və mütləq xətalarını hesablamalı.

LABORATORİYA İŞİ № 4

MÜQAVİMƏTİN AMPERMETR VƏ VOLTMETR VASİTƏSİ İLƏ TƏ'YİNİ

İstifadə olunan ləvazimat:
*ampermetr, voltmetr, məchul müqavimət, müqavimətlər
mağazası, cərəyan mənbəyi, açar, birləşdirici naqillər.*

QISA NƏZƏRİ MƏLUMAT

Alman alimi Georq Om 1827-ci ildə təcrübi yolla müəyyən etmişdir ki, *bircinsli naqildən keçən cərəyan şiddəti naqilin uclarındaki gərginliklə (potensiallar fərgi ilə) düz mütənasibdir.*

$$I = \lambda(\varphi_1 - \varphi_2) = \lambda U \quad (1)$$

Burada λ – naqilin xassələrindən asılı olan mütənasiblik əmsali olub, naqilin elektrik keçiriciliyi adlanır. Onun tərmsi qiyməti isə naqilin elektrik müqavimətidir:

$$\frac{1}{\lambda} = R \quad (2)$$

Verilmiş naqilin müqaviməti sabit kəmiyyət olub, naqilin uclarındaki gərginlikdən və ondan keçən cərəyan şiddətindən asılı deyil. O, gərginliyin cərəyan şiddətinə nisbətinə bərabərdir:

$$R = \frac{U}{I} \quad (3)$$


Ona görə də dövrəyə qoşulmuş məchul müqaviməti təyin etmək üçün bu müqavimətdən keçən cərəyan şiddətini və onun uclarındaki gərginliyi bilmək lazımdır. (3) ifadəsində gərginlik Voltla, cərəyan şiddəti Amperlə ölçülərsə, onda naqilin müqaviməti Omla ölçülməlidir.

Məchul müqaviməti ölçmək üçün elektrik sxemi şəkildə göstərilmiş dövrədən istifadə etmək lazımdır. Cərəyan mənbəyinin yaratdığı gərginlik dövrədə ardıcıl bağlanmış R və R_x müqavimətləri arasında paylaşdırıldığından

müqavimətlər mağazasından müqaviməti dəyişməklə, məchul R_x müqavimətindəki gərginlik düşgüsünü də dəyişmək olur. Gərginliyi ölçmək üçün daxili müqaviməti kifayət qədər böyük olan voltmetrdən istifadə etmək lazımdır.

İŞİN GEDİŞİ

1. Şəkildə göstərilən elektrik dövrəsini yığıb müqavimətlər mağazasından böyük R müqaviməti seçib, K-açarını qapamalı.
2. Müqavimətlər maqazinindn R müqavimətini azaldaraq, ampermetrin hər bir göstərişinə uyğun olaraq voltmetrin göstərişini qeyd etməli. Təcrübəni 5-10 dəfə təkrar etməklə məchul müqaviməti tə'yin edib, onun orta qiymətini (R_{or}) hesablamalı.
3. Naqilin uzunluğunu (l), onun en kəsiyinin sahəsini (S) ölçməklə, onun xüsusi müqavimətini



Şəkil 1.

düsturu ilə hesablamalı.

269095

LABORATORİYA İŞİ № 5

METALLARIN MÜQAVİMƏTİNİN TEMPERATUR ƏMSALININ TƏYİNİ

İstifadə olunan ləvazimat:

temperatur əmsali tə'yin ediləcək metal naqil, sabit cərəyan körpüsü, elektrik qızdırıcısi, termometr, sabit cərəyan mənbəyi, birləşdirici naqillər.

QISA NƏZƏRİ MƏLUMAT

Təcrübə göstərir ki, metal naqilin müqaviməti təkcə onun həndəsi ölçülərindən deyil, həmçinin onun temperaturundan da asılıdır. *Kifayət qədər yüksək temperaturlarda metalların müqavimətləri temperaturdan xətti asılıdı*

$$R_t = R_0 (1 + \alpha t) \quad (1)$$

Burda R_0 - uyğun olaraq 0°S - temperaturda, R_t - t - temperaturundakı müqavimətlər, α - isə müqavimətin *temperatur əmsali* adlanır. Müqavimətin temperatur əmsalının fiziki mənasını təyin etmək üçün (1) ifadəsindən temperatura görə törəmə alaq.

$$\frac{dR}{dt} = R_0 \alpha, \quad \alpha = \frac{1}{R_0} \frac{dR}{dt} = \frac{1}{R_0} \frac{dR}{dT} \quad (2)$$

Müqavimətin temperatur əmsali vahid temperatur dəyişməsinə uyğun gələn müqavimətin nisbi dəyişmədir. Başqa sözlə *naqili bir dərəcə qızdırıldıqda onun müqavimətinin dəyişməsinin 0°S -dəki müqavimətinə olan nisbətinə müqavimətin temperatur əmsali deyilir.* Metallar üçün bu əmsal müsbətdir ($\alpha > 0$), yəni temperatur artıqca metalların

Bakı Dövlət Universiteti
ELMI VİZYONLARI

müqaviməti artır. İkinci növ keçiricilərdə (elektrolitlərdə) isə müqavimətin temperatur əmsalı mənfidir ($\alpha < 0$), yəni elektrolitləri qızdırıldıqda onların müqaviməti azalır. Müqavimətin temperatur əmsalın vahidi K^{-1} qəbul olunmuşdur. Əksər təmiz metallar üçün:

$$\alpha = \left(\frac{1}{273} \right) K^{-1}$$

Yuxarıdakı (1) ifadəsinə mütləq temperaturla da ifadə edə bilərik:

$$R = R_0 \alpha T \quad (3)$$

Naqilin müqavimətinin temperaturdan asılı olaraq dəyişməsinin fiziki səbəblərinə araşdırıaq. Xarici elektrik sahəsi olmadıqda naqildəki sərbəst elektronlar kristal qəfəsi daxilində xaotik istilik hərəkətindədirlər. Naqildə elektrik sahəsi yaratdıqda isə sahənin tə'siri ilə elektronlar istiqamətlənmış hərəkətdə iştirak edir və cərəyan yaranır. Naqildə hərəkət edən elektronların qəfəsin düyüն nöqtələrindəki müsbət ionlarla toqquşması onların istiqamətlənmış hərəkətinə maneçilik törədir və nəticədə elektrik müqaviməti yaranır.

Kristalin temperaturunun artması ilə ionların istilik rəqslerinin aplitudu artdığından səpilən elektronların sayı və həmçinin toquşmaların sayı da artır. Bu proses tempenaturun artması ilə naqilin müqavimətinin artmasına səbəb olur.

Klassik elektron nəzəriyyəsi müqavimətin temperatur asılılığını keyfiyyətcə izah edir. Bu nəzəriyyəyə görə metalların elektrik keçiriciliyi ondakı keçirici elektronların konsentrasiyasından, yükdaşıyıcıların sərbəst yolunun orta uzunluğundan və onların istilik hərəkətinin orta sürətindən aşağıdakı kimi asılıdır:

$$\lambda = \frac{ne^2 l}{2m \bar{\vartheta}_t} \quad (4)$$

Klassik elektron nəzəriyyəsinə görə (5) ifadəsinə daxil olan

kəmiyyətlərdən yalnız istilik hərəkətinin orta sürəti ($\bar{\beta}_T$ -sürəti) mütləq temperaturun kvadrat kökü ilə mütənasibdir. Ona görə də (4) ifadəsi temperaturun artması ilə elektrik keçiriciliyinin azalmasını, başqa sözlə müqavimətin artmasını keyfiyyətcə izah edir. Metalların müqavimətinin temperatur asılılığını daha düzgün kvant nəzəriyyəsi izah edir. Bu nəzəriyyəyə görə müqavimətin temperatur asılılığı yükdaşıyıcıların sərbəst yolunun orta uzunluğunun temperatur asılılığı ilə təyin olunur. Belə ki, sərbəst yolun orta uzunluğu mütləq temperaturla tərs mütənasib olduğundan elektrik keçiriciliyi də temperaturun artması ilə azalar. Başqa sözlə temperaturun artması ilə metalların müqaviməti artar.

Klassik elektron nəzəriyyəsinə əsasən metalların xüsusi müqaviməti, metalları soyutduqda tədricən azalaraq mütləq sıfırda sıfır enməlidir. Müqavimətin temperaturdan bu cür asılılığı, doğrudan da nisbətən yüksək temperaturlarda təcrübədə müşahidə olunur. Lakin temperaturun kifayət qədər alçaq qiymətlərində (mütləq sıfır yaxın temperaturlarda) bu asılılıq tamamilə başqa xarakterli olur. Bəzi maddələr üçün çox alçaq temperaturlarda müqavimət sıçrayışla sıfır enir. Bu hadisə *İfrat keçiricilik* adlanır. İfrat keçiricilik ilk dəfə 1911-ci ildə Kamerlinq – Onnes tərəfindən kəş olunmuşdur. Bu cür naqıl cərəyanı qarşı heç bir müqavimət göstərmir. İfrat keçiricilərdə bir dəfə yaradılan elektrik cərəyanı, cərəyan mənbəyi olmadan uzun müddət davam edə bilər. Bütün bunlar sübut edir ki, klassik elektron nəzəriyyəsi mükəmməl nəzəriyyə deyildir. Yalnız kvantmexanikası elmi meydana gəldikdən sonra metalların elektrikkeçirmə mexanizmini düzgün izah etmək mümkün olmuşdur.

Metalların müqavimətinin temperatur əmsalını təcrübədən təyin etmək olar. Əgər t_1 və t_2 temperaturlarında naqilin müqavimətləri uyğun olaraq R_1

və R_2 olarsa onda (1) ifadəsinə görə yaza bilərik:


$$R_1 = R_0(1 + \alpha t_1)$$

$$R_2 = R_0(1 + \alpha t_2)$$

Bu ifadələrdən α -ni tapaq:

$$\alpha = \frac{R_2 - R_1}{R_1 t_2 - R_2 t_1} \quad (5)$$

Sonuncu ifadədən istifadə edərək metalların müqavimətinin temperatur əmsalını təyin etmək olar. Bu məqsədlə istifadə olunan qurğunun prinsipial sxemi 1-ci şəkildə göstərilib.



II 60

Şəkil 1

Spiral şəkilli metal naqıl içərisində transformator yağı olan kimyəvi sınaq şüşəsinə salınıb, ucları sixaclara bağlanır. Nümunə olan sınaq şüşəsi qızdırıcıının içərisinə qoyulur və nümunənin temperaturu sınaq şüşəsinə salılmış T - termometri ilə ölçülür. Nümunənin ucları bağlanmış sixaclar birləşdirici naqillər vasitəsi ilə sabit cərəyan körpüsünün " R_x " – sixaclarına qoşulur. Sabit cərəyan körpüsü universal Uitston körpüsü olub həm kiçik və həm də daha böyük müqavimətləri ölçmək üçün istifadə olunur.

Körpü sabit cərəyan mənbəyindən qidalanır. Müqaviməti ölçərkən cihazın üzərindəki düymə basılır və dəstək fırladılaraq elə vəziyyətə getirilir ki qalvonometri əqrəbi sifra gəlsin. Bu zaman göstərici oxa disk üzərində uyğun gələn rəqəm naqilin müqavimətinə bərabərdir.

İŞİN GEDIŞİ.

1. Spiral formalı naqili içərisində transformator yağı olan sınaq şüşəsinə şalıb uclarını sıxaclara bağlamalı.
2. Naqilin ucları qoşulmuş sıxacları sabit cərəyan körpüsünün " R_x "-sıxacına birləşdirib otaq temperaturunda nümunənin müqavimətini təyin etməli.
3. Qızdırıcıni elektrik dövrəsinə qoşub hər $5 \div 10^{\circ}$ -dən bir sabit cərəyan körpüsü ilə naqilin müqavimətini təyin etməli. Ölçmələri $90 \div 100^{\circ}\text{C}$ -yə kimi davam etdirməli.
4. Alınan nəticələrə görə $R_t = f(t)$ asılılığını qurmalı. Bu məqsədlə absis oxunda temperaturu, ordinat oxu üzərində isi müqaviməti götürmək lazımdır.
5. Qrafikdən R_0 - müqavimətini təyin etməli. Bunun üçün qrafikdə alınan xətti müqavimət oxunu kəsənə qədər uzatmalı. Kəsişmə nöqtəsinə uyğun müqavimət R_0 - müqavimətinə bərabər olar.
6. Ölçmələri naqilin həm qızma və həm də soyuma prosesi üçün təkrar etməli.
7. Alınan nəticələri (6) düsturunda yerinə yazıb müxtəlif temperaturlarda α -nın qiymətlərini hesablamalı. Sonra α -nın orta qiymətini tapıb təcrübənin mütləq və nisbi xətalarını hesablamalı.

LABORATORİYA İŞİ № 6

YARIMKEÇİRİCİLƏRİN ELEKTRİK KEÇİRİCİLİYİNİN ÖYRƏNİLMƏSİ

İstifadə olunan ləvazimat:

*sabit cərəyan görpüsü, qızdırıcı, ampermetr, açar,
tədqiqolunan yarımkəciriçi nümunə, termometr,
LATR (avtotransformator), birləşdirici naqillər*

QISA NƏZƏNİ MƏLUMAT

Maddələr öz elektrik keçiriciliyinə bir sıra fiziki xassələrinə görə üç qrupa bölünür: metallar, yarımkəciriçilər və dielektriklər. Yarımkəciriçilər metallar kimi elektron keçiriciliyinə malikdir və onlarda yükdaşıyıcıların konsenstrasiyası temperaturun artması isə kəskin artır. Belə maddələr alçaq temperaturlarda çox böyük müqavimətə malikdir və praktiki olaraq izolyatordur, lakin temperaturun artması ilə onların xüsusi müqaviməti kəskin azalır və kifayət qədər yüksək temperaturlarda kiçik qiymət alır. Yarımkəciriçilər iki qrupa bölünür: məxsusi yarımkəciriçi və aşqar yarımkəciriçi.

Kimyəvi cəhətdən təmiz yarımkəciriçilərin keçiriciliyi məxsusi keçiricilik adlanır. Belə yarımkəciriçilərin özü isə *məxsusi yarımkəciriçi adlanır*. Onlara misal olaraq kimyəvi təmiz maddələrdən Ge, Si, S, Ga, As, Se və kimyəvi birləşmələrdən isə PbS, InSe, GaS –kimi yarımkəciriçi maddələri misal göstərmək olar.

Mütləq sıfırda heç bir xarici faktorun təsiri olmadıqda məxsusi yarımkəciriçi özünü dielektrik kimi aparır. Yarımkəciriçilərin keçiriciliyi zona nəzəriyyəsinə görə izah olunur. Mütləq sıfır temperaturunda keçirici elektronların hamısı valent zonada yerləşiblər. Keçirici zona isə tamamilə boşdur. Keçirici və valent zonalar arasında qadağan olunmuş zona vardır. Müəyyən xarici təsir altında elektronlar valent zonadan keçirici zonaya keçir. Bu

zaman elektronlarını itirmiş birinci zona dolmamış zona olacaq. Məxsusi yarımkəcirdə keçiricilik elektronların hesabına yarandığından belə keçiricilik elektron tip keçiricilik və ya **n-tip** (*negativ*) keçiricilik adlanır. Yarımkeçicilərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlarda elektrik yükdaşıyıcıları xarici tə'sir nəticəsində yaranır. Belə xarici tə'sirlərə misal olaraq temperaturu, şüalanmanı, qüvvəli elektrik sahəsini və s. göstərmək olar. Yarımkeçicilərdə keçiriciliyin yaranması üçün valent zonasındaki elektronlara ΔE_0 əlavə enerjini vermək lazımdır ki, onlar yuxarı zonaya keçə bilsin. Bu enerji *aktivləşmə enerjisi* adlanır.

Yarımkeçicilərdə iki növ mənfi və müsbət yükdaşıyıcılar yarandığına görə yarımkəcicilər elektron və deşik keçiriciliyinə malikdir. Yarımkeçicilərdə aşqarın yaratdığı keçiriciliyə *aşqar keçiriciliyi* deyilir və belə yarımkəcicilər isə *aşqar yarımkəcicilər* adlanır.

Aşqarların yarımkəcicinin keçiriciliyinə aşqarların tə'sirini müəyyən etmək üçün 5 valentli *As* və 3 valentli *In*-un *Ge*-un keçiriciliyinə tə'sirini araşdırıraq. Germanium dörd valentlidir və onun fəza qəfəsi almazın fəza qəfəsinə oxşardır. Belə qəfəsdə hər bir atom 4 qonşu atom ilə valent əlaqəsindədir. Fərz edək ki, *Ge* atomlarının bir hissəsi 5 valentli *As* atomları ilə əvəz olunur və 4 yaxın qonşu atomlarla valent əlaqəsi yaratmaq üçün *As* atomu 4 elektron sərf edir. *As* atomunun 5-ci elektronu valent əlaqəsində iştirak etmir və o boş qalır.

Zona nəzəriyyəsinə görə bu proses belə izah olunur. Bu nəzəriyyəyə görə *Ge*-un valent zonası ilə keçirici zonası arasında qadağan olunmuş zonada *As*-in valent elektronlarının enerji səviyyəsi yaranır. Bu səviyyə keçirici zonanın aşağı səviyyəsindən ΔE_D məsafədə yerləşir və *donor səviyyəsi* adlanır. Donor (aşqar) səviyyəsində olan elektronlara ΔE_D enerji verdikdə onlar keçirici zonaya keçir. Donor səviyyəsindəki elektronların həyəcanlanması enerjisi *Ge*-un

məxsusi elektronların $\Delta\varepsilon_0$ həyəcanlanma enerjisindən təxminən iki tərtib az olduğundan bu yarımkəcicicini qızdırıldıqda əvvəlcə aşqar atomları həyəcanlanacaq və bunun nəticəsində onların konsentrasiyası məxsusi elektronların konsentrasiyasından çox olacaqdır. Buna görə də *Ge*-un keciciliyi əsas e'tibarı ilə aşqar elektronların hesabına olacaqdır. Elektron keciciliyi yaranan belə aşqarlar donor adlanır.

İndi isə fərza edək ki, *Ge*-un fəza qəfəsindəki *Ge*-atomlarının bə'ziləri 3 valentli *In*-atomları ilə əvəz olunmuşdur. Həmin qəfəsdəki 4 yaxın qonşu atomla valent əlaqəsi yaratmaq üçün *In* atomunun 1 elektronu çatmır. Həmin elektronu *Ge* atomundan almaq olar. Bu zaman yaranan deşik (boş yer) bir yerdə qalmayıb, *Ge*-un fəza qəfəsində sərbəst müsbət yük kimi hərəkət edir. Aşqar səviyyələrin valent zonasına çox yaxın olması nəticəsində nisbətən alçaq temperaturlarda belə elektronlar valent zonasından *A* səviyyəsinə keçir. Yarımkecicilərin valent zonasından elektron alan səviyyə aşqar akseptor adlanır. Belə aşqarların enerji səviyyəsi isə *akseptor səviyyə* adlanır. Vurulan aşqarlar isə *akseptorlar* adlanır.

Yarımkecicilərin keciciliyi temperaturdan kəskin asılıdır və keciciliyinin temperaturdan asılılığı eksponensial qanunla ifadə olunur. Məxsusi yarımkəcicerici üçün bu asılılıq aşağıdakı kimidir.

$$\sigma = \sigma_0 \lambda^{\frac{\Delta E}{2kT}} \quad (1)$$

Burada ΔE -aktivləşmə enerjisi, k -Bolsman sabiti, T -mütlöq temperatur, σ_0 - hər bir yarımkəcicerici üçün xarakterik sabitdir.

Yarımkecicilərin keciciliyinin temperaturun artması ilə yüksəlməsi onların xarakterik xüsusiyyətidir. Zona nəzəriyyəsinə görə bu hal belə izah olunur: temperaturun artması ilə istilik həyacalanması hesabına valent zonadan

keçirici zonaya keçən elektronların konsentrasiyası kəskin sürətdə artır. Konsentrasiyanın artımı isə keçiriciliyin artmasına səbəb olur. Məhz ona görə də məxsusi yarımkəçiricilərin keçiriciliyi temperaturun artması ilə artır.


Keçiriciliyin temperatur asılılığını daha aydın ifadə etmək üçün (1) ifadəsini loqarifmlayaq.

$$\lambda n \sigma = \lambda n \sigma_0 - \frac{\Delta E}{kT} \quad (2)$$

Buradan görünür ki, keçiriciliyin loqarifması ($\ln \sigma$) mütləq temperaturla tərs mütənasibdir. Absis oxu üzərində $1/T$ -ni ordinat oxu üzərində isə $\lambda n \sigma$ -ni qeyd etməklə, (2) asılılığını qursaq, alınan düz xətt ordinat oxundan $\ln \sigma_0$ -a bərabər olan parça ayılır (Şəkill 1). Bu düz xəttin absis oxuna meyl bucağının

tangensinə görə yarımkəçiricinin aktivləşmə enerjisini təyin etmək olar. Belə asılılıq qurmaqla σ_0 sabitini və qadağan olunmuş zonanın eni təyin olunur. Praktikada adətən yarımkəçiricinin

keçiriciliyi deyil onun müqaviməti ölçülür. Bu məqsədlə yarımkəçiricilərin müqavimətinin temperatur asılılığını müəyyən etmək üçün aşağıdakı düsturdan istifadə olunur.



Şəkil 1

$$R = R_0 e^{-\frac{\Delta E}{kT}} \quad (3)$$

Bu ifadədən görünür ki, yarımkəçiricilərin müqaviməti temperaturun artması ilə ekspotensial qanunla azalır. (3)

ifadəsindən istifadə edərək qadağan olunmuş zonanın enini (aktivləşmə enerjisini) hesablamaq olar. Bu məqsədlə (4) ifadəsinə loqarifmlayıb


$$\lambda nR = \lambda nR_0 + \frac{\Delta E_0}{kT} \quad (4)$$

λnR -in $\frac{1}{T}$ -dən asılılıq qrafikini qurmaqla asılılığın meyl bucağına görə $\frac{\Delta E_0}{k}$ -ni tə'yin edib, oradan aktivləşmə enerjisini hesablamaq olar. Amma praktikada adətən işin asanlığı üçün $\lg R$ -in (on əsasə görə) $\frac{1000}{T}$ -dən asılılıq qrafiki qurulur və asılılığın meyl bucağının tangensi aşağıdakı qaydada hesablanır.

$$tg\alpha = \frac{\Delta(\lg R_2 - \lg R_1)}{\frac{1}{T_1} - \frac{1}{T_2}}$$

Meyl bucağının tangensinin qiymətini bilərək $\Delta E = 0.43 \lg \alpha$ - ifadəsindən qadağan olunmuş zonanın eni (aktivləşmə enerjisi) eV-larla təyin olunur.

Yarımkeçiricilərin müqavimətinin temperatur asılılığını öyrənmək üçün istifadə olunan ölçü örüşünün prinsipial sxemi 2-ci şəkildə göstərilib. Həndəsi ölçüləri məlum olan yarımkeçiricinin uclarına kontakt məqsədilə nazik məftil lehimlənir. Sonra nümunə içərisində transformator yağı olan sınaq şüşəsinə salınır. Kontaktın digər ucları isə sınaq şüşəsinin kənarındaki sıxaclara bağlanır. Nümunənin temperaturu sınaq şüşəsinə şalınmış termometirlə ölçülür. Ölçü zamanı nümunənin kontaktları birləşmiş sıxaclar sabit cərəyan körpüsünün " R_x "-sıxacına qoşulur. Ölçü qurğusunda müqaviməti ölçərək nümunənin həndəsi ölçülərini bilərə keçiriciliyi təyin etmək olar.



Səkil 1.

İŞİN GEDIŞİ.

1. Ölçü sxemini yığmalı. Sxem yoxlandıqdan sonra tədqiq olunan nümunə qızdırıcıya daxil edilir. Sonra isə sabit cərəyan körpüsünün köməyi ilə otaq temperaturunda yarımkəcərici nümunənin müqaviməti ölçülür.
2. Bundan sonra qızdırıcıını dövrəyəqoşub, nümunə qızdıqda hər $5-10^0$ S-dən bir sabit cərəyan körpüsünün köməyi ilə nümunənin müqavimətini ölçməli.
3. Ölcməni $100-150^0$ S temperatura qədər davam etdirib, $R_t=f(t)$ asılığını qurmali.
4. $\sigma = \frac{\lambda}{RS}$ düsturu vasitəsilə müxtəlif temperaturlarda yarımkəcərici nümunənin keçiriciliyini hesablamalı.
5. $lg R$ -in $1000/T$ -dən asılığını qurmali və həmin qrafikdən alınan düz xəttin meyl bucağının tangensini tapıb yarımkəcərinin aktivləşmə enerjisini tə'yin etməli.

LABORATORİYA İŞİ № 7

ELEKTROLİZ QANUNLARININ ÖYRƏNİLMƏSİ VƏ MİSİN ELEKTROKİMYƏVİ EKVİVALENTİNİN TƏ'YİNİ

İstifadə olunan ləvəzimat:

mis elektrodları olan voltametr, ampermetr, sabit cərəyan mənbəyi, 30÷40% - li göy daş məhlulu, reostat, saniya ölçən, dövrə qurmaq üçün naqillər.

QISA NƏZƏRİ MƏLUMAT

Elektrik keçiriciliyinə malik olan məhlullar ektrolitlər, onların keçiciliyi isə elektrolitik keçiricilik adlanır. Elektrolitlərə misal olaraq duzların, turşularının, qələvilərin sudakı və bəzi başqa mayelərdəki məhlulları və bərk halda ion rəbitəyə malik olan düzların ərintilərini (maye hali) göstərmək olar. Elektrolitlərdə maddənin molekulları həllədicinin daxilində müsbət və mənfi olmaqla ionlara ayrılır. Bu hadisə molekulların *dissosiasiyası adlanır*. Dissosiasiyanın baş vermə səbəbini araşdırıraq. Bu məqsədə polyar xörək duzu - *NaCl* molekuluna baxaq. Burada *Na* atomu öz yeganə valent elektronunu xlor atomuna verir, özü müsbət, xlor atomu isə mənfi yüklenir. Belə dipol polyar molekulları olan həllədiciyə daxil olduqda *NaCl* molekulunun müsbət qütbü su molekullarının mənfi qütbləri ilə, mənfi qütbləri isə su molekullarının müsbət qütbləri ilə əhatə olunur. Ona görə də *NaCl* molekulunda daxili rabitə əlaqəsi Kulon qanununa əsasən həllədicinin dielektrik nüfuzluğu qədər zəifləyir.

Dissosiasiya etmiş molekulların konsentrasiyasının, həllolunmuş molekulların konsentrasiyasına olan nisbəti dissosiasiya dərəcəsini xarakteriza edir. Dissosiasiya

dərəcəsi məhlulun temperaturundan, məhlulun konsentrasiyasından və həlledicinin dielektrik nüfuzluğundan asılıdır. Temperatur yüksəldikcə dissosiasiya dərəcəsi artır yəni müsbət və mənfi ionların konsentrasiyası da artır. Ona görə də temperaturun artması ilə elektrolitlərin müqaviməti azalır, başqa sözlə keçiricilik artır. Elektrolitlərdə elektrik cərəyanının təbiətini ilk dəfə M. Faradey öyrənmişdir.

Müəyyən olunmuşdur ki, elektrolitlərdə elektrik cərəyanı müsbət ionların katoda, mənfi ionların isə anoda daşınmasından ibarətdir. Beləliklə elektrolitdən cərəyan keçərkən elektrodlar üzərinə maddə toplanır.

Elektrolitdən elektrik cərəyanı axarkən elektrod üzərində maddə toplanması hadisəsi elktroliz adlanır.

Faradeyin birinci qanunu elektrod üzərində toplanan maddənin kütləsini müəyyən edir. Elektroliz zamanı elektrodlarda müəyyən zaman ərzində toplanan maddənin kütləsi:

$$m = m_0 N \quad (1)$$

Burada m_0 -bir ionun kütləsi, N -elektroda çatan ionların sayıdır. Digər tərəfdən ionun kütləsi

$$m_0 = \frac{M}{N_A} \quad (2)$$

kimi təyin olunur. Burada M maddənin molyar kütləsi, N_A -isə Avagadro ədədidir. Onda elektroda Δt müddətində çatan ionların sayı

$$N = \frac{\Delta q}{q_0} \quad (3)$$

olar. Burada $\Delta q = I \Delta t$ elektrolitdən Δt müddətində keçən yükün miqdarı, q_0 -isə bir ionun yüküdür və ionun yükü atomün n valentliyi ilə aşağıdakı kimi təyin olunur.

$$q_0 = ne \quad (4)$$

burada e -elektronun yüküdür və ədədi qiyməti uyğun olaraq

$1,6 \cdot 10^{-19} Kl - a$ bərabərdir.

Əgər (1) ifadəsində (2) (3) və (4) ifadələrini nəzərə alsaq
Onda alarıq:

$$m = \frac{M}{neN_A} \cdot I \cdot \Delta t \quad (5)$$

Elektrod üzərində toplanan maddənin m kütləsi və elektrolitdən keçən $q=I\Delta t$ yükü arasındaki mütənasiblik əmsalını k -ilə işarə edək

$$k = \frac{M}{neN_A} \quad (6)$$

k -maddənin təbiətindən asılı olan mütənasiblik əmsali olub
maddənin *elektrokimyəvi* ekvivalenti adlanır və BS-də
 $\frac{kq}{Kl}$ - la ölçülür. Yuxarıdakı ifadələrdən alarıq:

$$m = kq = kI\Delta t \quad \text{və ya} \quad k = \frac{m}{q} = \frac{m}{I\Delta t} \quad (7)$$

Elektroliz zamanı elektrod üzərində ayrılan maddənin
kütləsi elektrolitdən keçən yüksək miqdardı ilə düz
mütənasibdir. Buna elektroliz üçün Faradeyin birinci
qanunu deyilir. (7) ifadəsindən göründüyü kimi $q = 1$ olarsa
 $k = m$ olar. *Yəni elektrokimyəvi ekvivalent elektrolitdən*
vahid yük keçdikdə elektrod üzərində ayrılan maddənin
kütləsinə bərabərdir.

.. Elektrokimyəvi ekvivalent üçün aldığımız (6)
ifadəsinin surət və məxrəcini N_A - Avoqadro ədədinə vurub
müəyyən əvəzləmə aparsaq onda alarıq:

$$k = \frac{mN_A}{eZN_A} = \frac{1}{eN_A} \cdot \frac{A}{Z} \quad (8)$$

$A = mN_A$ - maddənin atom çəkisi, $\frac{A}{Z}$ - onun kimyəvi

ekvivalenti adlanır. eN_A -sabit kəmiyyətdir, onu F - ilə işaret edək.

$$F = eN_A \quad (9)$$

F – Faradey sabiti adlanır. Onda alıq:

$$k = \frac{1}{F} \frac{A}{Z} \quad (10)$$

Yəni maddənin elektrokimyəvi ekvivalenti onun kimyəvi ekvivalenti ilə düz mütənasibdir.

Bu elektroliz üçün Faradeyin ikinci qanunu adlanır. Əgər k -nın ifadəsini (10) düsturunda nəzərə alsaq onda alıq:

$$m = \frac{A}{Z} \frac{q}{F} \quad (11)$$

Bu ifadə elektroliz üçün olan qanunların birləşmiş düsturudur. (11) ifadəsindən istifadə edərək Faradey sabitinin fiziki mənasını aydınlaşdırmaq olar.

$$F = \frac{A}{Z} \frac{q}{m} \quad (12)$$

Əgər $q = F$ olarsa onda $m = \frac{A}{Z}$ olar. Yəni, Faradey sabiti ədədi qiymətcə elə bir yüksə bərabərdir ki, elektroliz zamanı məhluldən həmin qədər yüksə keçdikdə elektrod üzərində verilmiş maddədən *1kq-ekvivalent* maddə ayrıılır. Faradey sabitinin ədədi qiyməti üçün ilk dəfə təcrübi yolla

$$F = 96,497 \frac{Kl}{kq - \text{ekvivalent}}$$

qiyməti alınmışdır. Bu qiymətdən və Millikenin elementar yüksə üçün aldığı qiymətdən istifadə etməklə Avoqadro ədədi üçün ilk dəfə $N_A = 6,0 \cdot 10^{26} \text{ Kmol}^{-1}$ qiyməti alınmışdır.


Praktikada adətən Faradey sabiti üçün

$$F = 96500 \frac{Kl}{qr - ekvivalent}$$

qiymətindən istifadə olunur. Başqa sözlə Faradey sabiti, ədədi qiymətcə elektrolitdən cərəyan keçərkən elektrod üzərində 1 qram-ekvivalent maddə ayıra bilən elektrik yükünün miqdarıdır. Təcrübədən elektrolitdən axan elektrik cərəyanın I şiddətini, cərəyanın t axma müddətini və elektrod üzərində toplanan maddənin m kütləsini tapıb, maddənin A atom çekisi və Z valentliyini cədvəldən götürərək (12) ifadəsindən Faradey sabitini hesablamaya olar. Həmçinin maddənin elektrokimyəvi ekvivalentini təcrübədən təyin edib, maddənin atom çekisi və valentliyini uyğun cədvəldən götürərək Faradey ədədini hesablamaya olar. Faradey ədədini bilərək hər bir ionun və uyğun olaraq elektronun yükü təyin olunur. Elektronun yükünü təyin etmək üçün elektrodda ayrılan maddənin kütləsini ifadə edən (5) ifadəsindən istifadə etmək olar. Bu ifadədən elektronun yükü üçün alınır:

$$e = \frac{M\Delta t}{mnN_A} \quad (14)$$

Ölçmələr aparmaq üçün prinsipial sxemi 1-ci şəkildə olan qurğudan istifadə olunur.



Səkil 1.

Təcrübə zamanı içərisinə gõy daş məhlulu tökülmüş qaba iki

mis elektrod salınır. Elektroldardan biri anod diğeri isə katod adlanır. Elektrolitdən elektrik cərəyanı keçidkədə gəy dəş molekulları uyğun olaraq müsbət mis ionlarına və mənfi SO_4^{2-} -ionlarına dissosiasiya edir.



Əgər katoda mənfi potensial, anoda isə müsbət potensial verilərsə onda dissosiasiya etmiş mis ionları katod üzərinə toplanar. Təcrübə zamanı katodun reaksiyadan əvvəl və sonrakı kütlələrini təyin edərək maddənin elektrokimyəvi ekvivalenti və digər fiziki kəmiyyətlər hesablanır.

İŞİN GEDIŞİ

1. Mənbənin mənfi qütbünə birləşdirilmiş elektrodu voltametrdən (məhlul tökülmüş qabdan) çıxarıb qurutduqdan sonra onun kütləsini (m_1) tərəzidə dəqiq təyin etməli.
2. Kütləsi təyin olunmuş katodu elektrolit olan qaba salıb onun sıxacını mənbənin mənfi qütbünə birləşdirməli.
3. Açıçı qapayıb elektrolitdən $15 \div 20$ dəqiqə müddətində $0,5 \div 0,6$ A cərəyan buraxmalı.
4. Göstərilən vaxt tamam olduqda dövrəni açıb katodu məhluldan ehtiyatla çıxarıb onu peçin üzərində, qurutmalı. Qurudulmuş katodun kütləsini (m_2) yenidən tərəzidə təyin etməli.
5. Ölçmənin nəticələrinə görə katod üzərində toplanmış maddənin kütləsini ($m = m_2 - m_1$) təyin etməli.
6. Alınan nəticələri uyğun düsturlarda yerinə yazıb maddənin elektrokimyəvi ekvivalentini, Faradey sabitini və elektronun yükünü hesablamalı.

LABORATORİYA İŞİ № 8

TERMOCÜTÜN DƏRƏCƏLƏNMƏSİ VƏ TERMOELEKTRİK HƏRƏKƏT QÜVVƏSİNİN TƏYİNİ

İstifadə olunan ləvazimat:

*termocüt, həssas galvanometr, müqavimətlər maqazini,
içərisində yağı olan sınaq şüşələri, elektrik qızdırıcısı,
termometr, birləşdirici naqillər.*

QISA NƏZƏRİ MƏLUMAT

Təcrübi olaraq müəyyən olunmuşdur ki, iki müxtəlif metallı bir-birinə toxundurduqda (onları bir-birinə qaynaq etdikdə) onların toxunduğu yerdə potensiallar fərqi yaranır. Yaranan potensiallar fərqi metalların toxunan yerində (lehim yerində) əmələ gəldiyindən ona kontakt *potensiallar fərqi deyilir*. Kontakt potensiallar fərqi müxtəlif cüt metallar üçün fərqli olur. Yaranan kontakt potensiallar fərqi toxunan metallarda elektronların çıxış işləri və metalların vahid həcmində olan sərbəst elektronların sayının konsentrasiyasının müxtəlif olması ilə əlaqədardır. Kontakt zamanı elektronlar çıxış işi az olan metaldan çıxış işi çox olan metala keçir. Fərzi edək ki, ki, elektronların çıxış işi uyğun olaraq A_1 və A_2 olan ($A_1 < A_2$) iki müxtəlif metal kontakt edilmişdir. Təbidir ki, elektronlar çıxış işi az olan metaldan çıxış işi çox olan metala keçəcəklər. Nəticədə birinci metalda elektron çatışmamazlığı, ikinci metalda isə elektron artıqlığı yaranacaqdır. Bu zaman birinci metal müsbət ikinci metal isə mənfi yüklenəcək və metalların toxunma yerində kontakt potensiallar fərqi yaranacaqdır. Statistik fizikada sübut edilir ki, kontakt edilmiş iki maddədə termodinamik tarazlıq yaranması üçün üçün onların Fermi səviyyələri bir-birinə bərabər olmalıdır $E_{F_1} = E_{F_2}$.

Kontakt zamanı birinci metalin səthinin yaxınlığında (xaricdə) elektronun potensial energisi ikinci metalin səthinin yaxınlığından kiçik olur. Beləliklə toxunan metalların səthlərindəki nöqtələri arasında potensiallar fərqi yaranır. Elektronun yükü mənfi olduğu üçün birinci metalin səthinin yaxınlığında sahənin potensialı ikinci metalin səthinin yaxınlığından böyükdür. Bu potensiallar fərqi:

$$U_{12} = \frac{A_2 - A_1}{e} \quad (1)$$

İki müxtəlif A və B metalları arasında yaranan kontakt potensiallar fərqi metalların səthlərinin birbaşa yaxınlığında, lakin onların xaricində yerləşən nöqtələr arasındaki potensiallar fərqidir. Ona görə də U_{12} -yə xarici kontakt potensiallar fərqi deyilir. Birinci metalin daxilində elektronun potensial enerjisi (bu enerji potensial çuxurun dibinə uyğundur) ikinci metalin daxilindəkinə nisbətən kiçikdir. Fermi səviyyələrinin fərqli olması hesabına toxunan metalların daxili nöqtələri arasında daxili kontakt potensiallar fərqi yaranır. Bu kontakt potensiallar fərqi metallarn Fermi səviyyələrinin müxtəlifliyi ilə əlaqədar olub aşağıdakı kimi təyin olunur:

$$U_i = \frac{E_{F_2} - E_{F_1}}{e} \quad (2)$$

Burada U_i – daxili kontakt potensiallar fərqidir.

Kvant nəzariyyəsi toxunan müxtəlif metalların bilavasitə kontaktında yaranan daxili kontakt potensiallar fərqini onlardakı elektronların konsentrasiyasının müxtəlifliyi ilə izah edir. Fərziyyə ki, kontakt edilmiş metallarda sərbəst elektronların sayı uyğun olaraq n_1 və n_2 -dir ($n_1 > n_2$). Bu halda yenə də sərbəst elektronlar, onların sayı çox olan metaldan az olan metala, yəni birinci metaldan ikinci metala diffuziya etmiş olacaqdır. Nəticədə birinci metal müsbət ikinci

metal isə mənfi yüklenəcəkdir. Odur ki, bu metalların toxunduğları yerdə potensiallalar fərqi yaranacaqdır. Onu hesablamaq üçünü molekulyar fizikadan məlum olan ağırlıq qüvvəsi sahəsində qaz atomlarının paylanması qanunundan istifadə edə bilərik. Ağırlıq qüvvəsi sahəsində qaz atomlarının h - hündürlüyündəki n - konsentrasiyası Yerin səthi yaxınlığındağı n_0 - konsentrasiyası ilə

$$n = n_0 e^{-\frac{m'gh}{kT}} \quad (3)$$

ifadəsi ilə bağlıdır. Burada m -atomun kütləsi, g - ağırlıq qüvvəsi tacili, k -Bolsman sabiti, T -qazın hər yerində eyni hesab olunan mütləq temperaturu, mgh - kəmiyyəti isə qaz atomunun h - hündürlüyündə və Yer səthi yaxınlığında malik olduğu ($E_1 - E_2$) potensial enerjiləri fərqidir. Kontakt edilmiş iki müxtəlif metal hali üçün bu enerjilər fərqi $E_1 - E_2 = eU$, olduğundan, onda bu metallar üçün yazmaq olar:

$$n_1 = n_2 e^{-\frac{eU_1}{kT}} \quad (4)$$

Bu ifadəni loqarifmlasaq onda daxili kontakt potensiallar fərqi üçün alımar:

$$U_1 = \frac{kT}{e} \ln \frac{n_2}{n_1} \quad (5)$$

Sonuncu ifadədən görünür ki, n_1 və n_2 konsentrasiyaları arasındaki fərq böyük olduqca daxili kontakt potensiallar fərqi də böyük olar. Daxili kontakt potensiallar fərqi həmçinin temperaturdan da asılıdır.

Çıxış işləri müxtəlif olan iki müxtəlif metal kontakt edildikdə hər iki səbəbin hesabına yaranan ümumi kontakt potensiallar fərqi:

$$U_1 - U_2 = \frac{A_2 - A_1}{e} + \frac{kT}{e} \ln \frac{n_2}{n_1} \quad (6)$$

olar.

Kontakt yerlərində potensiallar fərqiinin temperaturlarının müxtəlif olması hesabına yaranğından ona həmçinin termo e.h.q.-si də deyilir. 1-ci şəkildəki kimi kontakt edilmiş iki müxtəlif metaldan ibarət dövrəyə baxaq. Onların kontakt yerlərindəki temperaturları uyğun olaraq T_1 və T_2 olsun ($T_1 > T_2$). Bu halda I və II kontakt yerlərində potensiallar fərqi müxtəlif olduğundan dövrədə e.h.q.-si yaranacaqdır. Bu e.h.q.-in qiyməti hər iki kontakt yerlərində yaranan potensial sıçrayışlarının cəminə bərabər olduğunu nəzərə alsaq onda alarıq:

$$\varepsilon = \frac{k}{e} \lambda n \frac{n_1}{n_2} \cdot (T_1 - T_2) = \frac{k}{e} \lambda n \frac{n_1}{n_2} \cdot \Delta T \quad (7)$$

Verilmiş metallar üçün $\frac{k}{e} \lambda n \frac{n_1}{n_2}$ - kəmiyyəti sabit olduğundan

$$\varepsilon = \alpha(T_1 - T_2) \quad (8)$$

olar. Burada ε - *termoelektrik hərəkət qüvvəsi*, α əmsali isə *diferensial termoelektrik hərəkət qüvvəsi* adlanır və onun işarəsi həm müsbət və həm də mənfi ola bilər. Kontakt yerlərinin temperaturlar fərqi $\Delta T = 1 K$ olduqda $\alpha = \varepsilon$ olar.

Yəni *diferensial termoelektrik hərəkət qüvvəsi* ədədi qiymətcə kontakt yerlərinin temperaturlar fərqi vahid qədər dəyişdikdə yaranan elektrik hərəkət qüvvəsidir. (8) ifadəsindən görünür ki, termo elektrik hərəkət qüvvəsi verilmiş metallar üçün yalnız kontakt yerlərinin temperaturlar fərqindən asılıdır. Bu hadisəni ilk dəfə 1821-ci ildə Zeebek öyrənmişdir. Əgər kontakt edilmiş metallar üçün α -sabiti və kontakt yerlərinin birinin temperaturu məlumdursa, onda dövrədə yaranan ε - e.h.q.-nin qiymətinə əsasən o biri kontaktın temperaturunu hesablamaq olar.

Termoelektrik hadisəsinə əsaslanaraq hazırlanan cihazlara termocütlər və termoelementlər deyilir. İki müxtəlif

metaldan (məsələn mis və konstantandan) hazırlanmış belə termocütlerin uclarındaki temperaturlar fərqiinin 100 K qiymətində , dövrədə yaranan termo e.h.q.-nin qiyməti bir neçə milli Volta çatır.Belə termocütlərlə əsasən temperaturu ölçmək üçün istifadə olunur. Hazırda həm yüksək və həm də alçaq temperaturları ölçmək üçün termoelektrik hadisələri əsasında hazırlanmış müxtəlif növ termocütlərdən- məsələn, mis-konstantan, dəmir-konstantan, platin-rodiy və başqa termocütlərdən istifadə olunur. Termocüt hazırlamaq üçün iki müxtəlif metaldan ibarət olan nazik məstil parçasının uçları bir-birinə qaynaq edilir. Onlardan düzəldilmiş qapalı dövrədə cərəyanı ölçmək üçün qalvonometr qosulur. İki müxtəlif kontakt (qaynaq) nöqtələrinəndən biri temperaturu (t_0) sabit olan mühütdə (məsələn içərisinə buz salınmış su olan qab) digəri isə t -temperaturunu ölçmək lazımlı gələn cisimdə yerləşdirilir.Lehim nöqtələrinin birinin temperaturu sabit saxlanılır, digəri isə tədricən dəyişdirilir. Bu zaman qalvonometrin göstərişi lehim nöqtələrinin temperaturular fərqiన uyğun olaraq tədricən dəyişəcəkdir. Kontaktların temperaturları fərqli olduğu üçün belə dövrədən cərəyan axır. Buna *termoelektrik cərəyanı* deyilir. Bu zaman qalvonometrin göstərişi lehim nöqtələrinin temperaturular fərqiన uyğun olaraq tədricən dəyişəcəkdir. Qalvonometrin bölgülərinə uyğun temperaturular fərqini qeyd edərək, onların arasındaki asılılığın qrafikini qurmaq olar. *Bu termocütün dərəcələnməsi adlanır.* Dövrədəki qalvonometrin, termocütün və birləşdirici naqillərin müqavimətləri R_0 - olarsa onda alarıq:

$$\varepsilon = i \varphi_0 R_0 \quad (9)$$

burada φ_0 -qalvonometrin göstərişi, i - isə qalvonometrin həssaslığı olub, onun əqrəbini bir bölgü meyl etdirmək üçün ondan keçən cərəyan şiddəti ilə xarakteriza olunan kəmiyyətdir. Bu həssaslıq hər bir ölçü cihazı üçün uyğun cədvəldən götürülür. Termocüt və qalvonometr dövrəsinə ardıcıl olaraq məlum R -müqaviməti qoşduqda

qalvonometrin göstərişi φ -olarsa, onda yaranan e.h.q.-si

$$\varepsilon = i\varphi(R_0 + R) \quad (10)$$


olar. Əgər (11) və (12) ifadələrindən məchul müqaviməti (R_0) yox etsək bu halda termoelektrik hərəkət qüvvəsi üçün alarıq:

$$\varepsilon = i \frac{\varphi_0 \varphi}{\varphi_0 - \varphi} R \quad (11)$$


Bu ifadələri müqayisə etsək onda diferensial termoelektrik hərəkət qüvvəsi üçün alarıq:

$$\alpha = \frac{\varepsilon}{t - t_0} = \frac{iR}{t - t_0} \cdot \frac{\varphi\varphi_0}{\varphi_0 - \varphi} \quad (12)$$

İstifadə olunan ənənəvi prinsipial sxemi 2-ci şəkildə göstərilib.



Şəkil 1.



Şəkil 2

İki müxtəlif metal çubuqdan hazırlanmış (ucları bir-birinə lehimlənmiş) termocütün lehim yerləri içərisində

transformator yağı olan sınaq şüşələrinə salınır. Sınaq şüşəlindən biri içərisində buzlu su olan qaba, digəri isə qızdırıcıya salınır. Lehim yerlərinin temperaturunu təyin etmək üçün sınaq şüşələrinə həssas termometr salınır. Lehim yerlərində temperaturlar fərqi yaratmaq üçün ikinci kontakt qızdırılır.

İŞİN GEDIŞİ

1. Sxemə uyğun olaraq elektrik dövrəsi qurub A-qabının temperaturunu (t_0) sabit saxlayaraq B -qabını qızdırımlı və hər $5 \div 10$ dərəcədən ikinci termometrin göstərişinə uyğun olaraq qalvonometrin ϕ_0 göstərişini qeyd etməli.
2. İkinci qabının temperaturu $90 \div 95^{\circ}\text{S}$ - yə çatdıqda qızdırıcını söndürüb, soyuma prosesinə uyğun olaraq temperaturu və qalvonometrin göstərişini qeyd etməli.
3. Həm qızma və həm də soyuma prosesi üçün eyni qrafikdə qalvonometrin göstərişi ϕ_0 - ilə temperaturlar fərqi ($t - t_0$) arasındaki asılılığın qrafikini qurmali.
4. Termoelementin lehim nöqtələrinin temperaturları fərqiinin müəyyən qiymətində qalvonometrin ϕ_0 göstərişini qeyd etməli. Sonra həmin temperaturda müqavimətlər maqazinindən dövrəyə müəyyən müqavimət (məsələn 1 kOm) daxil edib qalvonometrin ϕ - göstərişini qeyd etməli.
5. Təcrübədən alınan qiymətləri (12) ifadəsində yerinə yazıb termoelektrik hərəkət qüvvəsini hesablamalı.

LABORATORİYA İŞİ № 9

ELEMENTİN DAXİLİ MÜQAVİMƏTİNİN TƏCRÜBİ TƏYİNİ

İstifadə olunan ləvazimat:

tədqiq olunan cərəyan elementi (batareya), müqavimət mağazını, daxili müqaviməti məlum olan ölçü cihazı-milliampermətr, və ya galvonometr, açar, birləşdirici naqillər.

QISA NƏZƏRİ MƏLUMAT

Bütün cərəyan mənbələri müəyyən daxili müqavimətə malikdir. Qalvanik elementdə daxili müqavimət elektrolit məhlulunun müqaviməti, generatorlarda isə bu müqavimət dolaqların müqavimətidir. Ona görə də qapalı cərəyan dövrəsi həm xarici, həm də daxili müqavimətə malik olur. Om qanununa əsasən yaza bilərik ki,

$$\varepsilon = I(R + r) \quad (1)$$

Burada R - xarici dövrənin, r - isə mənbənin daxili müqavimətidir.

Buradan

$$I = \frac{\varepsilon}{R + r} \quad (2)$$

alınar. Alınan bu ifadə qapalı dövrə üçün Om qanununun riyazi ifadəsidir.

Qapalı dövrədən axan cərəyan şiddəti mənbənin e.h.q.-i ilə düz, xarici və daxili müqavimətlərin cəmi ilə tərs mütənasibdir.


Qapalı dövrədə gərginlik düşgüsü, dövrəyə qoşulmuş bütün elementlərdə yarandığından elementin qütblerindəki

potensiallar fərqi həmişə mənbənin elektrik hərəkət qüvvəsindən az olur. Qısa qapanma halında ($R=0$) dövrədə cərəyan şiddəti maksimal olur və mənbənin e.h.q. ilə tə'yin edilir.

$$I_{mak} = \frac{\varepsilon}{r} \quad (3)$$

Burada r mənbənin daxili müqaviməti, ε - mənbənin e.h.q.-sidir. Mənbənin daxili müqaviməti çox kiçik olduğundan (məsələn, akkumlyatorlarda $r \approx 0,1 - 0,001 \text{ Om}$ tərtibində), e.h.q.-si bir neçə Volt olan mənbələrdə qısa qapanma cərəyanı çox böyük qiymət ala bilər. Bu zaman məftillər əriyər və mənbə sıradan çıxar. Ona görə də mənbənin daxili müqavimətini bilmək vacibdir.

Müxtəlif elementlərin daxili müqavimətini tə'yin etmək məqsədilə cərəyan mənbəyi, müqavimətlər mağazini, milliampermetr və açardan ibarət ardıcıl birləşmiş elektrik dövrəsini nəzərdən keçirək (şəkil 1).



Şəkil 1

Əgər dövrəyə müqavimətlər mağazinindən R_1 və R_2 müqavimətlərini daxil etsək, bu müqavimətlərə uyğun

olaraq dövrədən I_1 və I_2 cərəyanları axacaqdır. Milliampermetrin (ölçü cihazının) daxili müqaviməti R_g olarsa, onda hər iki hal üçün Om qanununu tətbiq edərək aşağıdakı ifadəni alarıq:

$$\begin{aligned}\varepsilon &= I_1(R_1 + R_g + r) \\ \varepsilon &= I_2(R_2 + R_g + r)\end{aligned}\quad (2)$$

Buradan müəyyən sadələşmə aparsaq onda alarıq:

$$I_1(R_1 + R_g + r) = I_2(R_2 + R_g + r)$$

Milliampermetrin daxili müqavimətinin kiçik olduğunu nəzərə alaraq son ifadəni r -ə nəzərən həll etsək bu halda mənbənin daxili müqaviməti üçün alınar:

$$r = \frac{I_2 R_2 - I_1 R_1}{I_1 - I_2} \quad (3)$$

İŞİN GEDIŞİ

1. Ölçü cihazı (milliampermetr), batareya, müqavimət maqazinindən ibarət olan və sxemi 1-ci şəkildə göstərilən elektrik dövrəsini yığmalı.
2. Müqavimətlər maqazinindən dövrəyə növbə ilə müəyyən R_1 və R_2 müqavimətlərini daxil edib, uyğun olaraq dövrədən axan I_1 və I_2 cərəyanlarını qeyd etməli.
3. Təcrübənin 5-6 dəfə təkrar edib, hər dəfə alınan nəticələri cədvəldə qeyd edərək elementin daxili müqaviməti ni (3) düsturu ilə hesablamalı.
4. Ölçmələrin orta qiymətini tə'yin edib, təcrübənin mütləq və nisbi xətalarını hesablamalı.
5. Ölçmələri müxtəlif batareyalar üçün təkrar etməli.

LABORATORİYA İŞİ № 10

YERİN MAQNİT SAHƏSİ İNTENSİVLİYİNİN ÜFÜQİ TOPLANANIN TƏYİNİ

İstifadə olunan ləvazimat:

tangens-qalvanometr, ampermetr, reostat, sabit cərəyan mənbəyi, açar, kommutator (altı sixachi çevirici açar), birləşdirici naqillər.

QISA NƏZƏRİ MƏLUMAT

Hələ çox qədim zamanlarda insanlar Yer kürəsinin maqnit sahəsinə malik olmasını müşahidə etmiş və kompas yaratmışlar. Təcrübə göstərir ki, şaquli ox ətrafında sərbəst fırlana bilən maqnit əqrəbi Yerin verilmiş nöqtəsində həmişə müəyyən istiqamətdə dayanır. Bu hadisə Yerin ətrafında maqnit sahəsinin mövcudluğunu və maqnit əqrəbinin sahənin maqnit xətləri boyunca yönəldiyini sübut edir.

Yer maqnitinin şimal qütbü cənub yarımkürəsində, cənub qütbü isə şimal yarımkürəsində yerləşir. Yerin şimal coğrafi qütbünə yaxlaşdıqca Yerin maqnit xətləri daha böyük bucaq altında üfüqə meyl edir və 75° şimal en, 99° qərb uzunluq dairələrində şaquli vəziyyət alaraq Yerə daxil olur (şəkil 1). Yerin cənub maqnit qütbü burada yerləşir və şimal coğrafi qütbündən təxminən 2100 km uzaqdadır.



Şəkil 1

Yerin Şimal maqnit qütbü cənub coğrafi qütbünün yaxınlığında, $66,5^{\circ}$ cənub enliyi və 140° şərqi uzunluğunda yerləşir. Burada Yerin maqnit sahəsinin maqnit xətləri Yerdən xaricə çıxır. Deməli, Yerin maqnit qütbləri onun coğrafi qütblərinin üzərinə düşmür. Ona görə də maqnit əqrəbinin istiqaməti coğrafi meridian istiqamətində olmur. Buna görə də kompasın maqnit əqrəbi yalnız təqribi olaraq şimal istiqamətini göstərir.

Yer maqnetizminin təbiati hələ tam öyrənilməmişdir. Yalnız müəyyən edilmişdir ki, atmosferin əsasənən yaxın qatlarında və Yer qabığında axan müxtəlif elektrik cərəyanları Yerin maqnit sahəsinin dəyişməsində mühüm rol oynayır.


Yerin ixtiyari nöqtəsində maqnit sahəsinin varlığını nazik sapdan asılmış maqnit əqrəbinin köməyilə tə'yin etmək olar. Belə maqnit əqrəbindən keçən şaquli müstəvi maqnit *meridian müstəvisi*, maqnit meridian müstəvilərinin Yer səthindən göründüyü nöqtələr *maqnit qütbləri adlanur*. Maqnit meridian müstəvisinin coğrafi meridian müstəvisi ilə əmələ gətirdiyi bucaq isə *maqnit meyl bucağı adlanır*. Maqnit meyl bucağı sıfırdan fərqli olduğuna görə verilmiş nöqtədə maqnit sahəsinin H intensivliyini onun H_0 -üfüqi və H_z -şaquli toplananlarına ayırməq olar. Bu halda nazik sapdan asılmış və şaquli ox ətrafında firlana bilən maqnit əqrəbi Yerin maqnit sahəsinin üfüqi toplananı tə'siri ilə maqnit meridian müstəvisi üzrə yönəlir. Əgər əqrəbin ətrafında dairəvi cərəyanın maqnit sahəsini yaratsaq, onda maqnit əqrəbi bu sahələrin əvəzləyicisinin istiqamətində yönələcəkdir. Maqnit əqrəbinin dönmə bucağı və dairəvi cərəyanın yaradığı maqnit sahəsinin intensivliyinin qiymətinə əsasən Yerin maqnit sahəsinin üfüqi toplananını tə'yin etmək olar. Yerin maqnit sahəsinin intensivliyinin üfüqi toplananını bu üsulla tə'yin etmək üçün istifadə olunan cihaza *tangens-Bussol galvanometri* (*bəzən tangens galvonometr*) deyilir. Tangens-qalvanometr radiusu təqribən

50÷80 sm olan dairəvi halqa üzərinə sarılmış 50-100 sarğısı olan mis dolaqdan və dolağın mərkəzində yerləşdirilmiş maqnit əqrəbindən (kompas) ibarətdir. Maqnit sahəsinin üfüqi toplananını təyin etmək üçün sarğıdan cərəyan axmayan halda cihazın sarğısını elə fırlatmaq lazımdır ki, maqnit əqrəbi sarğı müstəvisi üzərinə düşsün. Bu halda maqnit əqrəbi dolaq müstəvisində olacaqdır.


Sarğıdan cərəyan buraxdıqda yaranan maqnit sahəsi maqnit əqrəbinə təsir edərək onu əvvəlki vəziyyətindən α-bucağı qədər döndərir. Dairəvi cərəyanın mərkəzdə yaratdığı maqnit sahəsi intensivliyi sarğı müstəvisinə perpendikulyardır. 2-ci şəkildən göründüyü kimi maqnit meridian müstəvisi ilə maqnit əqrəbi arasındakı bucaqdan istifadə edərək yaza

$$\frac{H_z}{H_0} = \operatorname{tg} \alpha \quad (1)$$

Radiusu R-olan dairəvi cərəyanın mərkəzində yaratdığı maqnit sahəsi intensivliyini hesablayaq (şəkil 3).



Şəkil 2.



Şəkil 3.

$$H = \int_{(l)} \frac{1}{4\pi} \cdot \frac{idl}{R^2} = \frac{i}{4\pi R^2} \cdot \int_{(l)} dl = \frac{i}{4\pi R^2} \cdot 2\pi R = \frac{i}{2R} \quad (2)$$


N -sarğıdan ibarət dolğun mərkəzdə yaratdığı maqnit sahəsi intensivliyi

$$H_z = \frac{iN}{2R} \quad (3)$$

Əgər (3) ifadəsini (1)-də nəzərə alsaq onda Yerin maqnit sahəsi intensivliyinin üfüqi toplananı üçün alarıq:

$$H_0 = \frac{iN}{2Rtg\alpha} \quad (4)$$

Bu düstura daxil olan kəmiyyətlərin hamısı təcrübədə ölçüle bilən kəmiyyətlərdir. Onları ölçərək Yerin maqnit sahəsi intensivliyinin üfüqi toplananı təyin etmək olar. Ölçü aparmaq üçün lazım olan tədqiqat qurğusunun prinsipial sxemi 4-cü şəkildə göstərilib.



Şəkil 4

İŞİN GEDIŞİ

1. Prinsipial sxemi 4-cü şəkildə göstərilmiş ölçü quurğusunu yığmalı.
2. Dolaqların kontur müstəvisini döndərərək maqnit meridian müstəvisi üzərinə gətirməli. Bu halda maqnit əqrəbi dolaq müstəvisində olacaqdır.
3. K açarı ilə dövrəni qapayaraq cərəyanı elə tənzim etmək lazımdır ki, bu halda maqnit əqrəbi ilk vəziyyətə nəzərən $15-20^{\circ}$ meyl etmiş olsun. Bu hal üçün əqrəbin meyl bucağını və cərəyan şiddətini qeyd etməli. Qalvonometrə qoşulmuş çevirici açarla cərəyanın istiqamətini dəyişib, əqrəbin həmin meylini yaradıb cərəyanın I_2 qiymətini qeyd etməli. Sonra $I = \frac{I_1 + I_2}{2}$ ifadəsinə görə cərəyanın orta qiymətini hesablamalı.
4. Tangens-qalvanometrin dolaqlarının N sayını, dolaqın R radiusunu laboratoriya cədvəlindən götürməli.
5. Alinan nəticələri (3) ifadəsində yerinə yazıb Yerin maqnit sahəsinin intensivliyinin üfüqi toplananının hesablanması.
6. Əqrəbin meyl bucağının müxtəlis qiymətləri üçün təcrübəni bir neçə dəfə təkrar edib H_0 üçün orta qiymət tapmalı.
7. Təcrübəni bir neçə dəfə təkrar edib axtarılan kəmiyyətin orta qiymətini tapıb təcrübənin mütləq və nisbi xətalarını hesablamalı

LABORATORİYA İŞİ № 11

KALORİMETR VASİTƏSİ İLƏ ELEKTRİK ENERJİSİNİN İSTİLİK EKVİVALENTİNİN TƏ'YİNİ

İstifadə olunan ləvazimat:

ampermetr, voltmetr, kalorimetr, reostat, cərəyan mənbəyi, saniyəölçən, termometr, qarışdırıcı, tərəzi, çəki daşları, açar, dövrə qurmaq üçün naqillər.

QISA NƏZƏRİ MƏLUMAT

Bütün metallar müəyyən quruluşlu kristal qəfəsə malikdirlər. Kristalda elektrik cərəyanı axan zaman hərəkət edən elektronlar qəfəsin düyünlərində rəqsi hərəkət edən ionlarla toqquşur. Nəticədə əlavə enerji alan ionların rəqsi hərəkətinin orta kinetik enerjisi artır və elektrik cərəyanının işi istiliyə çevrilir. Başqa sözlə naqildən axan elektrik cərəyanının τ müddətində görüyü iş ekvivalent miqdarda istilik enerjisiniə çevrilir. İstilik miqdarını Q ilə işarə etsək, onda enerjinin saxlanması qanununa görə yaza bilərik:


$$Q = kA = kIU\tau \quad (1)$$

burada k - mütənasiblik əmsali olub elektrik enerjisinin istilik ekvivalenti adlanır. Təcrübədə k -istilik ekvivalentini təyin etmək üçün kalorimetrik üsuldan istifadə edilir.

QURĞUNUN TƏSVİRİ

Qurğu, içərisində su olan kalorimetrdən və suya salınmış spiral şəkilli qızdırıcıdan ibarətdir. Spiralın uclarındaki gərginliyi ölçmək üçün voltmetrdən (V), cərəyan şiddətini ölçmək üçün ampermetrdən (A), temperaturun bərabər paylanması əldə etmək üçün

qarışdırıcıdan (Q), temperaturu ölçmək üçün isə termometrdən (T) istifadə olunur.



Şəkill

Qızdırıcının verdiyi istilik miqdarı suyun və kalorimetrin t_1 -dərəcədən t_2 -dərəcəyə qədər qızmasına sərf olunur. Bu halda istilik balansı tənliyi aşağıdakı kimi olar

$$Q = (mc_1 + Mc_2)(t_2 - t_1) \quad (3)$$

Burada, M - kalometrin qarışdırıcı ilə birlikdə kütləsi, c_1 - suyun, c_2 - kalorimetrin xüsusi istilik tutumu, m - kalorimetrdəki suyun kütləsidir.

Təcrübədə I , U , τ həmçinin suyun başlanğıc t_1 və son t_2 temperaturunu ölçüb, istilik ekvivalentini hesablaya bilərik:

$$k = \frac{(mc_1 + Mc_2)(t_2 - t_1)}{IU\tau} \quad (4)$$

İŞİN GEDİŞİ

1. Şəkildə göstərilmiş elektrik dövrəsini qurmalo.
2. Kalorimetrin daxili qabının qarışdırıcı ilə birlikdə kütləsini (M) tərəzidə tə'yin etməli.
3. Kalorimetrin daxili qabına spirali örtə biləcək miqdarda su töküb, suyun kütləsini (m) tapmalı.
4. Kalorimetrin daxili qabını su ilə birlikdə kalorimetri qoymalı və sistemin ilk temperaturunu (t_1) ölçməli.
5. Sonra açarı qapayıb, R-reostatı ilə dövrədə cərəyanı tənzim edib, saniyəölçəni işə salmalı.
6. Dövrədəki cərəyan şiddətini (I) və spiralın uclarındaki potensiallar fərqini (U) ölçməli.
7. Təcrübə müddətində cərəyan şiddətini sabit saxlamaqla, termometrin göstərişi $4-5^0\text{S}$ artdıqda dövrəni açmalı və cərəyanın keçmə müddətini τ qeyd edib, saniyəölçəni dayandırmalı. Qarışdırıcı ilə bir müddət suyu qarışdırıldıqdan sonra termometrin göstərişini (t_2) qeyd etməli.
8. Kalorimetrin daxili qabının və ondakı mayenin xüsusi istilik tutumlarını (c_1 və c_2) cədvəldən götürməli.
9. Təcrübə zamanı tapılan qiymətləri (4) ifadəsində yazıb, elektrik enerjisinin istilik ekvivalentini (k) hesablamalı.
10. Təcrübəni üç dəfə təkrar edib, k -nın orta qiymətini tapıb mütləq və nisbi xətaları hesablamalı.

LABORATORİYA İŞİ № 12

ELEKTRONUN XÜSUSİ YÜKÜNÜN TƏYİNİ

İstifadə olunan ləvazimat:

iki elektrodlu lampa, alçaq və yüksək omlu reostat, sabit cərəyan mənbəyi, ampermetr, voltmetr, açar, birləşdirici naqillər.

QISA NƏZƏRİ MƏLUMAT

Metal daxilindəki sərbəst elektronlar həmişə nizamsız istilik hərəkətindədir. Onların belə nizamsız hərəkətinə baxmayaraq adı şəraitdə bu elektronlar metali tərk edə bilmirlər. Çünkü metal daxilindən sərbəst elektronların çıxmasına mane olan müəyyən qüvvələr mövcuddur. Metaldakı elektronların yalnız kinetik enerjisi çox olanları həmin cazibəyə üstün gələrək metalı tərg edə bilir. Metalli tərg edən elektronlar metalin səthində induksiya edilmiş müsbət yükler yaradır və nəticədə metal ilə elektron arasında cazibə qüvvəsi yaranır ki, bu da elektronun metaldan uzaqlaşmasına mane olur. Nəticədə metalin səthi yaxınlığında „*elektron buludu*“ əmələ gəlir. *Elektron buludu* “metaldan çıxmaga çalışan elektronlara maneçilik göstərərək onları yenidən metalin səthinə qaytarmağa çalışır. Bunun nəticəsində metalin səthində bir növ elektrik kondensatoru yaranır. Deməli *elektrolarin metali tərk etməsi üçün bu qüvvələrə qarşı müəyyən A işi görülməlidir. Bu görülnən işə, elektronun metaldan xaricə çıxış işi deyilir.*

Elektron yüklü zərrəcik olduğundan, çıkış işinin olması göstərir ki, metalin səth təbəqəsində *elektrik sahəsi* mövcuddur və bu səth təbəqəsindən elektron keçdikdə sahənin potensialı müəyyən φ kəmiyyəti qədər dəyişir. Bəzən bu kəmiyyətə çıkış potensialı da deyilir və çıkış işi ilə aşağıdakı münasibətlə bağlıdır:

$$A = e\varphi \quad (1)$$

burada e - elektronun yüküdür.

Elektron nəzəriyyəsindən alınır ki, elektronun metal daxilindəki kinetik enerjisi potensial çəpərin dərinliyindən kiçik olarsa belə elektron metallı tərg edə bilmir. Elektronun kinetik enerjisi potensial çəpərin hündürlüyündən böyük olduqda isə elektron metaldan kənarə çıxır. Elektronun metaldan kənarə çıxmazı şərti

$$\frac{1}{2}mv^2 \geq e\varphi \quad (2)$$


olar, burada m elektronun kütləsi, v onun sürətidir. Çıxış işi adətən eV (elektron Voltla) ölçülür. Metallar üçün çıkış işi bir neçə eV tərtibindədir.

Elektronun metaldan çıkış işi metalin növündən, onun strukturundan və həmçinin metalin səthinə çəkilən örtükdən də asılıdır. Elektronun metaldan xaricə çıxməsi üçün ona əlavə enerji vermək lazımdır. Bu enerji elektrona müxtəlif yollarla: metalin səthini işıqlandırmaqla, metali qızdırmaqla və s. yollarla verilir. Mə'lumdur ki, elektronun kinetik enerjisi temperaturdan asılıdır. Metalın temperaturunu artırıqda sərbəst elektronların kinetik enerjiləri artır və bu enerji çıkış işindən böyük olduqda elektronlar metalin səthini tərk edib, ondan uzaqlaşırlar.

Metalı qızdırıqda elektronların metali tərk etməsi hadisəsi termoelektron emissiya hadisəsi adlanır.

Termoelektron emissiya hadisəsinin tətbiqinə aid ən əyani misal *iki elektrodlu elektron lampasıdır*. İki elektrodlu elektron lampası (*diod*) havası sorulmuş şüşə balondan və onun içərisində yerləşmiş iki elektrod-anod və katoddan ibarətdir. Diod bir tərəfli keçiriciliyə malik olduğu üçün ondan dəyişən cərəyanı düzləndirməkdə istifadə olunur. Belə iki elektrodlu lampa həmçinin *kenetron* da adlanır.

İki elektrodlu elektron lampasında anod cərəyanının anod gərginliyindən asılılığı lampanın Volt-Amper-xarakteristikası adlanır. Elektron lampasının Volt-Amper-xarakteristikası qeyri-xəttidir (*şəkil 1*).



Şəkil 1

Xarakteristikadakı qeyri-xəttilik anod və katod arasındaki fəzada yaranan fəza yüksəkləri (həcmi) ilə bağlıdır. Xarakteristikanın BC hissəsinə uyğun gələn cərəyan doyma cərəyanı adlanır. Yəni katodu vahid zamanda tərk edən elektronların hamısı anod üzərinə düşərək cərəyan yaradır və doyma hali alınır. Doyma cərəyanının qiymətini artırmaq üçün közərmə telinin temperaturunu artırmaq yəni katoddan çıxan elektronların sayını artırmaq lazımdır.

Ədəbiyyatdan məlumdur ki, anod dövrəsindək cərəyan şiddəti anod gərginliyinin $3/2$ dərəcəsi ilə mütənasibdir, yəni:


$$I = CU^{3/2} \quad (3)$$

burada C-mütənasiblik əmsali olub, elektrodların ölçüsündən və formasından asılıdır. Yuxarıdakı (3) ifadəsi $\frac{3}{2}$ qanunu adlanır. Elektrodları koaksial silind formalı olan iki elektrodlu elektron lampası üçün:

$$C = \frac{2\sqrt{2}}{9} \cdot \frac{l}{r\beta^2} \cdot \sqrt{\frac{e}{m}} \quad (4)$$

burada, $\frac{e}{m}$ -elektronun xüsusi yükü, r -anodun radiusu, l -katodun uzunluğu, β^2 -anodun radiusunun katodun uzunluğuna olan nisbetindən asılı kəmiyyətdir. Laboratoliya işində istifadə olunan 2L2C tipli lampa üçün $r = 0,95\text{cm}$, $\beta^2 = 0,98$, $l = 0,9\text{cm}$ götürməli.

2-ci şəkildə göstərilən ölçü sxemindən istifadə edərək elektronun xüsusi yükünü tə'yin etmək olar (şəkil 2).



*Şəkil 2.
İŞİN GEDİŞİ*

1. Sxemə uyğun olaraq elektrik dövrəsini yiğib, R_1 -reostatının köməyi ilə közərmə teli cərəyanının $I_k = 1,4\text{A}$ qiymətini qoyub, lampanın normal közərməsinə nail olmalı. Anod gərginliyini R_2 -reostati ilə $U_a = 0 \div 300\text{V}$ intervalında dəyişməklə anod cərəyanını Amperlə, və ona uyğun anod gərginliyini Voltla ölçməli.

2. Alınan nəticələrə görə $I_a = f(U_a)$ asılılığını qurməlidir. Bu asılılıq qeyri xətti olacaqdır.
3. Lampanın közərmə telində idarə olunan cərəyanın $I_k = 1,4 A$, $I_k = 1,5 A$, $I_k = 1,75 A$ qiymətlərində $I_a = f(U_a)$ asılılıqlarını qurub qrafikdən doyma cərəyanını təyin etməli.
4. Közərmə teli cərəyanının müxtəlif qiymətləri üçün $I_a = f\left(U_a^{\frac{3}{2}}\right)$ asılılığını qurub, qrafikdəki düz xəttin meyl bucağının tangensini təyin etməli. Bu bucağın tangensi həmçinin C -sabitinə bərabərdir ($C = \operatorname{tg}\varphi$). C -sabitini bilərək (4) ifadəsinə görə elektronun xüsusi yükünü ($\frac{e}{m}$ -nisbətini) hesablamalı.
5. Közərmə teli cərəyanının müxtəlif qiymətləri üçün alınan nəticələrə görə elektronun xüsusi yükü üçün orta qiymət təyin edib təcrübənin nisbi və mütləq xətalarını hesablamalı.
6. Alınan nəticələri nəzəri nəticələrlə müqayisə etməli.

LABARATORİYA İŞİ № 13

DƏYİŞƏN CƏRƏYAN DÖVRƏSİNİN ÖYRƏNİLMƏSİ

QISA NƏZƏRİ MƏLUMAT

Harmonik qanun ilə dəyişən elektrik hərəkət qüvvəsinin təsirilə yaranan cərəyan dəyişən cərəyan adlanır. Praktikada bir sıra hallarda daha mürəkkəb şəkilli rəqslərə də təsadüf olunur. Ancaq istənilən qeyri-sinisoidal rəqsi sinusoidal harmonik rəqslərin cəmi şəklində ifadə etmək olar. Məhz bu baxımdan harmonik rəqslərin öyrənilməsi daha məqsədə uyğundur. Bu məqsədlə mənbənin elektrik hərəkət qüvvəsi harmonik qanunla dəyişən elektrik dövrəsini nəzərdən keçirək. Belə dövrələrdə dəyişən cərəyan yaranır. Bu zaman dövrədə baş verən prosesləri öyrənmək məqsədilə aşağıdakı hallara baxaq.

1. **Dəyişən cərəyan dövrəsində omik müqavimət.** Tutaq ki, dəyişən cərəyan mənbəyi induktivliyi və tutumu nəzərə alınmayacaq dərəcədə çox kiçik olan r - müqavimətli işlədiciyə qoşulmuşdur. Bu halda dövrədə cərəyan şiddətinin dəyişmə qanunu

$$i = i_0 \sin \omega t \quad (1)$$

şəklində olsun. Burada i_0 -cərəyanın amplitud qiyməti, ω -onun dairəvi tezliyidir. Belə dövrədə cərəyan şiddəti və gərginlik arasında asılılığı müəyyən edək. Bu məqsədlə dövrəyə qoşulmuş r müqavimətinin uclarında gərginliyin hansı qanunla dəyişdiyini tapaq. Dövrənin bu hissəsinə Om qanununu tətbiq etsək onda:

$$U = i_0 r \sin \omega t = U_0 \sin \omega t \quad (2)$$

alıraq. Yəni dəyişən cərəyan dövrəsində müqavimət olan halda gərginlik rəqsləri də sinus qanunu ilə dəyişir. Başqa

sözlə cərəyan və gərginliyin rəqsləri arasındaki faza fərqi sıfır bərabər olur. Onların hər ikisi eyni vaxtda ən böyük və ən kiçik qiymətə malik olur. Bu halda gərginliyin maksimum qiyməti

$$U_0 = i_0 r \quad (3)$$

olar.

2. Dəyişən cərəyan dövrəsində tutum. Fərz edək ki, omik müqaviməti və induktivliyi nəzərə alınmayaçaq dərəcədə kiçik olan dövrəyə tutumu C -olan kondensator daxil edilmişdir. Sadəlik üçün fərz edək ki, cərəyan şiddəti sinus qanunu ilə dəyişir. Bu halda kondensatorun lövhələri arasındaki gərginliyin hansı qanunla dəyişdiyinə baxaq.

Kondensator q yükü ilə yüksəldikdə onun lövhələri arasında

$$U = \frac{q}{C}$$

potensiallar fərqi yaranır. Cərəyan şiddətinin tərifinə görə:

$$i = \frac{dq}{dt}$$

Buradan $dq = idt$ olduğunu nəzər alsaq, onda

$$q = \int_0^t idt = \int_0^t i_0 \sin \omega t dt = -\frac{i_0}{\omega} \cdot \cos \omega t .$$

Onda lövhələr arasındaki gərginlik üçün

$$U = -\frac{i_0}{\omega C} \cos \omega t = \frac{i_0}{\omega C} \sin \left(\omega t - \frac{\pi}{2} \right) \quad (4)$$

alınar. (4) ifadəsindən görünür ki, dövrədə cərəyanın rəqsləri sinusoidal qanunla dəyişikdə, bu halda kondensatorun lövhələri arasında potensiallar fərqi də sinus qanunu ilə dəyişir, ancaq bu halda cərəyan və gərginlik rəqsləri arasında fazalar fərqi yaranır. Kondensatorda gərginlik rəqsləri cərəyanın rəqslərinən fazaca $\frac{\pi}{2}$ qədər geri qalır.

Ahnən nəticə sadə fiziki mə'naya malikdir. Kondensatorda gərginliyin hər hansı andakı qiyməti onun mövcud yükü ilə tə'yin olunur. Bu yükü isə rəqsin əvvəlki mərhələsində dövrədən axan cərəyan əmələ gətirir. Ona görə də gərginliyin rəqsləri cərəyanın rəqslərinə nisbətən geri qalır. (4) ifadəsində görünür ki, kondensatorda gərginliyin amplitudu aşağıdakina bərabərdir:

$$U_0 = i_0 \cdot \frac{1}{\omega C}$$

Bu ifadəni sabit cərəyan üçün Om qanununun ifadəsi ($U = iR$) ilə müqayisə etdikdə aydın olur ki, $\frac{1}{\omega C}$ müqavimət rolunu oynayır. Ona görə də:

$$X_C = \frac{1}{\omega C} \quad (5)$$

ifadəsinə kondensatorun zahiri müqaviməti və ya tutum müqaviməti adı verilmişdir. Əgər C -ni Faradlarla, ω -ni san^{-1} -lə ifadə etsək onda X_C -Omlarla ifadə olunar.

3. Dəyişən Cərəyan dövrəsində induktivlik. Fərz edək ki, dəyişən cərəyan dövrəsinin baxılan hissəsində induktivliyi L olan sarğac vardır. Dövrədən dəyişən gərəyan keçdikdə sarğacda öz-özünə induksiya elektrik hərəket qüvvəsi yaranır. Belə dövrəyə Om qanununu tətbiq etsək alarıq:

$$U = ir - \varepsilon,$$

burada r -dövrənin aktiv müqaviməti, ε -özünə induksiya e.h.q.-dir. Baxılan halda $r=0$ və özünə induksiya e.h.q.-nin

$$\varepsilon = -L \frac{di}{dt}$$

olduğunu nəzərə alsaq, onda sarğacın uclarındaki potensiallar fərqi üçün $U = L \frac{di}{dt}$ ifadəsini alarıq. Dövrədəki

cərəyan şiddətinin $i = i_0 \sin \omega t$ qanunu ilə dəyişdiyini nəzərə alsaq, onda

$$U = i_0 \omega L \cos \omega t = i_0 \omega L \sin \left(\omega t + \frac{\pi}{2} \right) \quad (6)$$

olar. Yəni dəyişən cərəyan dövrəsində induktiv sarğac olan halda gərginlik rəqsləri cərəyan rəqslərini fazaca $\frac{\pi}{2}$ qədər qabaqlayır. Dövrədə cərəyan şiddəti sinusoidal qanunla artaraq sıfırdan keçidikdə, müqavimət və ya induktiv gərginlik maksimuma çatır və sonradan azalaraq cərəyan şiddəti maksimum olduqda isə gərginlik sıfıra bərabər olur. (6) ifadəsindən görünür ki, bu halda gəginliyin maksimumum qiyməti (amplitudu)

$$U_0 = i_0 \omega L \quad (7)$$

olar. Əgər (7) ifadəsini dövrə hissəsi üçün Om qanununun ifadəsi ilə müqayisə etdikdə görürük ki, ωL kəmiyyəti dövrə hissəsinin müqaviməti rolunu oynayır:

$$X_L = \omega L \quad (8)$$

Ona görə də X_L -ə zahiri müqavimət və ya induktiv müqavimət deyilir. Induktiv müqavimət qurğularда drossel kimi istifadə olunur. Drossel dəyişən cərəyan dövrəsində işlədirən dəmir içlikli və ya içliksiz sarğıdan (makaradan) ibarətdir. Bu cür müqavimətin üstünlüyü ondadır ki, belə müqavimətdə dəyişən cərəyan dövrəsində Coul - Lens istiliyi ayrılmır və enerci məsrəfsiz istifadə olunmur. Drossel dəyişən cərəyanın müqavimət göstərdiyi üçün o, həmçinin dəyişən və sabit cərəyanları bir-birindən ayırmada istifadə olunur.

Adətən harmonik dəyişən kəmiyyətləri vektor diaqramında ifadə edirlər. Dəyişən cərəyan rəqslərini vektor diaqramında ifadə etmək üçün cərəyan oxundan istifadə olunur. Bu halda cərəyan oxu OX-oxu istiqamətində yönəldilir. Yuxarıda alınmış nəticələri vektor diaqramı ilə ifadə edək.

Aydındır ki, dövrədə Omik müqavimət olan halda gərginlik rəqslərini göstərən vektor cərəyan oxu boyunca yönələr və bu vektorun uzunluğu $U_0 = i_0 r$ olar. Dövrədə kondensator olan halda gərginlik rəqsləri cərəyan rəqslərindən fazaca $\frac{\pi}{2}$ qədər geri qalır. Bu halda gərginlik rəqslərini xarakterizə edən vektorun uzunluğu $U_0 = \frac{i_0}{\omega C}$ olar. Dövrədə induktiv sarğac olan halda isə gərginlik rəqslərini göstərən vektorun uzunluğu $U_0 = i_0 \omega L$ -ə bərabər olub cərəyan rəqslərini $\frac{\pi}{2}$ qədər qabaqlayır.

Alınan nəticələrdən istifadə edərək omik müqavimət, tutum və induktivlikdən ibarət olan dövrənin ümumi müqavimətini tapmaq olar. Tutaq ki, bu elementlər ardıcıl birləşdirilib. Bu halda vektorların toplanma qaydasından istifadə etsək yekun vektorun amplitudunu tapmaq olar.

$$U_0 = i_0 \sqrt{r_0^2 + \left(\omega L - \frac{1}{\omega C} \right)^2} \quad (7)$$

Bu ifadə dəyişən cərəyan üçün Om qanununun riyazi ifadəsidir.

Dövrədəki r_0 -omik müqaviməti aktiv müqavimət, tutum və induktiv müqavimətlər isə **reakтив müqavimət** adlanır. Bu müqavimətlər dəyişən cərəyanın istilik təsirinə görə bir birindən fərqlənirlər. Reaktiv müqavimətdən dəyişən cərəyan keçdikdə həmin hissədə Coul-Lens istiliyi ayrılmır, aktiv müqavimətdə isə ayrlıhr.

ÇALIŞMA 1

DƏYİŞƏN CƏRƏYAN DÖVRƏSİNDE INDUKTİV MÜQAVİMƏTİN TƏYİNİ

İstifadə olunan ləvazimat:

dəyişən cərəyan mənbəyi, LATR, induktiv sarğac, ampermetr, voltmetr, çevirici açar, reostat, birləşdirici naqillər

İŞİN GEDIŞİ

Sarğac kardon və ya ağaç karkas üzərinə sarılmış çoxlu sarğılardan ibarətdir. Sabit cərəyan dövrəsinə daxil edilmiş belə sarğacın müqaviməti onun formasından asılı olmayıb, yalnız hazırlandığı naqilin həndəsi ölçülərindən və onun xüsusi müqavimətindən asılıdır. Naqillərin belə müqaviməti *omik müqavimət* adlanır. Dövrəyə qoşulmuş sarğacdan dəyişən cərəyan keçdikdə onun ətrafında dəyişən maqnit sahəsi yaranır. Bu sahənin yaratdığı maqnit seli sarğacı kəsdiyindən sarğacda həm də dəyişən e.h.q. yaranır. Nəticədə sarğacın ümumi müqaviməti onun omik müqavimətindən kifayət qədər böyük olur.

Dəyişən cərəyan dövrəsinə omik müqaviməti r_0 və induktivliyi L olan sarğac daxil edilərsə belə dövrənin müqaviməti

$$Z = \sqrt{r_0^2 + (\omega L)^2} = \sqrt{r_0^2 + X_L^2} \quad (1)$$

olar. Burada X_L -sarğacın induktiv müqaviməti olub, $X_L = \omega L$ -ə bərabərdir (harada ki, $\omega = 2\pi\nu$). Məişətdə istifadə olunan dəyişən cərəyan üçün $\nu=50$ hs qəbul olunmuşdur. Bu halda dövrədəki cərəyan şiddətinin effektiv qiyməti Om qanununa görə

$$I_{e\phi} = \frac{U_{e\phi}}{\sqrt{r_0^2 + X_L^2}} \quad (2)$$

ifadəsi ilə hesablanar.

Dövrədən sabit cərəyan axıqdə ($\omega = 0$ olduğu üçün) $X_L = 0$ olar və induktiv müqavimət müşahidə olunmaz. (1) ifadəsindən sarğacın induktivliyi üçün alarıq:

$$L = \frac{\sqrt{Z^2 - r_0^2}}{\omega}. \quad (3)$$

(3) ifadəsindən görünür ki, sarğacın induktivliyini tapmaq üçün sarğacın omik müqavimətini (r_0) və tam müqaviməti (Z) və dəyişən cərəyanın dairəvi tezliyini (ω) bilmək lazımdır. Sarğacın omik müqaviməti dövrədən sabit cərəyan axıqdə, cərəyan şiddətini (I_{sab}) və sarğacın uclarındaki potensiallar fərqini (U_{sab}) ölçməklə Om qanununa görə


$$r_0 = \frac{U_{\text{cəri}}}{I_{\text{cəri}}}. \quad (4)$$

ifadəsi ilə təyin olunur. Dövrədən dəyişən cərəyan keçidkədə dövrənin tam müqavimətini dövrədəki cərəyan şiddətinin və gərginliyin effektiv qiymətini ölçüb aşağıdakı ifadə ilə hesablamaq lazımdır.

$$Z = \frac{U_{\text{ef}}}{I_{\text{ef}}}. \quad (5)$$

(4) və (5) ifadələrini (3)-də yerinə yazıb sarğacın induktivliyini hesablamaq olar. Induktiv müqavimət və sarğacın induktivliyini təyin etmək üçün prinsipial sxemi 1-ci şəkildə verilmiş ölçü sxemindən istifadə olunur. Dövrədəki gərginlik laboratoriya avtotransformatoru ilə idarə olunur. Induktiv sarğaca ardıcıl qoşulmuş reostat vasitəsilə sarğacdan axan cərəyan idarə olunur.

Səkil 1.



İş aşağıdakı qaydada yerinə yetirilir

1. Şəkildəki elektrik dövrəsini qurməli.
2. K-çevirici açarı ilə dövrəni əvvəlcə sabit cərəyan mənbəyinə qoşub ampermetr və voltmetrin göstərişinə görə sarğacın r_0 omik müqavimətini (4) ifadəsinə görə hesablamalı.
3. K-çevirici açarını ikinci vəziyyətə keçirib, dövrəni dəyişən cərəyan mənbəyinə qoşub ampermetr və voltmetrin göstərişinə görə dövrənin tam müqavimətini (5) ifadəsinə görə hesablamalı.
4. Alınan nəticələri (3) ifadəsində yerinə yazıb sarğacın induktivliyini hesablamalı.

ÇALIŞMA 2

DƏYİŞƏN CƏRƏYAN DÖVRƏSİNDE TUTUM MÜQAVİMƏTİNİN TƏYİNİ

İçtihadə olunan ləvəzimat:

*dəyişən cərəyan mənbəyi, LATR, ampermetr, voltmetr,
kondensator, reostat, birləşdirici naqillər*

İŞİN GEDİŞİ

Dəyişən cərəyan dövrəsinə daxil edilmiş C tutumlu kondensatorun tutum müqaviməti

$$X_C = \frac{1}{\omega C} \quad (1)$$


yə bərabərdir. Digər tərəfdən Om qanununa görə kondensatordan dəyişən cərəyan keçidkə onun tutum müqaviməti

$$X_C = \frac{U_{eq}}{I_{eq}}. \quad (2)$$

İfadəsi ilə təyin olunur. Bu ifadələrdən kondensatorun tutumu üçün

$$C = \frac{I_{eq}}{\omega U_{eq}} \quad (3)$$

İfadəsi alınar. Deməli dəyişən cərəyan dövrəsindəki tutum müqavimətini bilərək dövrəyə qoşulmuş kondensatorun tutumunu da təyin etmək olar. Dəyişən cərəyan dövrəsinə daxil edilmiş kondensatorun tutumunu təyin etmək üçün sxemi 1-ci şəkildə göstərilən elektrik dövrəsindən istifadə etmək olar. Bu halda dövrədəki gərginlik **LATR** – vasitəsmələ idarə olunur. Gərginliyi ölçmək üçün istifadə olunan voltmetrin daxili müqaviməti kifayət qədər çox olmalıdır. Ək halda təcrübə xəta böyüyər.



Şəkil 1

Laboratoriya işin aşağıdakı ardıcılıqla yerinə yetirilir.

1. Şəkildəki sxem üzrə dövrə yiğmali.
2. *LATR* vasitəsilə gərginliyi artırıb ampermetrin (I_{ef}) və voltmetrin (U_{ef}) göstərişlərini qeyd etməli.
3. Alınan nəticələr əsasında tutum müqavimətini və kondensatorun tutumunu hesablamalı.

ÇALIŞMA 3

DƏYİŞƏN CƏRƏYAN ÜÇÜN OM QANUNUNUN YOXLANILMASI

İstifadə olunan ləvazimat:

Dəyişən cərəyan mənbəyi, LATR, kondensator, induktiv sarğac, reostat, ampermetr, voltmetr birləşdirici naqillər.

İŞİN GEDİŞİ

Laboratoriya işində məqsəd dəyişən cərəyan dövrəsinə ardıcıl qoşulmuş aktiv müqavimət, induktiv sarğac və kondensatordan ibarət dövrə üçün Om qanúnunü yoxlamaqdır. İşdə

$$Z = \frac{U_{ef}}{I_{ef}} = \sqrt{r_0^2 + (\omega L - \frac{1}{\omega C})^2} \quad (1)$$


düsturunun doğruluğu yoxlanılır. Bu məqsədlə sxemi 1-ci şəkildə göstərilmiş dövrədən istifadə etmək lazımdır. Dövrə Omik müqaviməti r_0 olan L induktivlikli sarğacdan, C tutumlu kondensatordan, ampermetr, voltmetr, reostat və açardan təşkil olunmuşdur. Voltmetr, kondensator və sarğacın ardıcıl birləşdirilmiş dövrə hissəsinə qoşulmuşdur. Dövrədən dəyişən cərəyan keçərkən ampermetr cərəyan şiddətinin effektiv qiymətini, voltmetr isə hər üç müqavimətdə düşən gərginliyin effektiv qiymətini ölçür. Reostat vasitəsilə müxtəlif müqavimətlər daxil edərək cərəyan şiddəti və gərginliyin müxtəlif qiymətləri üçün ölçmələr aparmaq olar. Bu qiymətləri

$$Z = \frac{U_{ef}}{I_f} \quad (2)$$

ifadədəsində yazıb dövrənin tam müqavimətini tapmalı. Həmçinin r_0 , L , C və ω -nın məlum qiymətlərinə görə tam müqaviməti

$$Z = \sqrt{r_0^2 + (\omega L - \frac{1}{\omega C})^2} \quad (3)$$

ifadəsi ilə hesablamaq olar. Hər iki halda tapılan tam müqavimətlərin bir-birinə yaxın olması dəyişən cərəyan üçün (1) düsturu ilə ifadə olunan Om qanununun doğru olduğunu göstərir.



Şəkil 1

1. Şəkildəki sxemə yiğib elektrik dövrəsini yiğib dəyişən cərəyan mənbəyinə qoşmalı.
2. LATR vasitəsilə gərginliyi tədricən artırıb cərəyan şiddəti və gərginliyin qiymətlərini qeyd etməli.
3. Ölçmədən alınan nəticələri r_0 , C , L və ω -nın məlum qiymətlərini uyğun ifadələrdə yazıb bərabərliyi yoxlamalı.

LABORATORİYA İŞİ № 14


TRANSFORMATORUN İŞ PRİNSİPİNİN ÖYRƏNİLMƏSİ

İstifadə olunan ləvazimat:

tədqiq olunan transformator, reostat, dəyişən cərəyan üçün ampermetr və voltmetr, LATR, açar, birləşdirici naqillər.

QISA NƏZƏRİ MƏLUMAT

Dəyişən cərəyani artırıb azaltmaq üçün transformatoradlanan qurğudan istifadə olunur. Transformator gücü sabit saxlamaqla gərginliyi və cərəyan şiddətini dəyişmək üçün işlədilən cihazdır. Onun yumşaq dəmirdən (ferromaqnitdən) hazırlanmış qapalı içliyi var. İçliyin üzərinə sarğılarının sayı müxtəlif olan iki dolaq geydirilir. Dolaqlardan biri dəyişən cərəyan mənbəyinə



Şəkil 1.

(buna qidalandırıcı deyilir), digəri isə elektrik işlədiciilərinə qoşulur (şəkil 1).

Transformatorun iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Dəyişən cərəyan mənbəyinə qoşulan birinci dolaqdan cərəyan keçdikdə dəyişən maqnit seli yaranır. Birinci dolaqda yaranan maqnit seli dəmir içlik vasitəsilə ikinci dolağa ötürülür. Dəmir içlik maqnit selini maqnit nüfuzluğu μ dəfə gücləndirir. Ona görə də hər iki dolağın hər bir sarğısında

$$\varepsilon = -\frac{d\Phi}{dt} \quad (1)$$

induksiya e.h.q. yaranır. Burada $\Phi = \Phi_0 \cos \omega t$ dəyişən maqnit selidir. Dolaqlarda yaranan tam induksiya e.h.q. onlardakı sarğıların sayı ilə mütənasibdir:

$$\varepsilon_1 = -n_1 \frac{d\Phi}{dt} = n_1 \varepsilon_0 \sin \omega t$$

$$\varepsilon_2 = -n_2 \frac{d\Phi}{dt} = n_2 \varepsilon_0 \sin \omega t$$

Sadələşmə aparsaq onda rəlariq:

$$\frac{\varepsilon_1}{\varepsilon_2} = \frac{n_1}{n_2} \quad (2)$$

Transformatorun dolaqlarına tam dövrə üçün Om qanununa tətbiq edək.

$$U_1 + \varepsilon_1 = I_1 R_1; \quad U_2 + \varepsilon_2 = I_2 R_2$$

$$U_1 = I_1 R_1 - \varepsilon_1 = I_1 R_1 + n_1 \frac{d\Phi}{dt} \quad (3)$$

$$U_2 = I_2 R_2 - \varepsilon_2 = I_2 R_2 + n_2 \frac{d\Phi}{dt}$$

Burada U_1, U_2 və R_1, R_2 uyğun olaraq birinci və ikinci dolaqlardakı gərginlik və dolaqların müqavimətləridir. Transformatorun ikinci dolağı açıq olduqda cərəyan keçmir və $I_2 = 0$ -dır. Birinci dolaqdakı $I_1 R_1$ gərginlik düşküsü isə bir qayda olaraq ε_1 -dən kiçik olur: $I_1 R_1 \ll \varepsilon_1$. Bunları nəzərə alıqda (4) ifadələri

$$U_1 = n_1 \frac{d\Phi}{dt} \quad U_2 = n_2 \frac{d\Phi}{dt} \quad (4)$$

şəklini alır. Bunları tərəf-tərəfə bölsək, onda alarıq:

$$\frac{U_2}{U_1} = \frac{n_2}{n_1} \quad (5)$$

Burada $k = \frac{n_1}{n_2}$ nisbəti transformatorun transformasiya əmsali adlanır. Əgər $n_1 < n_2$ və $k < 1$ olarsa transformator yüksəldici, $n_1 > n_2$ və $k > 1$ olduqda isə transformator alçaldıcı olur.

Praktikada çox vaxt transformatorun birinci dolağının bir hissəsi ikinci dolaq kimi və ya əksinə, ikinci dolağın bir hissəsi birinci dolaq kimi istifadə olunur. Belə transformatora *avtotransformator* və ya *LATR* deyilir. Onun bir kontaktı mütəhərrik götürür. Kontaktı sürüsdürməklə çıxış gərginliyini arasıksılmadan dəyişmək və gərginliyi idarə etmək olur.

Transformatorda adətən hərəkət edən heç bir hissə, detal olmadığı üçün enerji itkiləri azdır. Başlıca enerji itkisi dolaqlardan cərəyan keçərkən Coul-Lens istiliyinin ayrılmasıdır. Transformatorun qızmasının qarşısını almaq üçün neft mənşəli müxtəlif yaqlardan (transformator yaqlarından) istifadə olunur. Fərz edək ki, transformatorun birinci və ikinci dolaqlarındaki gərginliklər və cərəyan siddətləri U_1, U_2 və I_1, I_2 -dir. Onda birinci dolağa verilən güc $P_1 = I_1 U_1$, ikinci dolağın çıxışındaki güc isə $P_2 = I_2 U_2$ olacaq. Transformatorda müəyyən enerji itkisi baş verdiyi üçün həmişə $P_2 < P_1$ -dir.


$$\eta = \frac{P_2}{P_1} = \frac{I_2 U_2}{I_1 U_1} \quad (6)$$

nisbəti transformatorun f.i.e. adlanır.

Adətən itki az olduğu üçün transformatorların faydalı iş əmsali vahidə yaxın olur.

iŞİN GEDIŞİ

1. Şəkildəki sxemi yiğmali və $R_{yük}$ müqavimətini



- maksimuma qoymaq.
2. Birinci dolağı dəyişən cərəyan şebəkəsinə qoşaraq ampermetrin və voltmetrin göstərişlərini (I_1, U_1) və həmçinin ikinci dolaq üçün I_2 və U_2 -ni qeyd etməli.
 3. U_1 və U_2 -nin təcrübədən alınan qiymətlərini (6)-da yazaraq transformasiya əmsallarını hesablamalı.
 4. I_1, I_2, U_1, U_2 -nin qiymətlərini (6) ifadəsində yazıb f.i.ə.-ni hesablamalı.

LABORATORİYA İŞİ № 15

MİKROSKOP VASİTƏSİ İLƏ ŞÜŞƏ LÖVHƏNİN SINDIRMA ƏMSALININ TƏ'YİNİ

İstifadə olunan ləvazimat:

*mikroskop, mikrometr, üzərində cizgi xətti olan və
olmayan şəffaf şüşə lövhələr.*

QISA NƏZƏRİ MƏ'LUMAT

Təcrübə göstərir ki, işıq şüası optik sindırma əmsalları fərqli olan iki mühiti ayıran sərhəddən keçərkən (məsələn havadan şüşəyə keçdikdə) düşmə istiqamətinin dəyişməsi hadisəsi müşahidə olunur. Bu hadisə optikada işığın sınması hadisəsi adlanır.

Sınma qanunları aşağıdakı kimi ifadə olunur:

1. Düşən şüa, sınan şüa və düşmə nöqtəsində iki mühiti ayıran sərhəddən qaldırılmış perpendikulyar bir müstəvi üzərində yerləşir.

2. Düşmə bucağının sinusunun sınama bucağının sinusuna olan nisbəti verilmiş iki mühit üçün sabit kəmiyyət olub, ikinci mühitin birinci mühitə nisbətən sindırma əmsalına bərabərdir.

$$\frac{\sin \alpha}{\sin \beta} = \frac{n_2}{n_1} = n_{21} \quad (1)$$

burada, n_2 -ikinci mühitin, n_1 -birinci mühitin sindırma əmsalı, n_{21} - isə uyğun olaraq ikinci mühitin birinci mühitə nəzərən nisbi sindırma əmsalı adlanır. Mühitin vakuuma nəzərən sindırma əmsalı isə *mütłəq sindırma əmsalı* adlanır.

Nyutonun korpuskulyar nəzəriyyəsi işığın qayıtma qanunlarını izah etsə də sınama qanunlarını izah edə bil-

mir. Hüygensin dalga nəzəriyyəsi isə bu hadisəni daha dəqiq izah edir. Bu nəzəriyyəyə görə mühitin mütləq sindırma əmsali işığın yayıldığı mühitlərdəki sür'ətlərinin nisbəti ilə təyin olunur. Mühitin mütləq sindırma əmsali işığ şüasının yayılma sürətinin hər hansı mühitdə vakuumdakına nisbətən nə qədər azaldığını xarakterizə edir:

$$n = \frac{c}{v} \quad (2)$$

burada c - işığın vakuumda, v - isə mühitdə yayılma sür'ətləridir.

Bir mühitin mütləq sindırma əmsalının digər mühitin mütləq sindırma əmsalına olan nisbəti isə nisbi sindırma əmsali adlanır:

$$n_{21} = \frac{n_2}{n_1} = \frac{v_1}{v_2} \quad (3)$$

Onda işığın sıurma qanunundan alarıq ki,

$$\frac{\sin \alpha}{\sin \beta} = \frac{v_1}{v_2} \quad (4)$$

(4) ifadəsindən görünür ki, işığ şüasının bir mühitdən digərinə keçdiğdə sımasına səbəb müxtəlif mühitlərdə işığ şüasının müxtəlif sür'ətlərlə yayılmasıdır.


İşığ şüasının kiçik sür'ətlə yayıldığı mühit optik sıxlığı böyük olan mühit, böyük sür'ətlə yayıldığı mühit isə optik sıxlığı kiçik olan mühit adlanır.

Sindırma əmsali mühitlərin təbiətindən və işığın dalga uzunluğundan aslidir. Şəffaf mühit üçün sindırma əmsalının düşən işığın dalga uzunluğundan asılılığı aşağıdakı düsturla ifadə olunur:

$$n = A + \frac{B}{\lambda^2} + \frac{C}{\lambda^4} \quad (5)$$

burada A, B, C verilən maddə üçün xarakterik sabitlərdir. (5) ifadəsindən görünür ki, dalğa uzunluğu artıqca mühitin sindırma əmsalı azalır. Məsələn, qırmızı işığın dalğa uzunluğu bənövşəyi işığın dalğa uzunluğundan böyük olduğu üçün qırmızı işiq üçün işığın sindırma əmsalının qiyməti bənövşəyi işiq üçün olan qiymətdən kiçikdir.

Maddənin sindırma əmsalını tə'yin etmək üçün müxtəlif üsullar vardır. Onlardan ən çox tətbiq rəsunanı mikroskop vasitəsilə şüşənin sindırma əmsalının tə'yini üsuludur. Bu üsullen əsasını şəffaf lövhəyə perpendikulyar istiqamətdə mikroskopla baxdıqda səthə düşən işiq şüasının sınması nəticəsində onun qalınlığının mövhumi dəyişməsi təşkil edir (şəkil 1).



Şəkil 1.
Mikroskopla şəffaf şüşənin sindırma əmsalını

tə'yin etmək üçün cizgilənmiş şüşə mikroskopun lövhəsi üzərinə qoyulur və mikroskop fokusa gətirilərək cizginin aydın xəyalı alınır. Sonra sindirma əmsali tə'yin olunacaq müstəvi şəffaf şüşə lövhə cizgilənmiş lövhənin üzərinə qoyulur və cizginin aydın xəyalını almaq üçün mikroskopun tubusu yuxarı qaldırılır. Bu zaman xəttin aydın xəyalı əvəzinə onun əvvəlki yerindən bir qədər yuxarıda mövhumi xəyalı alınır. Xəyalın əvvəlki yeri ilə sonrakı yeri arasında a məsafəsi qədər yerdəyişmə alınır. Bu yerdəyişmənin qiyməti maddənin qalınlığından və onun sindirma əmsalından asılıdır. M -nöqtəsindən baxan müşahidəçiye görə S nöqtəsinin xəyalı S_1 nöqtəsində görünər və S nöqtəsi yerini $S_1S=a$ qədər yerini dəyişər. Onda sınaq qanununa görə yaza bilərik:

$$\frac{\sin \alpha}{\sin \beta} = \frac{1}{n}$$

Buradan

$$n = \frac{\sin \beta}{\sin \alpha} \quad (6)$$

$$\Delta BS_1A \text{-dan} \quad \sin \beta = \frac{AB}{BS_1}, \Delta BSA \text{-dan} \quad \text{isə}$$

$\sin \alpha = \frac{AB}{BS}$ alınır. $\sin \alpha$ və $\sin \beta$ -nın qiymətlərini (6) ifadəsində yerinə yazsaq, onda alarıq ki,

$$n = \frac{BS}{BS_1} \quad (7)$$

A və B nöqtələri arasındaki məsafənin kifayət qədər kiçik olduğunu nəzərə alsaq, onda

$$BS = AS = d \quad \text{və} \quad BS_1 = AS_1 = d - a \quad (8)$$

əvəzləməsindən sonra (7) və (8) ifadələrinin müqayisəsindən alarıq ki,

$$n = \frac{d}{d - a} \quad (9)$$

Yəni d -ni və a -ni bilməklə müstəvi şəffaf lövhənin sindirma əmsalını tə'yin etmək olar.

İŞİN GEDİŞİ

1. Üzerinə cizgi çəkilmiş şəffaf şüşə lövhə mikroskopun cisim masası üzərinə qoyularaq aşağıdan işıqlanmalıdır.
2. Mikroskopun tubusunu hərəkət etdirərək cizginin aydın xəyalını almalı və tubusun vəziyyətini qeyd etməli.
3. Sindirma əmsalı tə'yin olunacaq şüşə lövhənin qalınlığı mikrometrle tə'yin olunduqdan sonra üzərində cizgisi olan şüşə lövhə üzərinə qoyulmalıdır.
4. Addımı 0,001 mm olan mikrometrik vinti fırladaraq cizginin aydın xəyalını almalı və tubusun bu vəziyyətini qeyd etməli.
5. Tubusun yerdəyişməsini $a = N \cdot 0,001 \cdot 50 = 0,05 \text{ N}$ (nm) ifadəsi ilə hesablamalı. Burada N - mikrometrik vintin dövrleri sayıdır.
6. Təcrübəni 3-4 dəfə təkrar edib, (9) ifadəsinə görə şüşənin sindirma əmsalının qiymətini, sonra isə alınan nəticələrə görə orta qiymətini tə'yin edib, təcrübənin nisbi və mütləq xətalarını hesablamalı.

LABORATORİYA İŞİ 16

DİFRAKSİYA QƏFƏSİ VASİTƏSİLƏ İŞİĞİN DALĞA UZUNLUĞUNUN TƏ'YİNİ

İstifadə olunan ləvazimat:

difraksiya qəfəsi, optik stol, ortasında kiçik yarığı olan millimetr bölgülü xətkeş, işıq mənbəyi, ölçü xətkeşi.

QISA NƏZƏRİ MƏ'LUMAT

İşıq şüalarının dalğa təbiətli olması hadisəsini təsdiq edən hadisələrdən biri də işığın difraksiyasıdır. *İşıq şüalarının, qeyri-şəffaf maneaya rast gəldikdə öz düzxətli yayılma istiqamətindən meyl etməsi hadisəsi işığın difraksiyası adlanır.* Hüygens işıq dalğalarının difraksiyasını izah etmək üçün bir prinsip irəli sürmüştür. Bu prinsipə görə dalğanın yayıldığı mühitdə dalğa cəbhəsinin çatdığı hər bir nöqtə elementar yarımsferik dalğaların mənbəyi olur. Hər bir anda bu sferik səthlərə toxunan səth dalğa cəbhəsinin həmin andakı vəziyyəti olacaqdır. Lakin sərf həndəsi xarakter daşıyan bu prinsip vasitəsilə rəqsin müəyyən müşahidə nöqtəsində rəqsin amplitudunu tapmaq mümkün deyil. Frenel Hüygens prinsipini «ikinci dalğaların interferensiyası» anlayışı ilə tamamlayaraq həm ikinci dalğaları bürüyən səthin dalğa cəbhəsinin fiziki mə'nasını aydınlaşdırmağa, həm də difraksiya hadisəsini izah etməklə işığın düzxətli yayılmasının dalğa prosesinin xüsusi halı olduğunu izah etmişdir.

Paralel şüaların qarşısına olduqca sıx parallel yarıqları olan, qeyri - şəffaf cisim qoyduqda difraksiya mənzərəsi daha aydın müşahidə olunur. Bu məqsədlə difraksiya qəfəsindən istifadə olunur. Difraksiya qəfəsi bir-birindən eyni uzaqlıqda və eyni müstəviidə yerləşmiş çoxlu

sayda parallel yarıqlar sistemidir. Difraksiya qəfəsini şüşədən də düzəltmək olar. Bu məqsədlə şəffaf şüşa lövhə üzərinə bir-birindən çox yaxın, eyni məsafədə yerləşmiş parallel cizgilər çəkmək lazımdır. Bu cizgilər olan yerlər qeyri-şəffaf, cizgilərarası yerlər isə şəffaf olur. İşıq şüaları cizgilər arasından keçir, cizgilərdən isə keçmir.


Difraksiya qəfəsində belə yarıqların miqdarı hər millimetrdə 50-2000-ə qədər olur. Adətən laboratoriyyada istifadə olunan difraksiya qəfəsinin hər millimetrində 50 və ya 100 yarıq vardır.

Cizgilərin enini a ilə, iki qonşu cizgi arasındaki məsafəni b ilə işarə etsək, onda

$$d = a + b \quad (1)$$

olar. Burada d -verilmiş qəfəs üçün sabittir. Buna qəfəs sabiti, yaxud qəfəs periodu deyilir.

Fərz edək ki, qəfəs üzərinə monoxromatik parallel işıq şüaları düşür (şəkil 1).



Şəkil 1.

Parallel şüalar cizgilərdə φ bucağı qədər meyl edərək ek-

ran üzerinde mərkəzdə - O nöqtəsində toplanarlar. Bu zaman meyl etmiş şüalar arasında yollar fərqi yaranacaqdır. Yollar fərqini tə'yin etmək üçün B nöqtəsindən φ bucağı qədər meyl etmiş şüa istiqamətinə perpendikulyar çəkək. Şüalar arasındaki yollar fərqi $\Delta=CA$ olar.

ΔABC -

dən

$$\Delta=CA=AB \cdot \sin \varphi$$

və

$$AB = d = a + b$$

olduğundan

$$\Delta = d \cdot \sin \varphi \quad (2)$$

olar. Deməli, yollar fərqi difraksiya bucağının sinusu ilə düz mütənasibdir. Əgər $\Delta = \pm \kappa \lambda$ olarsa, onda ekranda maksimum işıqlanma alınar. Burada κ - maksimumların tərtibi (sayı) olub, natural qiymətlər alır: $\kappa = 1; 2; 3; \dots$

Maksimumluq şərti üçün alarıq:

$$\pm \kappa \lambda = d \sin \varphi$$

$$\sin \varphi = \pm \frac{\kappa}{d} \lambda \quad (3)$$

Verilmiş qəfəs üçün $\frac{k}{d} = \text{const}$ olduğundan, dalğa uzunluğu artdıqca difraksiya bucağı da böyüyəcəkdir.

Deməli, spektrin tərtibini, qəfəs sabitini və difraksiya bucağını bilərək dalğa uzunluğunu tə'yin etmək olar.


Difraksiya qəfəsi üzərinə ağ işıq düşdükdə o, öz tərkib hissələrinə - rənglərə ayrılır. Bu mənzərə difraksiya spektrleri adlanır. Ekrana üzərində sıfır maksimumunun hər iki tərəfində təkrar olunan əlvan spektrler müşahidə

olunur. Difraksiya qəfəsi vasitəsilə işiğü öz tərkib hissələrinə ayırmak və işiğ şüalarının dalğa uzunluğunu tə'yin etmək olar. (3) düsturundan dalğa uzunluğu üçün alarıq ki,

$$\lambda = \pm \frac{d}{\kappa} \sin \varphi \quad (4)$$

Bu ifadədən görünür ki, işığın dalğa uzunluğunu hesablamaq üçün difraksiya bucağını təyin etmək lazımdır. Bu məqsədlə laboratoriya işində optik kürsündən istifadə olunur.

Təcrübə qurğusu optik kürsündən, difraksiya qəfəsindən və ortasında kiçik yarığı olan millimetr bölgülü xətkeşdən ibarətdir (şəkil 2).



Şəkil 2.

Optik kürsünün üzərinə xətkeş birləşdirilmişdir. Kürsünün o biri ucunda D difraksiya qəfəsi, B xətkeşindəki yarığın arxasında isə S işıq mənbəyi yerləşdirilir. Təcrübə zamanı yarıqdan gələn işıq dəstəsi xətkeşin yarığından keçərək, difraksiya qəfəsi üzərinə düşür. Qəfəsindən xətkeşə baxan şəxs, xətkeşin yarığının hər iki tərəfin-

də təkrar olunan difraksiya maksimumlarını müşahidə edəcəkdir. Yarığın O mərkəzi ilə tədqiq olunan maksimumların hər hansı biri arasındaki məsafəni X ilə, yarıqdan difraksiya qəfəsinə qədər olan məsafəni Y ilə işarə etsək, o zaman difraksiya bucağının sinusunu tə'yin etmək olar:

$$\sin \varphi = \frac{x}{\sqrt{x^2 + y^2}} \quad (5)$$

(5)-in qiymətini (4) ifadəsində yerinə yazdıqdan sonra

$$\lambda = \frac{d}{\kappa} \cdot \frac{x}{\sqrt{x^2 + y^2}} \quad (6)$$

alınır.

İŞİN GEDIŞİ

1. Şkalanın yarığı qarşısında qoyulmuş difraksiya qəfəsini işiq mənbəyi vasitəsilə işıqlandırmalı.
2. Difraksiya qəfəsindən, qəfəslə işiq mənbəyi arasında qoyulmuş şkalaya baxaraq $\kappa = 1, 2, 3, 4$ -cü sırada karandaşla bir neçə işıqlı zolaq qeyd etməli.
3. Qəfəslə ekran arasındaki y məsafəsini, yarıqdan karandaşla nişanlanmış nöqtələrə qədər olan $x_1, x_2, x_3, \dots, x_m$ məsafələrini ölçməli.
4. Qəfəsi ekrandan müxtəlif məsafələrdə yerləşdirməklə təcrübəni bir neçə dəfə təkrar etməli.
5. Alınan nəticələri (6) ifadəsində yazaraq dalğa uzunluğunu tə'yin edib, tapılmış qiymətlər əsasında dalğa uzunluğunu hesablayıb, təcrübənin mütləq və nisbi xətasını tə'yin etməli.

LABORATORİYA İŞİ 17

MƏHLULLARIN KONSENTRASIYASININ SAXAROMETR VASİTƏSİ İLƏ TƏYİNİ

İstifadə olunan ləvazimat:

*SU-3 tipli saxarometr, işıq mənbəyi, müxtəlif
konsentrasiyah (yoxlanılan və mə'lum konsentrasiy-
alı)
qənd məhlulları.*

QISA NƏZƏRİ MƏ'LUMAT

İşıq haqqındaki Maksvellin işığın elektromaqnit nə-
zəriyyəsindən mə'lumdur ki, ayrı-ayrı atomlar tərəfindən
buraxılan işıq şüaları elektromaqnit təbiətli olub, elektrik (E) və maqnit (H) vektorlarının qarşılıqlı perpendikulyar
istiqamətdə rəqsindən ibarətdir. Başqa sözlə, E və H vek-
torlarının rəqsləri qarşılıqlı perpendikulyar müstəvilərdə
baş verir. İşığın elektromaqnit təbiətliliyi isə onun eninə
dalğa olduğunu göstərir. İşığın eninə dalğa olduğunu əy-
ani surətdə sübut edən hadisə işığın polyarlaşması hadisə-
sidir. İşıq rəqslərinin tezliyi çox böyük olduğundan
gözümüz rəqslərin «yanıb, sönməsi»ni ayırd edə bilmir.
Atomların şüalanmasının belə kəsilməz olaraq dəyişməsi,
şüalanmanın E vektorunun da rəqs müstəvisinin bütün
mümkün olan istiqamətlərdə baş verməsinə səbəb olur.
Ona görə biza elə gəlir ki, fəzanın bütün istiqamətlərində
işığın intensivliyi eynidir və zaman keçdikcə dəyişmir. E elektrik vektorunun mümkün olan bütün istiqamətlərdəki
rəqsi *təbii işıq* adlanır. Lakin elə etmək olar ki, E vekto-
runun rəqs müstəvisi bütün istiqamətlərdə deyil, yalnız
bir istiqamətdə baş versin.

*Rəqsləri yalnız bir müstəvi üzərində baş verən işıq
xətti polyarlaşmış işıq adlanır.* Təbii işığı polyarlaşdırmaq

üçün onu elektrik rəqslərinə nəzərən anizotrop olan mühitdən keçirmək lazımdır. Belə cisimlərə misal olaraq turmalin, islandiya şpatı, kvarsı misal göstərmək olar.

Təbii şüaları polyarlaşdırmaq üçün, kristal (məsələn, turmalin) optik oxuna parallel istiqamətdə kəsilərək onun qarşısına qoyulur. Bu halda kristalin optik oxuna perpendikulyar olan şüalar udulacaq, yalnız onun optik oxu istiqamətində olan şüalar keçəcəkdir. Başqa sözlə deşək, təbii işıq şüası yalnız bir istiqamətdə yayılacaq, yəni polyarlaşacaqdır. Təbii şüaları polyarlaşdırıran kristala polyarizator deyilir. Verilmiş şüadan, E vektoruna perpendikulyar olmaq şərti ilə keçən müstəviyə polyarlaşma müstəvisi deyilir. Əgər polyarlaşmış şüanın qarşısına ikinci, həmin qaydada hazırlanmış bir turmalin kristali qoysaq, onda bu kristalin vəziyyətindən asılı olaraq baxış borusunda qaranlıq və ya işıqlanma alınar. Beləliklə, qoyulmuş ikinci kristal lövhə polyarlaşmış şüanın vəziyyətini xarakterizə edir. Bu ikinci kristal lövhəyə *analizator* deyilir. Analizatordan keçən polyarlaşmış şüanın ekran üzərindəki intensivliyinin dəyişməsi Malyus qanunu ilə tə'yin olunur.

$$I=I_0 \cos^2 \alpha \quad (1)$$

Burada α - polyarizator ilə analizatorun optik oxları arasında qalan bucaq, I - analizatordan keçən şüanın, I_0 isə analizator üzərinə düşən polyarlaşmış şüanın intensivlikləridir. Polyarizator ilə analizatorun oxları arasındakı bucaq $\alpha = \frac{\pi}{2}$ olarsa, onda (1)-dən göründüyü kimi, $I=0$ olar, yəni polyarlaşmış şüa analizatordan keçmir və baxış borusunda tam qaranlıq alınır.

Əgər $\alpha = 0$ olarsa, $I = I_0$ olar, yəni ekranda maksimum intensivlik alınar. Təbiətdə elə maddələr vardır ki, bunlardan polyarlaşmış işıq şüası keçdikdə, şüanın po-

lyarlaşma müstəvisi bir qədər dönür. Belə maddələrə optik fəal maddələr deyilir. Bu cür maddələrə misal olaraq kvarsı, qənd kristalını və qənd məhlulunu, skipidarı, sirkə turşusunu və bir sıra üzvi birləşmələri göstərmək olar. Polyarlaşma müstəvisini saat əqrabi istiqamətində (ışığın yayılma istiqamətində baxdıqda) fırlada bilən maddələrə sağa fırladan, eks istiqamətdə fırladılanlara isə sola fırladan maddələr deyilir. Sağa və sola fırlatma qabiliyyəti optik fəal maddələrin quruluşundan asılıdır. Məhlullarda polyarlaşma müstəvisinin dönmə dərəcəsi isə əsasən şuanın keçdiyi mühitin qalınlığından və məhlulun konsentrasiyasından asılıdır, yəni

$$\theta = \alpha c \lambda, \text{ yaxud } \alpha = \frac{\theta}{c \cdot \lambda} = \frac{\theta V}{\rho \cdot \lambda} \quad (2)$$

burada θ - polaryazasiya müstəvisinin dönmə bucağı, c - maddə içərisində ışığın keçdiyi yolun uzunluğu, ρ - məhlulun konsentrasiyası, V - maddənin (məhlulun) həcmi, α - isə xüsusi fırlatma bucağı olub, həmin məhlulun fırlatma qabiliyyətini xarakterizə edir.

Əgər $c=1$ və $\lambda=1$ olarsa, $\alpha=\theta$ olar. Başqa sözlə desək, məhlullar üçün xüsusi fırlatma bucağı olan α ədədi qiymətcə polyarlaşma müstəvisinin dönmə bucağına bərabərdir.

Xüsusi fırlatma bucağı həmçinin optik fəal maddənin növündən, temperaturundan və dalğa uzunluğundan asılıdır. α -nın λ -dan asılılığını Bolsman aşağıdakı şəkildə vermişdir:

$$\alpha = \frac{a}{\lambda^2} + \frac{e}{\lambda^4} \quad (3)$$

Burada a və c sabit kəmiyyətlərdir.

Əgər 100 qram şəkər məhlulunda ρ qram şəkər həll olmuşsa, onda həmin məhlulun həcmi $V = \frac{100}{d}$ olar.

Burada d - məhlulun sıxlığıdır. V -nin bu qiymətini (2)-də nəzərə alsaq,

$$\alpha = \frac{\theta \cdot 100}{\rho d \lambda} \quad (4)$$

olar. Vahid həcmli məhluldakı şəkərin miqdarı $\alpha = \frac{\rho}{V} = \frac{\rho d}{100}$ olduğunu nəzərə alsaq,

$$\alpha = \frac{\theta V}{\rho \lambda} = \frac{\theta}{c \lambda} \quad (5)$$

alariq. Əgər 1-in ölçüsünü desimetrlərlə, c -nin ölçüsünü isə qr/100 sm³ götürmüş olsaq, (5) ifadəsinə aşağıdakı kimmi yazmaq olar:

$$\alpha = \frac{\theta \cdot 100}{\lambda \cdot c} \quad (6)$$

Təcrübələr göstərmişdir ki, 20°S temperaturda və sodium alovunun sarı dalğa ($\lambda = 5894 \text{ \AA}$) uzunluğu üçün qənd məhlulunun xüsusi fırlatma bucağı $\alpha = 66,5 \text{ sm}^3/\text{dm.q-dır.}$

Beləliklə, təcrübədən λ -in, θ -nin qiymətlərini ölçərək və α -nın göstərilən qiymətini nəzərə alaraq, qənd məhlulunun konsentrasiyasının qiymətini (6) ifadəsin-dən hesablamaya olar.

Əgər verilmiş optik fəal məhlul üçün α -nın qiyməti məlum deyilsə, onda onun konsentrasiyası aşağıdakı yolla tapılır. Bu məqsədlə konsentrasiyası mə'lum olan (c_1)

ve konsentrasiyası mə'lum olmayan (c_2) iki məhlul hazırlanır. Bu məhlulların hər biri üçün (6) ifadəsini yazıb, onları tərəf-tərəf bölsək,

$$\frac{\theta_1 c_2}{\theta_2 c_1} = 1 \quad \text{və yaxud} \quad c_2 = c_1 \frac{\theta_2}{\theta_1} \quad (7)$$


alrıq. Tədqiq olunan məhlulun konsentrasiyasını (7) ifadəsindən təyin edərək, onun xüsusi fırlatma bucağını

$$\alpha = \frac{\theta_1 \cdot 100}{c_2 \cdot \lambda} \quad (sm^3/dm \cdot q) \quad (8)$$

ifadəsindən tapmaq olar.

Qurğunun təsviri

Optik fəal məhlulların konsentrasiyasını təyin etmək üçün istifadə edilən cihazlara *polyariometrlər* deyilir. Bu polyariometrik cihazların bir növü də saxarometrdür. Saxarometr vasitəsilə qənd məhlullarının konsentrasiyasını təyin etmək olar. Saxarometrin prinsipial sxemi şəkil 1-də göstərilmişdir.



Şəkil 1

S mənbəyindən düşən işıq şüası *D* diafraqmasından və *F* işıq süzgəcindən keçərək toplayıcı linza vasitəsilə parallel istiqamətdə *P* polyarizatorunun üzərinə yönəldilir. İşıq şüası polyarizatordan keçərək polyarlaşır. Polyarlaşmış işıq şüası λ uzunluqlu və içərisi məhlullu dolu olan *C* şüə borusundan və *A* analizatorundan keçərək baxış borusunun *O*, okulyarına düşür. Əgər polyarizatorla analizatorun optik oxları biri-birinə perpendikulyar vəziyyətdə yerləşmişsə (bunlar arasında məhlul olmadığı halda), yəni $\alpha = 90^\circ$ isə, onda Malyus qanunu-na əsasən borunun görüş sahəsi qaranlıq olacaqdır. Polyarizatorla analizator arasına içərisində qənd məhlulu olan λ uzunluqlu şüə qab daxil edildikdə isə görüş sahəsi qismən də olsa işıqlanmış olacaqdır. Bu onu göstərir ki, qənd məhlulu polyarlaşmış şüanın rəqs müstəvisini müəyyən qədər fırlatmışdır. Bu fırlatma bucağını tapmaq üçün analizatorla əlaqədar olan paz şəkilli iki *K* lövhəsin-dən istifadə olunur. Pazların fırlanmasını nonius və şkala vasitəsilə tə'yin etmək mümkündür. Əgər baxış borusunda qaranlıq hala uyğun (məhlul olmayan hal) şkalanın göstərişi θ_1 , məhlul daxil olan halda isə θ_2 olmuşsa, onda polyarizasiya müstəvisinin dönəmə bucağı $\theta = \theta_2 - \theta_1$ olar.

İŞİN GEDIŞİ

1. Saxarometri mənbəyə qosaraq onun görüş sahəsi-ni işıqlandırmaq üçün lazım olan düyməni açıq və ziyyətdə qoymalı.
2. Qənd məhlulu tökülcək şüə borunu saxarometrin novundan çıxararaq onun okulyarını elə düzəltməli ki, görüş sahəsini iki hissəyə ayıran xətt aydın seçilə bilsin.
3. Analizatoru sıfır vəziyyətinə gətirməli. Bu məqsəd-lə analizatoru elə fırlatmalı ki, görüş sahəsinin hər iki

hissəsini eyni dərəcədə qaralıqlaşması əldə edilmiş olsun. Analizatorun bu vəziyyətində şkalanın sıfır bölgüsü noniusun sıfır bölgüsü üzərinə düşməlidir ki, bu da onun sıfır vəziyyətinə uyğun gələn dönmə bucağının qiymətini (θ_0) cədvəldə qeyd etməli.

4. İçerisi mə'lum konsentrasiyalı (c_1) məhlulla dolu olan şüşə borunu saxarometrin novuna qoymalı. Bu halda polyarlaşma müstəvisi döndüyündən görüş sahəsinin hər iki hissəsinin eyni qaralması pozulacaqdır (nisbətən işıqlanacaqdır). Yenidən analizatoru elə fırlatmalı ki, görüş sahəsinin hər iki hissəsi eyni dərəcədə qaralıqlaşmış olsun. Analizatorun bu vəziyyətinə uyğun gələn dönmə bucağının (θ_1) qiymətini şkaladan, dəqiq qiymətini isə nonius üzərindən götürməli.
5. Alınmış θ_0 və θ_1 -in qiymətinə əsasən mə'lum konsentrasiyalı məhlulun fırlatma bucağını θ_1 -i tə'yin etməli.
6. Təcrübəni eyni qayda ilə namə'lum konsentrasiyalı (c_2) qənd məhlulu üçün də təkrar edərək onun fırlatma bucağını ($\theta_2 - \theta_0 = \theta_2$) hesablamalı.
7. Mə'lum θ_1 , θ_2 və c_1 -in qiymətlərinə əsasən (7) ifadəsindən yoxlanılan məhlulun konsentrasiyasını (c_2) tə'yin etməli.
8. Tapılmış c_2 -nin mə'lum qiymətinə əsasən, yoxlanılan məhlulun xüsusi fırlatma bucağını (α_2) (8) ifadəsindən hesablamalı.

Qeyd: Əgər yoxlanılan məhlul üçün xüsusi fırlatma bucağı verilmişsə, onda yalnız $\theta = \theta_2 - \theta_0$ fırlatma bucağını ölçməklə (6) düsturundan həmin məhlulun konsentrasiyasını tapmaq olar.

LABORATORİYA İSİ № 18

MƏNBƏYİN İŞIQ ŞİDDƏTİNİN FOTOMETR VASİTƏSİ İLƏ TƏ'YİNİ

*Istifadə olunan ləvazimat:
fotometr, optik kürsü, işiq şiddəti mə'lum olan və
yoxlanılan işiq mənbələri, ölçü xatkeşi.*

QISA NƏZƏRİ MƏ'LUMAT

Fotometr səthin işıqlanmasına əsasən işləyən fotoelement əsasılı cihazdır. Səthin işıqlanması vahid səthə düşən işiq selinin miqdarı ilə düz mütənasibdir. Mənbədən çıxan işiq selinin yayılma istiqamətinə perpendikulyar qoyulmuş nümunə səthinin işıqlanması mənbədən olan məsafənin kvadratı ilə tərs mütənasib olaraq dəyişir. Nöqtəvi mənbədən çıxan işiq selinin dalğa cəbhəsi mərkəzi mənbədə olan konsentrik sferik səthlər əmələ gətiriyindən və sferik səthin radiusunun kvadratı ilə tərs mütənasib olduğundan, Lampert qanununa əsasən səthin işıqlığı üçün yaza bilərək:

$$E = \frac{I}{r^2}$$

Burada E - səthin işıqlığı,
 I - mənbəyin işiq şiddəti,
 r - mənbə ilə səth arasındakı məsafədir.

Təcrübədə fotometr səthinin müxtəlif hissələri iki müxtəlif işiq mənbəyi vasitəsilə işıqlandırılır. Baxış borusu və ya göz vasitəsilə səthin hər iki mənbə tərəfindən bərabər işıqlanması müşahidə edildikdə, birinci hissəni işiq-

landıran mənbəyin işiq şiddəti I_1 , səthdən olan məsafəsi r_1 , işıqlığı E_1 , ikincinin uyğun göstəriciləri isə I_2 , r_2 və E_2 ilə işarə edilərsə, onda yaza bilərik:

$$E_1 = \frac{I_1}{r_1^2}; \quad E_2 = -$$

olacaqdır. Baxılan halda

$$E_1 = E_2$$

olduğundan

$$\frac{I_1}{r_1^2} = \frac{I_2}{r_2^2} \text{ və ya } \frac{I_1}{I_2} = \frac{r_1^2}{r_2^2} \quad (2)$$


olar. (2) düsturuna daxil olan işiq şiddətinin biri mə'lum olarsa, uyğun məsafələri ölçməklə o biri mənbəyin də işiq şiddətini hesablaya bilərik. Fərz edək ki, birinci mənbəyin işiq şiddəti mə'lumdur. Onda (2) düsturuna əsasən ikinci mənbəyin işiq şiddəti üçün yaza bilərik:

$$I_2 = I_1 \cdot \frac{r_2^2}{r_1^2} \quad (3)$$

Bu ifadə fotometrik düstur adlanır.


CİHAZIN TƏSVİRİ

Praktikada xarici görünüşü və optik sxeminə görə bir-birindən fərqlənən çoxlu sayıda fotometrlər istifadə olunur. Məsələn, Jamen, Jolli-Bünzen və Lümmer-Brodxan fotometrləri daha geniş yayılmışdır. Bunlardan ən sadəsi Jamen fotometridir. Bu fotometr iki tərəfdən pəncərəsi və bir tərəfdən baxış qapısı olan dəmir qutu içərisində yerləşdirilmiş üçbucaqlı prizmadan ibarətdir. Prizma qutu içərisində şəkil 1-də göstərildiyi kimi yerləşdirilir. Səthin parlaqlığı gözü qamaşdırmasın deyə baxış qapısının qarşısına tutqun şüşə qoyulur. Şəkildə şüşə qırıq xətlərlə göstərilmişdir.



Şəkil 1.

Təcrübəni aparmaq üçün mənbələr qarşı-qarşıya qoyulur. Aralarına isə fotometr elə yerləşdirilir ki, prizmanın bir üzü birinci, o biri üzü isə ikinci mənbə ilə işqlansın. Səthdən qayidan şüalar bir-birinə parallel şəkildə gözə düşür. Səthdən qayidan şüaların yolu 2-ci şəkildəki kimi olur.



Şəkil 2.

Nisbətən dəqiq sayılan Lümmər-Brodxan fotometrinde isə səthin kənarları bir, ortası başqa mənbə ilə işqlandırılır. Səthin bərabər işqlanması xüsusi baxış borusu vasitəsilə müşahidə edilir.

İŞİN GEDİŞİ

1. Xüsusi istiqamətləndirici qutu içərisinə yerləşdirilmiş mənbələri stol üzərində qarşı-qarşıya qoymalı. Fotometri bu mənbələrin arasında bir düz xətt boyunca elə yerləşdirməli ki, hər iki mənbədən çıxan işıq səli prizmanın uyğun üzlərinə bərabər bucaq altında düşsün və qayıtdıqda bir-birinə paralel yayılsın.
2. Mənbələri və ya fotometri nəzərdə tutulan xəyali düz xətt boyunca hərəkət etdirməklə prizmanın səthlərinin bərabər işıqlanmasına nail olmalı.
3. Uyğun məsafələri ölçüb, mə'lum mənbəyin işıq şiddətinə görə alınan nəticəni (3) düsturunda yerinə yazıb məchul mənbəyin işıq şiddətini hesablamalı.
4. Məsafələri dəyişdirməklə təcrübəni üç dəfə təkrar etməli. Alınan nəticələr əsasında məchul mənbəyin işıq şiddətinin orta qiymətini, mütləq və nisbi xətanı hesablamalı.

LABORATORİYA İŞİ № 19

FOTOELEMENTİN HƏSSASLIĞININ TƏ'YİNİ

İstifadə olunan ləvazimat:

optik stol, fotoelement, həssas galvanometr və ya həssas mikroampermetr, işıq mənbəyi, ölçü xətkəsi, birləşdirici naqillər.

QISA NƏZƏRİ MƏ'LUMAT

İşığın maddə ilə qarşılıqlı tə'siri nəticəsində baş verən hadisələrdən biri də fotoelektrik effekti və ya fotoeffekt hadisəsidir. Fotoeffekt hadisəsini daha ətraflı öyrənən Stoletov apardığı təcrübələrdən aşağıdakı nəticələrə gəlmışdır.

1. Müsbət yükə yüksələnmiş metal cisimlər, işığın tə'siri ilə öz mənfi yüklerini itirmirlər. Yalnız mənfi yükə yüksələnmiş cisimlər işığın tə'siri ilə öz elektronlarını itirirlər.
2. Fotoeffekt hadisəsi ultrabənövşəyi şüalarda daha çox effektli olur.
3. İşığın tə'siri nəticəsində əmələ gələn fotocərəyanın qiyməti düşən işıq seli ilə düz mütənasibdir.

Bu effekt işıq enerjisinin elektronun mexaniki enerjisine çevrilmesi nəticəsində baş verir. Maddə üzərinə düşən işıq şüası müəyyən enerjiyə malik olduğundan, bu enerjinin bir hissəsi cismi təşkil edən atomlar tərəfindən udulur. Udulan enerjinin miqdardından asılı olaraq elektron atom sahəsini, eləcə də maddəni tərk edə bilir. Eyniçən 1905-ci ildə Planckin işığın kvant nəzəriyyəsindən istifadə edərək fotoeffekt hadisəsini izah etmişdir. O, göstərmmişdir ki, $\epsilon = h \nu$ enerjisini nə malik olan foton maddə tərəfindən udulur və öz enerjisini metalda olan sərbəst elektrona verir. Mə'lumdur ki, elektronun metalı tərk etməsi üçün onu metalda saxlayan qüvvələrə qarşı iş görməlidir. Fotonun udulması nəticəsində onun enerjisi bütünlükdə elektrona verilir. Bu enerjinin bir hissəsi

elektronun metaldan qopması üçün lazım olan çıkış işinə (A) sərf olunur, qalan hissəsi isə metal tərk edən elektrona kinetik enerji şəklində verilir. Bir elektronun çıxması zamanı udulan işq kvantının (fotonun) enerjisi $\varepsilon = h\nu$ olarsa, enerjinin saxlanması qanununa əsasən yazmaq olar ki,

$$h\nu = A + \frac{m\vartheta^2}{2}$$

Bu ifadə fotoeffekt üçün Eynsteyn düsturu adlanır. Burada A - elektronun metaldan çıkış işi, $E_k = \frac{m\vartheta^2}{2}$ - elektro-nun kinetik enerjisidir.

Buradan görünür ki, katod üzərinə düşən işq kvantının energisi, elektronun çıkış işinə və onun kinetik enerjisinin yaranmasına sərf olunur. Əgər $\frac{m\vartheta^2}{2} = 0$ olarsa, onda $h\nu = A$ olar. Bu isə fotoeffektin yaranma sərhədidir. Bu sərhədə fotoeffektin qırmızı sərhədi deyilir. Onda fotoeffekt yarada bilən işığın tezliyi

$$\nu_q = \frac{A}{h}$$

olduğuna görə uügün olaraq,

$$\lambda_q = \frac{hc}{A}$$

olar. Tezliyi fotoeffektin qırmızı sərhədindən kiçik olan şüalar fotoeffekt hadisəsi yarada bilmir.

Təcrübələr zamanı iki cür fotoeffekt müşahidə olunur: xarici fotoeffekt və daxili fotoeffekt. İşığın tə'sirilə elek-

tronlar maddədən kənara çıxarsa, buna xarici fotoeffekt, maddə daxilində - atomlararası fəzada qalarsa, buna daxili fotoeffekt deyilir. Yarımkeçiricilərlə metalların və ya müxtəlif yarımkeçiricilərin toxunma sərhədində işığın tə'sirlə qapayıcı təbəqənin yaranması isə ventil fotoeffekti adlanır.

Daxili fotoeffekt əsasında hazırlanmış fotoelementlər ventil fotoelementləri adlanır. Ventil fotoelementlərə misal olaraq selen fotoelementini göstərmək olar. Selen fotoelementi üzəri nazik selen təbəqəsi ilə qapanmış dəmir lövhədən ibarətdir. Selen təbəqəsinin üzəri isə yarımsəffaf qızıl təbəqəsi ilə örtülür. Düşən işiq kvantları selen ilə dəmirin sərhədindəki bağlayıcı təbəqədə uduşur və nəticədə selendən ayrılmış elektronlar dəmira keçərək cərəyan yaradır. Bu cərəyan fotocərəyan adlanır. Yaranan fotocərəyanın şiddəti (i) fotoelementin həssas səthinin sahəsi (S) və bu səthin işıqlanması (E) ilə düz mütənasibdir, yə'ni

$$i = kSE \quad (1)$$

burada k - mütənasiblik əmsali olub, fotoelementin həssashlığı adlanır.


İşıq şiddəti i olan nöqtəvi mənbədən R məsafəsində olan və düşən şüalara perpendikulyar qoyulmuş səthin işıqlanması $E = \frac{I}{R^2}$ olduğundan (1) düsturunu

$$i = k \cdot \frac{IS}{R^2} \quad (2)$$

kimi yazmaq olar. Burada I - işiq şiddəti olub, kandella ölçülür. Onda fotoelementin həssashiği üçün alarıq:

$$k = \frac{iR^2}{IS} \quad (3)$$

olar. Fotoelementin həssaslığını təyin etmək üçün istifadə olunan ölçü qurğusu 1-ci şəkildə göstərilmişdir.



Şəkil 1.

Texnikada fotoeffekt hadisəsinə əsaslanaraq işləyən cihazlar özünə məxsus yer tutur. Bunlardan ən çox vəgeniş istifadə olunanları fotoelementlərdir. Xarici fotoeffekt əsasında işləyən fotoelementlərə vikuum fotoelementləri, fotogücləndiriciləri misal göstərmək olar. Daxili fotoeffekt hadisəsi isə əsasən yarımkəciriçilərdə və dielektriklərdə baş verir. Daxili fotoeffektdə əsaslanaraq düzəldilən cihazlara misal olaraq: fotomüqavimətləri, fotodiodları və ventil frtoelementlərini göstərmək olar.

İŞİN GEDİŞİ

1. Ventil fotoelementini işıq mənbəyindən müəyyən məsafədə yerləşdirib onu işıq siddəti məlum olan

mənbə tərəfindən işıqlandırmalı.

2. Lüksmetrlə işıqlanmayı, mikroampermetrlə fotocərəyanı ölçüb, $i = f(E)$ asılılığını və lüks-amper xarakteristikasını qurmalı.
3. Fotoelementlə mənbə arasındakı məsafəni dəyişməklə fotocərəyanın məsafədən asılılıq qrafikini qurmalı.
4. Fotoelementin işığa həssas hissəsinin S sahəsini, mənbədən fotoelementə qədər olan R məsafəsini ölçüb, işıq mənbəyinin məlum I işıq şiddətinə və fotocərəyanın qiymətinə görə (3) ifadəsindən istifadə edib fotoelementin həssaslığını təyin etməli.
5. Fotoelementlə işıq mənbəyi arasındakı məsafəni bir neçə dəfə dəyişib, təcrübəni təkrar etməli.
6. Alınmış nəticələrə görə fotoelementin həssaslığının orta qiymətini tə'yin edib, təcrübənin mütləq və nisbi xətalarını hesablamalı.

LABORATORİYA İŞİ № 20

SPEKTROMETR VASİTƏSİ İLƏ İŞİĞİN DİSPERSİYASININ ÖYRƏNİLMƏSİ

İstifadə olunan ləvazimat:
spektrometr, işıq mənbəyi, üç üzlü şüşə prizma.

QISA NƏZƏRİ MƏ'LUMAT

İşığın mühütlə qarşılıqlı təsiri ilə izah olunan hadisələr içərisində işığın dispersiyası xüsusi yer tutur. Təcrübədən mə'lumdur ki, ağ işıq şüası prizmadan keçərkən öz tərkib hissələrinə - yeddi rəngə ayrılır. Bu hadisə işığın dispersiyası adlanır.

Mühütin sindirma əmsalının düşən işığın dalğa uzunluğundan və ya tezliyindən olan asılılığına dispersiya deyilir.

$$n=f(\lambda) \quad \text{və ya} \quad n=f(v)$$

Şüşə prizmaya ağ işıq şüaları düşdükdə, dalğa uzunluğu kiçik olan bənövşəyi şüalar çok, dalğa uzunluğu böyük olan qırmızı şüalar ən az sinir. Bənövşəyi ilə qırmızı şüalar arasında digər dalğa uzunluqlu şüalar yerləşir. Udma oblastından uzaqda dalğa uzunluğu artıqca sindirma əmsali azalır. Sınan şüalar ekranda dalğa uzunluğunun artmasına görə aşağıdakı ardıcılıqla yerləşir:

1. bənövşəyi,
2. gøy,
3. mavi,
4. yaşıl,
5. sarı,
6. narıncı,
7. qırmızı.

Mühütin sindirma əmsalının dalğa uzunluğundan asılılığının riyazi ifadəsini verən Koşı olmuşdur:

$$n = a + \frac{b}{\lambda^2} + \frac{c}{\lambda^4} + \dots$$

Burada a, b - verilmiş maddələr üçün sabitlərdir. Buradan görünür ki, sindırma əmsalı dalğa uzunluğundan asılı olaraq azalır.

Ümumiyyətlə, dispersiyani xarakterizə etmək üçün orta dispersiya və nisbi dispersiya anlayışlarının istifadə olunur. Orta dispersiya

$$n_F - n_c, \quad (1)$$


nisbi dispersiya isə

$$\frac{n_F - n_c}{n_D - 1} \quad (2)$$

İfadələri ilə tə'yin olunurlar. Bu ifadələrə daxil olan n_C , n_F , n_D - şübhənin C, F, D - Fraunhofer xətlərinə uyğun sindırma əmsallarıdır. Gündən spektrində C-xətti dalğa uzunluğu $\lambda_C = 6563\text{\AA}$ olan narıncı, D-xətti dalğa uzunluğu $\lambda_D = 5893\text{\AA}$ olan yaşıl, F-xətti isə dalğa uzunluğu $\lambda_F = 4865\text{\AA}$ olan göy rənglərə uyğun gəlir. Bir sıra hallarda dispersiyani xarakteriza etmək üçün dispersiyanın tərs qiyməti götürülür ki, buda dispersiya əmsali adlanır.

$$N = \frac{n_D - 1}{n_F - n_C} \quad (3)$$

Praktikada işığın dispersiyası zamanı alınan rənglərə görə prizmanın sindırma əmsalını tapıb (1), (2), (3) ifadələrində yerinə yazımaqla dispersiyani xarakterizə edən kəmiyyətləri hesablamaq olar. Dispersiyani tə'yin etmək üçün 1-ci şəkildəki qurğudan (spektrometrdən) istifadə olunur.



Şəkil 1.

İŞİN GEDİŞİ

1. Spektrometr vasitəsilə prizmanın A sindırma bucağını və spektrlərin ayrı-ayrı xətləri üçün meyl bucağının (δ_{\min}) qiymətini tapmalı.
2. Prizmanın sindırma bucağına və hər bir spektr xəttinə görə tapılan meyl bucağına görə uyğun sindırma əmsallarını hesablamalı.
3. Spektr xətlərinə görə uyğun rənglərin sindırma əmsalları ilə həmin rənglərin dalğa uzunluqları arasında qrafik asılılıq qurmmalı.
4. Spektr xətlərinə görə uyğun sindırma əmsalları üçün uyğun kəmiyyətləri hesablamalı.

LABORATORİYA İŞİ № 21

İŞİĞİN DALĞA UZUNLUĞU VƏ LINZANIN ƏYRİLİK RADIUSUNUN NYUTON HALQALARI VASİTƏSİ İLƏ TƏ'YİNİ

İstifadə olunan ləvazimat:

*Nyuton halqasını verən qurğu, millimetrlük kağız,
stolüstü lampa və lupa.*


QISA NƏZƏRİ MƏ'LUMAT

, Ümumiyyətlə nazik təbəqələrin qalınlığının təyinin-də interferensiya hadisəsindən istifadə olunur.

Eyni dalğa uzunluqlu iki işıq şüasının görüşməsi nəticəsində bir-birinin intensivliyini gücləndirməsi və ya zəiflətməsi hadisəsinə işığın interferensiyası deyilir. İnterferensiya hadisəsinin yaranması üçün əsas şərtlərdən biri, görüşən işıq dalğalarının koherent olmasıdır.

Eyni tezlikli, sabit fazalar fərqi ilə rəqs edən mənbələr koherent mənbələr adlanır.

Təbiətdə interferensiya hadisəsinin ən çox yayılmış və təbii şəraitdə müşahidə olunan hələ, onun nazik təbəqələrdən baş verdiyi mənzərəsidir. Belə interferensiya hadisələrinə misal olaraq sabun köpüyündən, su üzərində üzən nazik yağı və neft təbəqələrindən baş verən interferensiyarı misal göstərmək olar. Bu zaman interferensiya hadisəsi təbəqənin ön və arxa hissəsindən əks olunan koherent işıq şüalarının bir-biri ilə görüşməsi nəticəsində baş verir. Əgər təbəqənin qalınlığı hər yerdə eynidirsə, bu hala uyğun gələn interferensiya eyni meylin interferensiyası, əgər təbəqənin qalınlığı hər yerdə eyni olmayıb nöqtədən-nöqtəyə dəyişirsa, belə hala uyğun interferensiya eyni qalınlıqların (bərabər qalınlıqların) interferensiyası adlanır. Aşağıdakı şəkildə eyni meylin (şəkil 1a) və eyni qalınlığın (şəkil 1b) interferensiyasının müşahidə üsulu göstərilib.




Şəkil 1

Bərabər qalınlıqların interferensiyasının xarakterik nümunəsi Nyuton halqalarıdır.

Nyuton halqalarını müşahidə etmək üçün bir üzü müstəvi, əyrilik radiusu R olan qabarıq linza müstəvi güzgü üzərinə qoyulur və onun üzəri monoxromatik işq şüası ilə işıqlandırılır (şəkil 2). Qabarıq linza ilə müstəvi lövhə arasında müxtəlif qalınlıqlı hava qatları əmələ gəlir. Perpendikulyar düşən şúa B nöqtəsinə çatdıqda oradan qismən qayıdır ($1'$), qismən isə hava qatından keçərək A_1 nöqtəsinə düşür və oradan yenidən qismən qayıdaraq $2'$ şüası istiqamətində yayılır. $1'$ və $2'$ şüaları koherent olunduqlarından onlar görüşdükdə interferensiya yaradırlar. Bərabər qalınlıqların bu həndəsi yeri mərkəzi O nöqtəsində olmaqla müxtəlif radiuslu və bir-birini əvəz edən işıqlı və qaranlıq konsentrik halqalar şəklində interferensiya zolaqlarını yaradacaqdır. Bu konsentrik halqalar optikada Nyuton halqaları adlanır.

Əgər monoxromatik işq səli ağ işıqla əvəz olunarsa, bu halda qaranlıq və işıqlı zolaqlar əvəzinə əlvan rəngli konsentrik zolaqlar (çevrələr) yaranacaqdır.



Şəkil 2.

Hər hansı hava qatının h_n qalınlığına uyğun gələn n-ci zolağın radiusu r_n -ni şəkil 1-dən istifadə edib hesablaş-aq. ΔSVO ' üçbucağından

$$(BO')^2 = R^2 - (OC - OO')^2$$

olduğunu alarıq. $BO' = r_n$; $OO' = h_n$ və $OC = R$ olduğunu nəzərə alsaq, onda

$$r_n^2 = R^2 - (R - h_n)^2$$

Buradan isə

$$r_n^2 = 2h_nR - h_n^2$$

olar.

Əgər $h_n \ll R$ olduğunu qəbul etsək, onda h_n^2 -ni nəzərə almamaq olar. Bu halda

$$r_n = \sqrt{2Rh_n} \quad (1)$$

olar.

Bir-birilə görüşərək interferensiya əmələ gətirən dalğaların optik yollar fərqini Δ ilə işarə etsək və hava qatından eks olunan zaman yarımdalğa artımı olduğunu

nəzərə alsaq, yaza bilərik

$$\Delta = 2h_n + \frac{\lambda}{2} = (2n+1)\frac{\lambda}{2}$$

və ya

$$h_n = n\frac{\lambda}{2} \quad (2)$$

olar. h_n -in bu qiymətini (1) ifadəsində nəzərə alsaq,

$$r_n = \sqrt{n\lambda R} \quad (3)$$

olar. Yuxarıdakı düsturu m -ci konsentrik zolaq üçün də yazsaq:

$$r_m = \sqrt{m\lambda R} \quad (4)$$

alrıq. Əgər $m > n$ şərtini qəbul edib, (4) və (3) ifadələrini kvadrata yüksəldib tərəf-tərəfə çıxsaq:

$$r_m^2 - r_n^2 = R(m-n) \lambda$$

$$\lambda = \frac{r_m^2 - r_n^2}{R(m-n)} \quad \text{və ya} \quad R = \frac{r_m^2 - r_n^2}{\lambda(m-n)}$$

Sıfırıncı tərtib zolaq üçün (haradakı $k=0, r_n=0$)


$$R = \frac{r_m^2}{m\lambda} \quad (5)$$

alınar.

Axırıncı ifadədən istifadə edərək işığın dalğa uzun-

lüğunu və ya mə'lum dalğa uzunluğuna görə linzanın əyriilik radiusunu tapmaq olar.

Bu məqsədlə təcrübədə istifadə olunan cihazın principial sxemi şəkil 3-də verilmişdir. Cihaz əsasən S-sferometrindən, O-okulyarından, G-yarımşəffaf güzgündən, S-işiq mənbəyindən ibarətdir.



Şəkil 3.

İşiq mənbəyindən gələn şüalar güzgü üzərinə düşərək qayıdır və müstəvi-qabarıq linza üzərinə düşür. Nəticədə konsentrik interferensiya zolaqları (halqları) alınır. O okulyarından baxan müşahidəçi həmin zolaqları aydın görür. Sferometr vasitəsilə istər qaranlıq (minimum) və istərsədə işiqlı (maksimum) halqların hər birinin radiusunu ölçmək mümkündür.

İŞİN GEDİŞİ

1. İşiq mənbəyi vasitəsilə güzgünü işıqlandırmalı.
2. Güzgünün mailliyini dəyişməklə Nyuton halqlarının okulyardan aydın görünməsinə nail olmalı.

3. Sferometrin mikrometrik vintinin ucuna birləşdirilmiş göstəricini hərəkət etdirməklə bir neçə ardıcıl halqanın radiusunu ölçməli və qeyd etməli.
4. Əgər sferometr yoxdursa, onda millimetrik kağızı halqa üzərinə elə qoyun ki, onun kənarı görünən zolaqların diametri üzərinə düşsün.
5. Lupadan istifadə edərək uyğun zolaqlardan birini seçib ona uyğun gələn radiusunun qiymətini mm-lə qeyd etməli.
6. Düşən şüanın dalğa uzunluğu λ -nın qiymətinə görə (5) ifadəsindən linzanın əyrilik radiusunu tə'yin etməli. Əgər linzanın əyrilik radiusu mə'lumdursa, onda (5) ifadəsinə görə düşən işığın dalğa uzunluğunu tapmalı.
7. Təcrübəni 3-5 dəfə təkrar edib, uyğun şüalar və linzanın əyrilik radiusu üçün orta qiymət tapmalı.

LABORATORİYA İŞİ № 22

LINZANIN FOKUS MƏSAFƏSİNİN TƏ'YİNİ

İstifadə olunan ləvazimat:

optik masa, toplayıcı və səpici linzalar, işıq mənbəyi, ekran, millimetr bölgülü xətkeş.

QISA NƏZƏRİ MƏ'LUMAT

Optik cihazların əsasını müxtəlif tipli linzalar təşkil edir. *İki tərəfi sferik və ya bir tərəfi müstəvi səthlə hüdudlanmış şəffaf cisim linza adlanır.* Linzalar işığa həssas şəffaf cismilərdən: şüşədən, kvarsdan, plastmasdan, daş duzdan hazırlanır. Sferik səthlərin qarşılıqlı vəziyyətindən asılı olaraq linzalar qabarıq və çökük olur. Ortası kənarlarından qalın olan linzalar *qabarıq*, əksinə ortası kənarlarından nazik olan linzalar *çökük* linzalar adlanır.

Linzanı əmələ gətirən sferik səthlərin mərkəzlərindən və optik mərkəzdən keçən xəttə linzanın *baş optik oxu* deyilir. Optik mərkəzdən keçən digər oxlar isə köməkçi oxlar adlanır.

Qabarıq linzanın baş optik oxuna paralel olan şüalar linzadan keçdikdən sonra baş optik ox üzərində bir nöqtədə toplanır, bu nöqtəyə linzanın *baş fokusu* deyilir və F ilə işarə olunur. Belə linza toplayıcı linza adlanır. Çökük linzada baş optik oxa paralel düşən şüalar linzada sindiqdan sonra şüaların özləri yox, onların uzantıları bir nöqtədə kəsişir. Bu nöqtə çökük linzanın baş fokusu adlanır. Bu *mövhumi* fokusdur. Çökük linza səpici linza adlanır.

Linzanın baş fokusundan keçən və baş optik oxa perpendikulyar olan müstəviyə *fokal müstəvi* deyilir. Hər bir linzanın iki fokal müstəvisi vardır.

Linzanın fokus nöqtəsindən linzanın optik mərkəzinə qədər olan məsafə linzanın fokus məsafəsi adlanır və F ilə

işarə olunur.

Yuxarıda deyilənlərdən istifadə edib, şəkil 1-ə görə linza düsturunu çıxaraq.

AOB və A_1OB_1 üçbucaqlarının oxşarlığından alarıq ki,

$$\frac{BO}{OB_1} = \frac{AB}{A_1B_1}$$

Digər tərəfdən COF və FA_1B_1 üçbucaqlarının oxşarlığından alarıq ki, $\frac{CO}{A_1B_1} = \frac{OF}{FB_1}$. $AB=CO$ olduğundan istifadə edib, şəkil 1-ə görə linza düsturunu çıxaraq.

$$\frac{BO}{OB_1} = \frac{AB}{A_1B_1} \quad \frac{AB}{A_1B_1} = \frac{OF}{FB_1}$$

Buradan

$$\frac{BO}{OB_1} = \frac{OF}{FB_1}$$


alınar. Burada $BO=d$ cisim məsafəsi, $OF=F$ fokus məsafəsi, $OB_1=f$ xəyal məsafəsi olduğunu nəzərə alsaq, onda alarıq ki,

$$\frac{d}{f} = \frac{F}{f-F}$$

Sadə çevirmədən sonra $fF+Fd=fd$ olar. Sonuncu ifadənin bütün hədlərini fFd hasilinə bölsək, onda

$$\frac{1}{F} = \frac{1}{d} + \frac{1}{f} \quad (1)$$

olar. Bu ifadə nazik linzanın düsturu adlanır.



Şəkil 1

Fokus məsafəsinin tərs qiyməti linzanın optik qüvvəsi adlanır.

$$D = \frac{1}{F}$$

Optik qüvvənin vahidi 1 dioptriyadır. 1 dioptriya - fokus məsafəsi 1 m olan linzanın optik qüvvəsidir.

$$1 \text{ dptr} = 1 \text{ m}^{-1}$$

Linzanın fokus məsafəsini tapmaq üçün d və f -in qiymətlərini bilmək lazımdır. Təcrübədə onları bilavasitə dəqiq ölçmək çətindir. Bu məqsədlə linzanın fokus məsafəsini tə'yin etmək üçün müxtəlif üsullardan istifadə olunur. Bu üsullardan ən çox yayılmış Bessel üsuludur. Onun məhiyyəti aşağıdakı kimidir.

Cisimlə ekran arasındaki məsafə linzanın fokus məsafəsindən dörd dəfə böyük olduqda linzanı ekranla cisim ar-

sında hərəkət etdirməklə ekran üzərində cismin iki eyni xəyalını almaq olar. Bu xəyallardan biri böyüdülmüş, digəri isə kiçildilmiş olacaqdır. Tutaq ki, cisimlə ekran arasındaki məsafə L -dir. Linzanın 1-ci və 2-ci vəziyyətləri arasındaki məsafə isə b -dir. Linza 1-ci vəziyyətdə olduqda, xəyalla linza arasındaki məsafə f , cisimlə linza arasındaki məsafə d , bu məsafələr 2-ci vəziyyətdə olduqda isə uyğun olaraq f_1 və d_1 olarsa, bu zaman

$$L = d + f = d_1 + f_1 \quad \text{və} \quad f = b + f_1$$

$d=f_1$ və $f=d_1$ olduğundan $f=b+d$

və ya

$$d = \frac{L-b}{2}; f = \frac{L+b}{2} \quad (2)$$

olar. Sonuncu ifadəni linza düsturunda nəzərə alsaq, onda linzanın fokus məsafəsi üçün yaza bilərik ki,

$$F = \frac{(L+b)(L-b)}{4L} \quad (3)$$

Deməli, linzanın fokus məsafəsini tə'yin etmək üçün linzanın uyğun iki vəziyyəti arasındaki məsafəni bilmək lazımdır. Bu qayda ilə toplayıcı linzanın fokus məsafəsi tə'yin edilir.

Səpici linza həqiqi xəyal vermədiyindən onun fokus məsafəsini tə'yin etmək üçün əlavə olaraq bir toplayıcı linzadan da istifadə etmək lazımdır. Tutaq ki, S nöqtəsində çıxan şüalar toplayıcı linzada sınaraq, hər hansı S_1 , nöqtəsində toplanmışdır (şəkil 2). Yuxarıda deyilənlərdən istifadə edib, şəkil 1 görə səpici linza düsturunu çıxara bilərik.

AOB və A_1OB_1 üçbucaqlarının oxşarlığından alarıq ki,

$$\frac{BO}{OB_1} = \frac{AB}{A_1B_1}$$


Əgər səpici linza toplayıcı linza ilə S_1 nöqtəsi arasında yerləşdirilərsə, S nöqtəsindən gələn şüalar daha uzaqda olan S_2 nöqtəsində toplanar. Bu halda səpici linza üçün S_1 nöqtəsi S_2 nöqtəsinin mövhumi xəyalı olar. Əgər OS_2 məsa-fəsi - d , OS_1 məsa-fəsi - f ilə işarə olunarsa, onda

$$\frac{1}{F} = \frac{1}{d} - \frac{1}{f}$$

olar. Buradan

$$F = \frac{df}{d-f} \quad (4)$$

alınar.




Şəkil 2

Səpici linzanın fokus məsa-fəsini (4) düsturu ilə tə'yin etmək olar.

Fokus məsa-fəsini tə'yin etmək üçün istifadə olunan qu-rğu şəkil 3-də verilmiş optik stoldan və stol üzərində sürüsdürülə bilən ekran, linza və qutuda yerləşdirilmiş işiq

mənbəyindən ibarətdir. Qutunun linzaya tərəf olan üzündə isə xəyalı alınacaq cisim yerləşdirilmişdir.



Şəkil 3

İŞİN GEDİŞİ

1. Ekranı, optik stol üzərində relsə bərkidib, toplayıcı linzanı rels üzərindəki K lövhəsinin tutacağına taxmali.
2. K lövhəsi bərkidilmiş sürgünü rels üzərində hərəkət etdirməklə işiq mənbəyi qarşısına qoyulmuş torun bir dəfə böyüdülmüş, bir dəfə isə kiçildilmiş xəyalını ekran üzərində almalı.
3. Torla ekran arasındakı məsafəni (L) və linzanın hər iki vəziyyətləri arasındakı b -məsafəsini tə'yin etməli.
4. Alınan nəticələri (3) ifadəsində yerinə yazıb, toplayıcı linzanın fokus məsafəsini tapmali.
5. Optik stol üzərində ekranın yerini bir qədər dəyişdirərək təcrübəni bir neçə dəfə təkrar etməli. Linzanın fokus məsafəsinin orta qiymətini tapıb, təcrübənin nisbi və mütləq xətalarını hesablamalı.

6. *K* lövhəsinin digər tərəfindəki tutacağa səpici linzani bərkitməli və ekran üzərində cismin aydın xəyalını almalı. Cisim məsafəsini və xəyal məsafəsini ölçərək (4) ifadəsinə görə səpici linzanın fokus məsafəsini hesablamalı. Təcrübəni bir neçə dəfə təkrar edərək səpici linzanın fokus məsafənin orta qiymətini, mütləq və nisbi xətaları hesablamalı.

Ə L A V Ə L Ə R
Maddələrin otaq temperaturunda sıxlığı ($\times 10^3$ kq/m³)

Bərk cisimlər

1	Alüminium	2,7	24	Ebonit	1,2
2	Mis	8,9	25	Platin	21,5
3	Nixrom	8,2-8,5	26	Pleksiqlas	1,2
4	Qalay	7,31	27	Penoplast	0,02-0,10
5	Bürüncü	8,5	28	Noxud	1,3
6	Qurmuşun	11,3	29	Kartof	1,1
7	Gümüş	10,5	30	Qarğıdalu	1,3
8	Qızıl	19,3	31	Yarma	1,3
9	Polad	7,7-7,9	32	Xörək duzu	2,2
10	Buz	0,9	33	İnək yağı	0,9
11	Pəncərə şüşəsi	2,4-2,6	34	Alminium	0,96
12	Cini	2,3	35	Yazı kağızı	0,7-1,1
13	Almaz	3,51	36	Asfalt	1,1-2,8
14	Beton	1,8-2,4	37	Volfram	1,93
15	Qranit	2,5-2,8	38	Qrafit	2,10-2,52
16	Quru ağac bamruk ağcaqayın palid şam	0,4 0,6-0,8 0,7-1,0 0,4-0,7	39	Kauçuk Texniki Təmiz	0,911 0,906
17	Kərpic	1,4-1,6	40	Konstantan	8,90
18	Latun	8,5-8,7	41	Manqan	1,738
19	Natrium	0,971	42	Nikelin	8,5-8,8
20	Parafin	0,90	43	Mantar	0,22-0,26
21	Piy	0,93	44	Uran	19,00
22	Farfor	2,2-2,5	45	Çuqun ağ boz	7,2-7,7 6,6-7,4
23	Kəhraba	1,1			

Qazlar (kg/m³)

1	Azot	1,25	6	Oksigen	1,43
2	Ammonyak	0,77	7	Metan	0,71
3	Hidrogen	0,9	8	Karbon qazı	1,98
4	Hava	1,29	9	Xlor	0,00321
5	Helium	0,18	10	Azon	0,00214

Mayelər

1	Benzin	0,70	14	Süd (orta yağı)	1,03
2	Su (4 ⁰ S-də)	1,00	15	Neft	0,73-0,94
3	Dəniz suyu	1,01-1,05	16	Civə (0 ⁰ S-də)	13,546
4	Qliserin	1,26	17	Skipidär	0,87
5	Kerosin	0,80	18	Spirt	0,80
6	Sürtkü yağı	0,90	19	Efir	0,71
7	Günəbaxa n yağı	0,93	20	Zeytun yağı	0,96
8	Sirkə turşusu	1,02	21	Azot turşusu	1,50
9	Ağır su	1,105	22	Dizel yanacağı	0,86
10	Bitki yağı	0,91-0,97	23	Gənəgərçək yağı	0,96
11	Transformator yağı	0,84-0,89	24	Mis kuporosu (20%-li)	1,23
12	Qaynar süd	1,028	25	Xlorid turşusu	1,10
13	Sulfat	1,83	26	Reaktiv	

	turşusu			təyyarə üçün yanacaq T-1 T-2	0,80-0,82 0,775
--	---------	--	--	---------------------------------------	--------------------

**Müxtəlif coğrafi en dairələri üçün sərbəstdüshmə təcili
(sm/s²)**

Coğrafi en dairəsi	Sərbəstdüshmə təcili	Coğrafi en dairəsi	Sərbəstdüs mə təcili
0°	978,049	55,45°(Moskva)	981,523
10°	978,204	60°	981,924
20°	978,652	70°	982,614
30°	979,338	80°	983,065.
40°	980,180	90°	983,235
50°	981,066		

Müxtəlif planetlərin səthində ağırlıq qüvvəsi təcili, m/s²

1	Ay	1,62	6	Saturn	9,74
2	Merkuri	3,71	7	Yer	9,81
3	Mars	3,86	8	Neptun	11,0
4	Uran	7,51	9	Yupiter	23,95
5	Venera	8,88	10	Günəş	273,8

Bəzi səthlər üçün sürüşmə sürtünmə əmsalları

1	Ağac ağac (palid) üzərində	0,4-0,6
2	Ağac quru torpaq üzərində	0,71
3	Polad polad üzərində	0,13
4	Polad buz üzərində	0,02
5	Kömür mis üzərində	0,25
6	Polad dəmir üzərində	0,19
7	Dəmir quru ağac üzərində	0,50-0,60
8	Polad feredo üzərində	0,25-0,45

9	Metal ağac üzərində	0,5-0,6
10	Dəri taxta üzərində	0,4-0,6
11	Polad bürünc üzərində	0,10-0,15
12	Çuqun çuqun üzərində	0,16

Bəzi metalların mexaniki xassələri

	Material	Elastiklik modulu (MPa)	Elastiklik həddi (MPa)	Möhkəmlik həddi (MPa)
1	Alüminium	70000	54	90
2	Bürünc	11500	-	400
3	Mis	100000	25	200
4	Qurğuşun	17000	25	18
5	Polad	210000	700	300
6	Mərmər	56000	-	-
7	Şüşə	50,000-80,000	18000-30000	-

Bəzi maddələrin xətti genişlənmə əmsalları ($\times 10^{-6} \text{ K}^{-1}$)

1	Alüminium	24,5	13	Ağac (palid)	4,0
2	Mis	17,4	14	Şüşə	9,5
3	Platin	31,6	15	Ebonit	10
4	Gümüş	19,8	16	Farfor	3,0
5	Vismut	13,4	17	Volfram	4,5
6	Dəmir	12,2	18	Qızıl	14,5
7	Nikel	14,0	19	Titan	8,5
8	Qranit	7,0	20	Kərpic	6,0
9	Mərmər	10,0	21	Şam ağacı	5,4
10	Sement	13,0	22	Ari mum	230,0
11	Buz	51,0	23	Kauçuk	77,0
12	Polietilen	220,0			

Bəzi maddələrin həcmi genişlənmə əmsalları (K^{-1})

1	Su	0,00015	5	Yağ	0,00072
2	Benzin	0,00100	6	Neft	0,00100
3	Qliserin	0,00050	7	Spirit	0,00110
4	Kerosin	0,00100	8	Civə	0,00018

**Bəzi maddələrin otaq temperaturunda
səthi gərilmə əmsah ($\times 10^{-3}$ N/m)**

1	Su	73	9	Sirkə turşusu	28
2	Qliserin	63	10	Etil spiriti	21
3	Kerosin	24	11	Efir	17
4	Günəbaxan yağı	37	12	Aseton	24
5	Benzin	22	13	Qan	60
6	Süd	45	14	Neft	26
7	Sabun məhlulu	40	15	Civə	480
8	Skipidar	29			

Otaq temperaturunda mayelerin özlülüyü, mkPa·s

1	Su	1	5	Kerosin	1,8
2	Aseton	0,33	6	Qan	4,5
3	Benzin	0,53	7	Gənəgərçək yağı	970
4	Civə	1,6	8	Qliserin	1500

Bəzi materialların bərklik əmsali

1	Alüminium	20-35	8	Qalay	5
2	Quru ağac	4,1	9	Gümüş	25
3	Volfram	340	10	Titan	140
4	Quru palid	6,2	11	Xrom	90
5	Dəmir	50	12	Sink	35
6	Qızıl	18	13	Platin	25

Xüsusi yanma istiliyi (MC/kq)

1	Şərti yanacaq	29,3	11	Dizel	42,7
2	Antratsit	33	12	Kerosin	44-46
3	Boz kömür	9,3	13	Mazut	40
4	Ağac kömürü	31	14	Neft	44-46
5	Quru odun	9	15	Təbii qaz	34-36
6	Daş kömür	25,5	16	Metan	35,8
7	Raket yanacağı	4,2-10,5	17	Hidrogen	11
8	Torf	10,5-14,7	18	Barit (ov üçün)	2,8
9	Nüvə yanacağı	$7,4 \cdot 10^7$	19	Barit (hərb üçün)	5
10	Benzin	44-47	20	Trotil	4,2

Bəzi ərzaq məhsulları üçün xüsusi yanma istiliyi (MC/kq)

1	Mal əti	7,52	8	Kefir	2,70
2	Toyuq əti	5,38	9	Kərə yağı	33
3	Donuz əti	3,53	10	Süd	2,80
4	Balıq	3,50	11	Xama	14,5
5	Yumurta	6,9	12	Qənd	17,15
6	Yarma	2,20	13	Kartof	3,78
7	Alma	2,00			

Müqavimətin temperatur əmsali (K⁻¹)

<i>1</i>	Volfram	0,0050	<i>5</i>	Nixrom	0,0002
<i>2</i>	Konstantan	0,000005	<i>6</i>	Reotan	0,0004
<i>3</i>	Manqanin	0,000008	<i>7</i>	Fexral	0,0002
<i>4</i>	Nikelin	0,0001	<i>8</i>	Mis	0,0042

Maddələrin elektrokimyəvi ekvivalenti (kq/Kl)

<i>1</i>	Alüminium	$9,32 \cdot 10^{-8}$	<i>9</i>	Natrium	$2,383 \cdot 10^{-7}$
<i>2</i>	Hidrogen	$1,044 \cdot 10^{-8}$	<i>10</i>	Nikel (1-valentli)	$2,03 \cdot 10^{-7}$
<i>3</i>	Qızıl	$6,81 \cdot 10^{-7}$	<i>11</i>	Nikel (2-valentli)	$3,04 \cdot 10^{-7}$
<i>4</i>	Kalium	$4,052 \cdot 10^{-7}$	<i>12</i>	Civə	$2,072 \cdot 10^{-6}$
<i>5</i>	Kalsium	$2,077 \cdot 10^{-7}$	<i>13</i>	Qurmuşun	$1,074 \cdot 10^{-6}$
<i>6</i>	Oksigen	$8,29 \cdot 10^{-8}$	<i>14</i>	Gümüş	$1,118 \cdot 10^{-6}$
<i>7</i>	Maqneziüm	$1,26 \cdot 10^{-7}$	<i>15</i>	Xlor	$3,67 \cdot 10^{-7}$
<i>8</i>	Mis	$3,294 \cdot 10^{-7}$	<i>16</i>	Sink	$3,388 \cdot 10^{-7}$

Bəzi maddələrin dielektrik nüfuzluğu

<i>1</i>	Benzin	1,9-2,0	<i>20</i>	Ağac	2,2-3,7
<i>2</i>	Vazelin	2,2	<i>21</i>	Kanifol	3,0-3,5
<i>3</i>	Su	81	<i>22</i>	Kapron	3,6-5,0
<i>4</i>	Qliserin	39	<i>23</i>	Mərmər	8,0-10,0
<i>5</i>	Kerosin	2,1	<i>24</i>	Parafin	1,9-2,2
<i>6</i>	Zeytun yağı	4,5-4,8	<i>25</i>	Pleksiqlas	3,0-3,6
<i>7</i>	Transformator yağı	2,1-2,2	<i>26</i>	Polixlorvinil	3,0-5,0
<i>8</i>	Skipidar	2,2	<i>27</i>	Polietilen	2,2-2,4
<i>9</i>	Etil spriti	25	<i>28</i>	Rezin	2,6-3,0
<i>10</i>	Efir	4,4	<i>29</i>	Slüda	4,0-8,0
<i>11</i>	Quru kağız	2,0-2,5	<i>30</i>	Şüşə	5-10

12	Arı mumu	2,8-2,9	31	Tekstolit	7
13	Ebonit	4,0-4,5	32	Farfor	4,4-6,8
14	Anilin	84	33	Benzin	2,3
15	Vakuum	1	34	Su (0°C-də)	88
16	Hidrogen	1,0003	35	Hava (1 atm.-də)	1,006
17	Buz (-18°C-də)	3,2	36	Hava (10 atm.-də)	1,055
18	Rutil	130	37	Kükürd	3,6-4,3
19	Kəhraba	2,8			

**Yerin maqnit sahəsinin üfqi toplananı
(SQSM vahidləri ilə)**

Şimal en dairəsi (dərəcə ilə)

5°	46°	47°	48°	49°	50°	51°	52°	53°	54°	55°
22	0,21	0,21	0,20	0,20	0,19	0,19	0,18	0,18	0,176	0,17

Bəzi izolyatorların xüsusi müqaviməti (Om·m)

1	Arı mumu	$10^{11}-10^{12}$	22	Rezin	$\sim 10^{13}$
2	Qetinaks	10^8-10^9	23	Slüda	$10^{13}-10^{14}$
3	Quru ağac	10^6-10^7	24	Şüşə	10^6-10^{15}
4	Kanifol	$10^{12}-10^{13}$	25	Tekstolit	10^8-10^9
5	Kapron	$10^{10}-10^{11}$	26	Fivra	10^{11}
6	Lavsan	$10^{14}-10^{16}$	27	Ftoroplast	$10^{16}-10^{17}$
7	Parafin	$10^{14}-10^{16}$	28	Çerazin	10^{13}
8	Mərmər	10^5-10^9	29	Şifer	10^{13}
9	Polistirol	$10^{13}-10^{15}$	30	Eskapon	$10^{13}-10^{15}$

10	Polietilen	$10^{13} \text{--} 10^{15}$	31	Epoksid	$10^{11} \text{--} 10^{13}$
11	Alüminium	$2,7 \cdot 10^{-8}$	32	Volfram	$5,3 \cdot 10^{-8}$
12	Dəmir	$9,9 \cdot 10^{-8}$	33	Qızıl	$2,2 \cdot 10^{-8}$
13	Konstantan	$4,7 \cdot 10^{-7}$	34	Bürüncü	$6,3 \cdot 10^{-8}$
14	Manqanin	$3,9 \cdot 10^{-7}$	35	Mis	$1,68 \cdot 10^{-8}$
15	Nikelin	$4,2 \cdot 10^{-7}$	36	Nikel	$7,3 \cdot 10^{-8}$
16	Nixrom	$1,05 \cdot 10^{-6}$	37	Qalay	$1,13 \cdot 10^{-7}$
17	Osmium	$9,5 \cdot 10^{-8}$	38	Platin	$1,03 \cdot 10^{-7}$
18	Reotan	$4,5 \cdot 10^{-7}$	39	Civə	$9,54 \cdot 10^{-7}$
19	Qurmuşun	$2,07 \cdot 10^{-7}$	40	Gümüş	$1,58 \cdot 10^{-8}$
20	Kömür	$(4,0 \text{--} 5,0) \cdot 10^{-5}$	41	Fexral	$1,1 \cdot 10^{-6}$
21	Sink	$5,95 \cdot 10^{-8}$			

Bəzi maddələrin sindirma əmsalları

Qazlar

1	Azot	1,000297	6	Oksigen	1,000272
2	Hidrogen	1,000138	7	Ksenon	1,000702
3	Su buxarı	1,000252	8	Neon	1,000067
4	Hava	1,000292	9	Karbon qazı	1,000334
5	Helium	1,000035	10	Dəm qazı	1,000450

Mayelər

<i>1</i>	Benzin	1,38- 1,41	<i>7</i>	Zeytun yağı	1,48
<i>2</i>	Su	1,333	<i>8</i>	Günəbaxan yağı	1,47
<i>3</i>	Qliserin	1,47	<i>9</i>	Ərimiş naftalin	1,58
<i>4</i>	Maye azot	1,197	<i>10</i>	Ərimiş parafin	1,48
<i>5</i>	Sulfat turşusu	1,43	<i>11</i>	Skipidar	1,47
<i>6</i>	Etil spirti	1,362	<i>12</i>	Efir spirti	1,354

Bərk cisimlər

<i>1</i>	Almaz	2,417	<i>6</i>	Buz	1,31
<i>2</i>	Jelatin	1,525	<i>7</i>	Qənd	1,56
<i>3</i>	Daş duz	1,544	<i>8</i>	Kəhraba	1,546
<i>4</i>	Kamfora	1,546	<i>9</i>	Slüda	1,60
<i>5</i>	Kvars	1,54	<i>10</i>	Optik şüşə Yüngül kron Flint	1,51 1,77

Tam daxili qayıtmanın limit bucağı

<i>1</i>	Almaz	24°	<i>4</i>	Etil spirti	47°
<i>2</i>	Su	49°	<i>5</i>	Müxtəlif şüşə	30-42°
<i>3</i>	Qliserin	43°	<i>6</i>	Etil efiri	47°

Müxtəlif mühitlərdə işığın yayılma sürəti (km/s)

<i>1</i>	Vakuum	299793	<i>8</i>	Qliserin	203000
<i>2</i>	Azot	299700	<i>9</i>	Almaz	123600
<i>3</i>	Hidrogen	299750	<i>10</i>	Kvars	194000
<i>4</i>	Hava	299705	<i>11</i>	Buz	229000
<i>5</i>	Oksigen	299710	<i>12</i>	Optik şüşə Ağır flint S-18 Yüngül kron S- 24	169000 190000
<i>6</i>	Benzin	214000	<i>13</i>	Kəhraba	194000
<i>7</i>	Su	224840			

Görünən işığın dalğa uzunluğu

Rəng	λ		Rəng	λ	
	10^{-7} m	nm		10^{-7} m	nm
<i>1</i> Qırmızı	7,6- 6,2	760- 620	<i>5</i> Mavi	5,0- 4,8	500- 480
<i>2</i> Narıncı	6,2- 5,9	620- 590	<i>6</i> Gøy	4,8- 4,5	480- 450
<i>3</i> Sarı	5,9- 5,6	590- 560	<i>7</i> Bənövşəyi	4,5- 3,8	450- 380
<i>4</i> Yaşıl	5,6- 5,0	560- 500			

FRAUNHOFER XƏTTLƏRİ

Xəttin işarəsi	λ , nm	Günəş spektrində intervalı	Xəttin işarəsi	λ , nm	Günəş spektrində intervalı
A	75 9,4	tünd qırmızı	F	486,1	mavi
B	68 7,0	tünd qırmızı	G ⁺	434,0	bənövşəyi
C	65 6,3	qırmızı	G	430,8	bənövşəyi
D ₁	58 9,6	narıncı	H	396,8	tünd bənövşəyi
D ₂	58 9,0	narıncı	K	393,4	tünd bənövşəyi
E	52 7,0	Yaşıl			

Bəzi maddələr üçün fotoeffektin qırmızı sərhədi (nm)

1	Barium	484	7	Platin	190
2	Volfram	272	8	Rubidium	573
3	Germanium	272	9	Gümüş	261
4	Mis oksid	239	10	Sezium	662
5	Nikel	249	11	Volfram üzərində sezium	909
6	Barium oksid	1235			

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. V.İ.Tahirov Ümumi fizika kursu (elektrik və maqnetizm). Bakı, 2002.
2. S.Q.Kalaşnikov Elektrik bəhsı. Bakı, 1967.
3. N.M.Qocayev Optika. Bakı, 1977.
4. N.F.Qəhrəmanov, Y.Q.Nurullayev, Y.Y.Hüseynov Fizika praktikumu (elektromaqnetizm), Sumqayıt, 2002.
5. Y.Q.Nurullayev, E.S.Qarayev. V.M.Kərimov Təbiət fakültəsi tələbələri üçün fizika praktikumu, Bakı, 2003.

MÜNDƏRİCAT

Laboratoriya işləri

Elektrik bölməsi

səh.

1. Ampermetrin dərəcələnməsi	3
2. Voltmetrin dərəcələnməsi	6
3. Sabit cərəyan körpüsü vasitəsi ilə müqavimətin təyini	10
4. Müqavimətin ampermetr və voltmetr vasitəsi ilə təyini	15
5. Metalların müqavimətinin temperatur əmsalının təyini	17
6. Yarımkeçiricilərin elektrik keçiriciliyinin öyrənilməsi	22
7. Elektroliz qanunlarının öyrənilməsi və misin elektrokimyəvi ekvivalentinin təyini	28
8. Termocütün dərəcələnməsi və termoelektrik hərəkət qüvvəsinin təyini	34
9. Elementin daxili müqavimətinin təyini	41
10.Yerin maqnit sahəsi intensivliyinin üfüqi toplananının təyini	44
11.Kalorimetr vasitəsi ilə elektrik enerjisinin istilik ekvivalentinin təyini	49
12.Elektronun xüsusi yükünün təyini	52
13.Dəyişən cərəyan dövrəsinin öyrənilməsi	57
Çalışma 1. Dəyişən cərəyan dövrəsində induktiv myqavimətin təyini	62
Çalışma 2. Dəyişən cərəyan dövrəsində tutum müqavimətinin təyini	65
Çalışma 3.Dəyişən cərəyan üçün Om qanununun yoxlanılması	67
14.Transformatorun iş prinsipinin öyrənilməsi	69

Optika

15.Mikroskop vasitəsi ilə şüşə lövhənin sindirma əsalının təyini	73
16.Difraksiya qəfəsi vasitəsi ilə işığın dalğa uzunluğunun təyini	78
17.Məhlulların konsentrasiyasının saxarometr vasitəsi ilə təyini	83
18.Mənbəyin işıq şiddətinin fotometr vasitəsi ilə təyini	90
19.Fotoelementin həssaslığının təyini	95
20.Spektrometr vasitəsi ilə işığın dispersiyasının öyrənilməsi	100
21.İşığın dalğa uzunluğu və linzanın əyrilik radiusunun Nyuton halqları vasitəsi ilə təyini	103
22.Linزانın fokus məsafəsinin təyini	109
Əlavələr	116
İstifadə olunan ədəbiyyat	128

BAYRAMOV YAQUB CƏLİL oğlu

FİZİKA PRAKTİKUMU
(ELEKTROMAQNETİZM VƏ OPTİKA)

Ali məktəb tələbələri üçün dərs vəsaiti

II hissə

Naşir:

Rafiq BABAYEV

Dizayn:

İradə ƏHMƏDOVA

Yığılmağa verilmişdir: 18.05.2003

Çapa imzalanmışdır: 22.10.2003

Format 60x84 1/16. Şərti çap vərəqi 11,25; tiraj 500

Qiyməti müqavilə ilə

«El-Alliance» şirkətinin mətbəəsində
çap olunmuşdur